

AAA_2002#01#Q16#01 testinin sualları

Fənn : 2002 Maliyyə (iqtisadi) təhlili

1 Yeni məhsula satış qiymətinin əsaslandırılması zamanı aşağıdakı göstəricilərə diqqət verilir:

- ☐ tələbin elastikliyi, orta satış qiyməti, maksimum istehsal gücü.
- ☐ maksimum istehsal gücü, tələbin elastikliyi, orta satış qiyməti;
- ☐ tələbin elastikliyi, bazarın tamlığı, mənfəətin həcmi;
- ☒ rəqibin qiyməti, maksimum istehsal gücü, istehsalın kritik nöqtəsi;
- ☐ mənfəətin həcmi, rəqibin eyni məhsula təyin etdiyi qiymət, müəssisənin imici;

2 Satın almaq və ya özündə istehsal etmək qərarının əsaslandırılması zamanı hansı göstəricilərə diqqət verilməlidir?

- ☒ məmulatın istehsalına çəkilən xərclərin və alış dəyərinin eyni məbləq təşkil etdiyi miqdar, həmin məmulata olan illik tələbatın həcmi;
- ☐ satışın böhran (kritik) nöqtəsi, məhsul istehsalına sabit xərclərin həcmi.
- ☐ satışın böhran (kritik) nöqtəsi, məhsul vahidinə dəyişən xərclərin həcmi;
- ☐ müəssisənin maksimum istehsal gücü, məhsul vahidinin qiyməti, məhsul vahidinə məsrəflərin həcmi;
- ☐ satışın böhran (kritik) nöqtəsi, müəssisənin maksimum istehsal gücü;

3 Hesabat dövründə satışdan pul gəliri 3000 min manat, sabit xərclər – 500 min manat, dəyişən xərclər – 1800 min manat olmuşdur. Rentabellik astanasını (satışın kritik nöqtəsi) hesablayın?

- ☐ 2010 min manat.
- ☐ 700 min manat;
- ☒ 1250 min manat;
- ☐ 1750 min manat;
- ☐ 1350 min manat;

4 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəlidir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması müqayisəsini
- ☒ müqayisə və göstəricilərin dinamikasının əsas meylinin müəyyən edilməsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini
- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çəkisi) müəyyən edilməsini ;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə edilməsini

5 Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili səciyyəlidir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması müqayisəsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamikada qiymətləndirilməsini
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə edilməsi
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini

6 İşlək kapital:

- ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
- ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
- ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- ☐ təşkilatın cari aktivləridir;
- ☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

7 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyəlidir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması müqayisəsini

- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə
- ☒ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini

8 Maliyyə əmsallarının dinamikasının qiymətləndirilməsində istifadə olunur:

- ☐ maliyyə əmsalları.
- ☐ trend təhlil;
- ☐ şaquli təhlil;
- ☒ üfqi təhlil;
- ☐ proqnoz təhlil;

9 Dəyər formasında təşkilatın əmlakı, onun tərkibi və vəziyyəti əks etdirilir:

- ☐ uçot siyasəti və izahlı qeydlərdə.
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☐ mənfəət və zərər haqqında hesabatda;
- ☒ mühasibat balansında;
- ☐ kapitaldakı dəyişikliklər haqqında hesabatda;

10 Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyələndirir:

- ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini ;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

11 Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyələndirir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini ;
- ☒ təşkilatın əsas göstəricilərinin rəqib təşkilatın göstəriciləri ilə müqayisəsini;

12 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:

- ☒ yuxarıda qeyd olunan bütün tələblər.
- ☐ neytrallıq;
- ☐ əhəmiyyətlilik;
- ☐ reallıq (mötəbərlik) və tamlıq;
- ☐ müqayisə edilən olması;

13 Balansın passivinin hansı maddəsi daimi passiv hesab olunur.

- ☐ kreditorlarla hesablaşmalar.
- ☒ xüsusi kapital və ona bərabər tutulan vəsaitlər;
- ☐ qısamüddətli bank kreditləri və borclar;
- ☐ vaxtında ödənilməmiş borclar;
- ☐ uzunmüddətli bank kreditləri və borclar;

14 Dövriyyə aktivlərinin tərkib elementləri hansıdır?

- ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- ☐ qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;

- ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;

15 Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.
☐ ehtiyat kapitalı;
☒ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
☐ əlavə kapital;
☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;

16 Aktivlər:

- ☐ kommersiya əməliyyatlarının aparılması üçün zəruri olan kapitaldır.
☐ kommersiya fəaliyyəti üçün zəruri olan təsərrüfat vəsaitləridir;
☐ təşkilatın xalis mənfəətidir;
☒ müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur;
☐ təşkilatın pul vəsaitləridir;

17 Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nəzərdə tutur:

- ☐ təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsini.
☒ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsini;
☐ xərclərin tərkib elementlərinin öyrənilməsini;
☐ mənfəətin tərkib elementlərinin öyrənilməsini;
☐ təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsini;

18 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- ☐ dövrüyyə aktivlərinin dövr sürətinin yüksəlməsini.
☐ məhsula olan qiymətlərin artmasını;
☐ fəaliyyətin səmərəliliyinin yüksəlməsini;
☒ fəaliyyətin səmərəliliyinin aşağı düşməsini;
☐ dövrüyyə aktivlərinin dövr sürətinin aşağı düşməsini;

19 Müəssisənin investisiya fəaliyyətinə aiddir:

- ☐ əsas vəsaitlərin satışı.
☒ qeyri-maddi aktivlərin satışı;
☐ bank kreditlərinə görə faizlərin ödənilməsi;
☐ dividendlərin ödənilməsi;
☐ məqsədli daxilolmalar;

20 Öhdəlik:

- ☐ şirkətin aktivlərində paydır.
☒ keçmiş hadisələrin nəticəsində yaranan və iqtisadi səmərəni əks etdirən
☐ kreditör borclandır;
☐ müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə
☐ cari fəaliyyətə yönəldilmiş pul vəsaitləridir;

21 Kapital:

- ☐ təşkilatın fəaliyyətinə yönəldilmiş pul vəsaitləridir.
☐ kreditör borclandır;
☐ kommersiya fəaliyyətini həyata keçirmək üçün təşkilatın vəsaitləridir;
☒ təşkilatın bütün öhdəlikləri çıxıldıqdan sonra qalan məbləqdir;
☐ təşkilatın xalis mənfəətidir;

22 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- ☐ məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərq;
- ☒ məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəbri məbləğini;
- ☐ gəlir və xərclər arasında fərq;
- ☐ məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;

23 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

24 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ☐ kapital ehtiyatları;
- ☐ ümumi daxili məhsul.
- ☐ əsas əməliyyat gəliri;
- ☒ xalis mənfəət;
- ☐ emissiya gəliri;

25 Bank tərəfindən qısamüddətli kreditlərin verilməsində məqsəd:

- ☐ yeni obyektlərin tikintisi.
- ☐ büdcəyə və büdcədən kənar fondlara borcların ödənilməsi;
- ☒ dövrüyyə vəsaitlərinin əldə olunması;
- ☐ müəssisənin texniki inkişafının böyük problemlərinin həlli;
- ☐ əsas vəsaitlərin alınması;

26 Özünümaliyyələşdirmə intervalı (müddəti) hesablanır:

- ☐ ortagünlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.
- ☐ qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☐ pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☒ pul vəsaiti, qısamüddətli maliyyə qoyuluşları və qısamüddətli debitor borclarının cəminin ortagünlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☐ qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

27 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliği əmsalını təyin edin?

- ☐ 0,032312.
- ☐ 0,033563;
- ☐ 0,072363;
- ☐ 0,021840;
- ☒ 0,028681;

28 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliğini təyin edin?

- ☒ 0,028681.
- ☐ 0,033563;
- ☐ 0,072363;
- ☐ 0,021840;
- ☐ 0,032312;

29 Maliyyə hesabatında verilən məlumatlara görə satışdan pul gəliri 3502 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Bu halda aktivlərin kapital verimi əmsalını hesablayın.

- ☐ 1,444452 .
- ☐ 1,621822;
- ☒ 1,673996;
- ☐ 2,004241;
- ☐ 1,541623;

30 Maliyyə hesabatında satışdan pul gəliri 3502 min manat, mənfəət -709 min manat, xalis mənfəət 60 min manatdır. Xalis mənfəətə görə satışın rentabelliği səviyyəsi əmsalını təyin edin?

- ☐ 0,013216.
- ☒ 0,017133;
- ☐ 0,021313;
- ☐ 0,019276;
- ☐ 0,021473;

31 Müəssisənin maliyyə hesabatı üzrə satışdan pul gəliri 7871 manat, balans mənfəəti 1263 manat, xalis mənfəət 780 manat və əmlakın dəyəri 40562 manatdır. Aktivlərin xalis mənfəətə görə rentabelliği əmsalını müəyyən edin?

- ☐ 0,07 .
- ☒ 0,02;
- ☐ 0,08;
- ☐ 0,12;
- ☐ 0,14;

32 Balansın trend təhlilinin mahiyyəti nədir?

- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
- ☒ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

33 Balansın passivinin hansı maddəsi daimi passiv hesab olunur.

- ☐ kreditorlarla hesablaşmalar.
- ☐ vaxtında ödənilməmiş borclar;
- ☐ qısamüddətli bank kreditləri və borclar;
- ☒ xüsusi kapital və ona bərabər tutulan vəsaitlər;
- ☐ uzunmüddətli bank kreditləri və borclar;

34 Balansın müqayisəli təhlilinin mahiyyəti nədir?

- ☐ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

35 Hansı göstərici təşkilatın fəaliyyətinin səmərəliliyinin maliyyə diaqnostikası üçün əsas hesab olunur?

- ☐ əmlak vəziyyəti;
- ☐ likvidlik və ödəmə qabiliyyəti;
- ☐ maliyyə hesabatı məlumatları;
- ☒ xüsusi kapitalın gəlirliliyi göstəricisi;
- ☐ kreditödəmə qabiliyyəti.

36 Təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrinə aiddir:

- ☐ əlavə kapital, xüsusi kapital və kreditor borcları;
- ☐ xüsusi kapital, əlavə kapital və qısamüddətli kreditlər.
- ☐ kreditor borcları, uzunmüddətli kreditlər və nizamnamə kapitalı;
- ☐ nizamnamə kapitalı, xüsusi kapital və qısamüddətli bank kreditləri;
- ☒ xüsusi kapital, qısamüddətli bank kreditləri və kreditor borcları;

37 Maliyyə sabitliyi pozulmaması üçün müəssisənin dövriyyədən–kənar aktivləri hansı mənbələrdən formalaşmalıdır?

- ☐ ehtiyat fondu və qısamüddətli öhdəliklər hesabına;
- ☐ mənfəət, qısamüddətli kredit və borclar hesabına;
- ☐ xüsusi kapital, qısamüddətli kredit və borclar hesabına;
- ☒ xüsusi kapital, uzunmüddətli kredit və borclar hesabına;
- ☐ yalnız borclar hesabına.

38 Mühasibat balansının məlumatları əsasında hansı məsələ qiymətləndirilir?

- ☒ təşkilatın maliyyə sabitliyini;
- ☐ adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;
- ☐ maliyyə mənbələrinin strukturunu.
- ☐ təşkilatın işgüzar fəallığını;
- ☐ maliyyə nəticələrinin strukturunu;

39 Maliyyə sabitliyi əmsalı hesablanır:

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

40 Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
- ☐ satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
- ☒ aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;
- ☐ xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;

41 Maliyyə riski əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

42 Maliyyələşdirmə əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyuta–sına nisbəti kimi.
- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

43 Orta günlük pul vəsaiti çıxımı hesablanır:

- ☐ maya dəyərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- ☐ kommersiya xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- ☐ idarəetmə xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- ☐ orta günlük pul daxilolmalarının orta günlük pul vəsaiti çıxımına nisbəti kimi;
- ☒ satışın maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri və amortizasiya ayırmalarının cəminin təhlil olunan dövr üçün günlərin sayına nisbəti kimi .

44 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- ☐ (xüsusi kapital – dövriyyədənənkənar aktivlər) : xüsusi vəsait mənbələri;
- ☐ xüsusi kapital : aktivlər;
- ☐ (xüsusi kapital – dövriyyədənənkənar aktivlər) : cari aktivlər;
- ☐ xüsusi kapital : borc kapitalı.
- ☒ xüsusi vəsait mənbələri : balansın valyutası;

45 Maliyyə riski hansı halda yaranır?

- ☒ müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.
- ☐ kreditor borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
- ☐ maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
- ☐ maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;
- ☐ xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;

46 Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məlumatları əsasında ödəmə qabiliyyəti əmsalı hesablanır:

- ☐ alıcılardan və sifarişçilərdən daxilolmaların pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- ☐ hesabat dövrünün əvvəlinə pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- ☐ hesabat dövrünün sonuna pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- ☐ əsas vəsait obyektlərinin və digər əmlakın satışından pul gəlirlərinin məcmu borclara nisbəti kimi;
- ☒ dövr ərzində pul daxilolmalarının dövr ərzində pul vəsaiti çıxımına nisbəti kimi .

47 Təşkilatın maliyyə nəticələrinin strukturunun təhlilində hansı metoddan istifadə olunur:

- ☐ göstəricilərin müqayisəli təhlili;
- ☐ göstəricilərin trend təhlili;
- ☐ göstəricilərin amilli təhlili.
- ☐ göstəricilərin üfqi təhlili;
- ☒ göstəricilərin şaquli təhlili;

48 Biver əmsalı hesablanır:

- ☐ debitor borclarının kreditor borclarına nisbəti kimi.
- ☐ vergi tutulan mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ ümumi mənfəətin (balans mənfəətinin) qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☒ xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin uzunmüddətli və qısamüddətli öhdəliklərə nisbəti kimi ;
- ☐ xalis mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;

49 Qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülmə əmsalı hesablanır:

- ☐ pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının cəminin qısamüddətli öhdəliklərə nisbəti.
- ☐ pul vəsaitlərinin orta qalığının qısamüddətli öhdəliklərə nisbəti;
- ☐ amortizasiya ayırmalarının qısamüddətli öhdəliklərə nisbəti;
- ☐ xalis mənfəətin qısamüddətli öhdəlikləri nisbəti;
- ☒ xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərə nisbəti;

50 Faizlərin örtülməsi əmsalı hesablanır:

- ☐ xalis mənfəətin məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- ☒ faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinə nisbəti kimi;

- ☐ vergitutulan mənfəət məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- ☐ ümumi mənfəəti məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- ☐ pul vəsaitlərinin orta qalığının ödənilən faiz məbləğinə nisbəti kimi.

51 Satışdan pul gəliri ilə dəyişən xərclərin fərqi səciyyələndirir?

- ☐ təhlükəsizlik zonasını;
- ☐ maliyyə sabitliyini;
- ☒ marjinal gəliri;
- ☐ satışın kritik nöqtəsini
- ☐ ödəmə qabiliyyətini;

52 Marjinal gəlir səciyyələndirir?

- ☐ malların daşınması xərcləri;
- ☐ satışdan pul gəliri ilə istehsal xərclərinin fərqi;
- ☐ satışdan pul gəliri ilə sabit xərclər arasında fərqi;
- ☒ satışdan pul gəliri ilə dəyişən xərclərin fərqi ;
- ☐ satışdan pul gəliri ilə inzibati xərclərin fərqi;

53 İstehsalın həcmi artdıqda (keçmiş istehsal güclərini saxlamaqla) məhsul vahidinə məsrəflərin son həddi:

- ☒ əvvəl azalır, sonra artır;
- ☐ azalır;
- ☐ sabit qalır;
- ☐ artır;
- ☐ cavab tapmaq çətindir.

54 Təhlükəsizlik zonası nədir?

- ☐ satışdan mənfəətlə qısamüddətli öhdəliklər arasındakı fərq.
- ☐ müəssisənin məhsuluna təminatlı tələbi ifadə edən bazar segmenti;
- ☐ pul gəliri ilə maya dəyəri arasındakı fərq;
- ☒ satışın faktiki və zərərsiz həcmi arasındakı fərq;
- ☐ dövrüyyə aktivləri və qısamüddətli passivlərin həcmi arasındakı fərq;

55 Hansı halda satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir?

- ☐ mənfəət azaldıqda ;
- ☐ məhsula tələbat azaldıqda;
- ☐ maliyyə sabitliyi pozulduqda;
- ☐ ödəmə qabiliyyəti pisləşdikdə ;
- ☒ satışın zərərsizlik səviyyəsində;

56 Satışın faktiki və zərərsiz həcmi arasındakı fərq səciyyələndirir?

- ☒ təhlükəsizlik zonasını;
- ☐ gəlirlilik səviyyəsini;
- ☐ satışın kritik nöqtəsini;
- ☐ maliyyə sabitliyini;
- ☐ ödəmə qabiliyyətini;

57 Şərti sabit xərclərə aid edilir:

- ☐ renta, icarə haqqı, fəhlələrin əmək haqqı.
- ☒ qulluqçuların əməkhaqqı, amortizasiya, icarə haqqı, reklam xərcləri;
- ☐ fəhlələrin əmək haqqı, müstəqim material məsrəfləri, reklam xərcləri;
- ☐ qulluqçuların əmək haqqı, reklam xərcləri, müstəqim material məsrəfləri;
- ☐ fəhlə və qulluqçuların əmək haqqı, xammal - material xərcləri;

58 Dəyişən xərclərə aid edilir:

- ☐ alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.
- ☐ bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
- ☒ fəhlələrin əmək haqqı, müstəqim material məsrəfləri;
- ☐ qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
- ☐ fəhlə və qulluqçuların əmək haqqı, xammal- material xərcləri;

59 Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:

- ☒ dəyişən və şərti sabit;
- ☐ əsas və köməkçi.
- ☐ birbaşa və dolaylı;
- ☐ aşkar və gizli;
- ☐ istehsal və qeyri istehsal;

60 Məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqi istehsalın faktiki həcminə nisbəti səciyyələndirir?

- ☐ istehsalın böhran səviyyəsini;
- ☐ maliyyə risk zonasını;
- ☐ istehsalın səmərəlilik səviyyəsini;
- ☒ istehsalın sabitliyi ehtiyatı səviyyəsini;
- ☐ istehsalın rentabellik səviyyəsini;

61 Sabit xərclərin pul gəlirində marjinal gəlirin xüsusi çəkisinə nisbəti səciyyələndirir?

- ☐ natural ifadədə satışın zərərsizlik səviyyəsini;
- ☒ dəyər ifadəsində satışın zərərsiz səviyyəsi;
- ☐ təşkilatın maliyyə sabitliyi ehtiyatını
- ☐ marjinal gəlirin bir manatına düşən sabit xərcləri;
- ☐ maliyyə risk zonasını;

62 Sabit xərclərin marjinal gəlirə nisbəti səciyyələndirir?

- ☐ satışın rentabelliğini;
- ☒ satışın zərərsizlik səviyyəsini;
- ☐ təhlükəsizlik zonasını;
- ☐ marjinal gəliri;
- ☐ xərclərin rentabelliğini

63 Dəyişən xərclərə aid edilmir?

- ☐ müstəqim material məsrəfləri
- ☐ malların qablaşdırılması xərcləri;
- ☐ malların daşınması xərcləri;
- ☒ amortizasiya;
- ☐ fəhlələrin əmək haqqı;

64 Sabit xərclərə aid edilmir?

- ☐ reklam xərcləri;
- ☐ icarə haqqı;
- ☐ qulluqçuların əmək haqqı;
- ☒ fəhlələrin əmək haqqı
- ☐ amortizasiya

65 Hesabat dövründə satışdan pul gəliri 3000 min manat, sabit xərclər – 500 min manat, dəyişən xərclər – 1800 min manat olmuşdur. Rentabellik astanasını (satışın kritik nöqtəsi) hesablayın?

- ☐ 1350 min manat;
- ☐ 2010 min manat.
- ☐ 700 min manat;
- ☒ 1250 min manat;
- ☐ 1750 min manat;

66 Yeni məhsula satış qiymətinin əsaslandırılması zamanı aşağıdakı göstəricilərə diqqət verilir:

- ☐ tələbin elastikliyi, orta satış qiyməti, maksimum istehsal gücü.
- ☒ rəqibin qiyməti, maksimum istehsal gücü, istehsalın kritik nöqtəsi;
- ☐ maksimum istehsal gücü, tələbin elastikliyi, orta satış qiyməti;
- ☐ mənfəətin həcmi, rəqibin eyni məhsula təyin etdiyi qiymət, müəssisənin imici;
- ☐ tələbin elastikliyi, bazarın tamlığı, mənfəətin həcmi;

67 Satın almaq və ya özündə istehsal etmək qərarının əsaslandırılması zamanı hansı göstəricilərə diqqət verilməlidir?

- ☒ məmulatın istehsalına çəkilən xərclərin və alış dəyərinin eyni məbləq təşkil etdiyi miqdar, həmin məmullata olan illik tələbatın həcmi;
- ☐ satışın böhran (kritik) nöqtəsi, müəssisənin maksimum istehsal gücü;
- ☐ satışın böhran (kritik) nöqtəsi, məhsul istehsalına sabit xərclərin həcmi.
- ☐ satışın böhran (kritik) nöqtəsi, məhsul vahidinə dəyişən xərclərin həcmi;
- ☐ müəssisənin maksimum istehsal gücü, məhsul vahidinin qiyməti, məhsul vahidinə məsrəflərin həcmi;

68 Məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti hansı göstəricini səciyyələndirir?

- ☐ dəyişən xərclərin məcmu məsrəflərdə payını.
- ☐ marjinal gəliri;
- ☐ satışın kritik nöqtəsini;
- ☒ məhsulun qiymətində marjinal gəlirin payını;
- ☐ pul gəlirində xərclərin payını;

69 Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır:

- ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti kimi
- ☐ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;
- ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;
- ☐ sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;
- ☒ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi;

70 İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

- ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.
- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
- ☐ məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;
- ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;
- ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcminə nisbəti kimi;

71 Təşkilatın maliyyə sabitliyi (təhlükəsizlik zonası) hesablanır:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

72 Marjinal gəlir hesablanır:

- ☒ satışdan pul gəlirləri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ satışdan pul gəlirləri ilə müstəqim material məsrəfləri arasında fərq kimi;
- ☐ satışdan pul gəlirləri ilə istehsal xərcləri arasında fərq kimi.
- ☐ satışdan pul gəliri ilə dolaylı xərclər arasında fərq kimi;
- ☐ satışdan mənfəət ilə sabit xərclərin fərqi kimi;

73 Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır:

- ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi.
- ☒ sabit xərclərin marjinal gəlirin orta payına nisbəti kimi ;
- ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
- ☐ sabit xərclərin mənfəətə nisbəti kimi ;
- ☐ sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;

74 Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır:

- ☐ dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
- ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi;
- ☒ sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
- ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
- ☐ sabit xərclərin mənfəətə nisbəti kimi;

75 Satışın zərərsizlik səviyyəsində:

- ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
- ☒ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;
- ☐ mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
- ☐ mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;
- ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;

76 Pul vəsaitləri çıxılmaqla təşkilatın dövryyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərq səciyyələndirir?

- ☐ əsas kapitalı.
- ☐ xüsusi kapitalı;
- ☐ dövryyə kapitalını;
- ☒ işlək kapitalı;
- ☐ borc kapitalını;

77 Dövryyə aktivlərinə aid edilmir:

- ☐ qısamüddətli maliyyə qoyuluşları.
- ☐ pul vəsaitləri;
- ☐ material ehtiyatları;
- ☐ debitor borcları;
- ☒ bina, tikili və avadanlıqlar;

78 Mənfəət və zərər haqqında hesabatın üfqi təhlilinin məqsədi nədir?

- ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☐ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- ☒ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

79 Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;

- ☒ ötən dövrə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

80 Məhsul satışından mənfəət məbləğinə hansı amillər birbaşa təsir göstərir?

- ☐ satışın həcmi, məhsulun keyfiyyəti, quruluşu, qiyməti.
- ☐ satışın həcmi, qiyməti, maya dəyəri, istehsalın texnologiyası;
- ☐ satışın həcmi, quruluşu, maya dəyəri, istehsalın texniki-təşkilatı səviyyəsi;
- ☐ satışın həcmi, quruluşu, qiyməti, məhsulun keyfiyyəti;
- ☒ satışın həcmi, quruluşu, qiyməti, maya dəyəri;

81 Hesabat dövrünün ümumi maliyyə nəticəsi necə hesablanır?

- ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəti-cəsinin cəbri məbləği kimi;
- ☒ məhsul satışının, sair satışın və satışdan کنار əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
- ☐ gəlir və xərclər arasında fərq kimi;
- ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;

82 Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:

- ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- ☒ əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqlin cəmi kimi;
- ☐ gəlir və xərclər arasında fərq kimi;
- ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;

83 Ümumi mənfəət məbləği necə hesablanır?

- ☐ satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
- ☒ əsas əməliyyat gəliri ilə satışın maya dəyəri arasında fərq kimi;
- ☐ ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
- ☐ satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;
- ☐ satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;

84 Məhsul satışından mənfəət necə hesablanır:

- ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
- ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
- ☒ ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- ☐ balans və xalis mənfəət arasında fərq kimi;

85 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin ümumiləşdirici göstəricisinə aid edilir:

- ☐ maliyyə levirici.
- ☐ ödəmə qabiliyyəti, likvidlik;
- ☒ mənfəət, rentabellik;
- ☐ maya dəyəri, məhsulun qiyməti;
- ☐ əməliyyat levirici;

86 Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- ☐ göstəricilərin trend təhlili;
- ☒ göstəricilərin şaquli təhlili;
- ☐ göstəricilərin amilli təhlili.
- ☐ göstəricilərin müqayisəli təhlili;
- ☐ göstəricilərin üfqi təhlili;

87 Hansı göstəricilər maliyyə təhlilinin obyektidir?

- ☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- ☐ istehsalın texniki-təşkilati səviyyəsi
- ☐ istehsal resursları
- ☐ məsrəflər, məhsulun həcmi, mənfəət
- ☒ təşkilatın maliyyə nəticələri, maliyyə vəziyyəti

88 Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir?

- ☐ istehsal məsrəfləri və maya dəyəri.
- ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
- ☐ istehsal resursları;
- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;

89 Balansın müqayisəli təhlili:

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ☐ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;

90 Balansın trend təhlili:

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ☒ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.

91 Müəssisənin xüsusi kapitalına aiddir:

- ☐ hazır məhsul.
- ☒ əlavə və ehtiyat kapitalı;
- ☐ kassada, hesablama və valyuta hesablarında olan pul qalıqları;
- ☐ debitor borcları;
- ☐ kreditor borcları;

92 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan əsas informasiya mənbəyi hansıdır?

- ☒ biznes-planın məlumatları.
- ☐ analitik uçotun məlumatları;
- ☐ statistik uçotun məlumatları;
- ☐ operativ uçotun məlumatları;
- ☐ maliyyə uçotun məlumatları;

93 Dövriyyə aktivlərinə aid edilir:

- ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- ☐ qeyri-maddi aktivlər, hesablamalarda olan vəsaitlər;
- ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;

94 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ proqnozlaşdırma.
- ☐ retrospektivlik;
- ☒ obyektivlik;
- ☐ mütləq;
- ☐ operativlik;

95 Mühasibat (maliyyə) hesabatının elementinə aid edilir:

- ☐ işçilərin orta siyahı sayı;
- ☒ kapital;
- ☐ əmlak vergisi;
- ☐ müəssisənin texniki səviyyəsi;
- ☐ müəssisənin təşkilati səviyyəsi.

96 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ operativlik;
- ☒ müqayisəlik;
- ☐ elmi yanaşma.
- ☐ səmərəlilik;
- ☐ konfidensiallıq;

97 Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması həyata keçirilir:

- ☐ üfqi təhlil vasitəsi ilə.
- ☐ şaquli təhlil vasitəsi ilə;
- ☐ koorelyasiya təhlili vasitəsi ilə;
- ☐ amilli təhlil vasitəsi ilə;
- ☒ trend təhlili vasitəsi ilə;

98 Mühasibat (maliyyə) hesabatları hansı məlumatlar əsasında formalaşdırılır:

- ☐ normativ məlumatlar.
- ☒ mühasibat uçotu məlumatları;
- ☐ biznes-plan məlumatları;
- ☐ operativ uçot məlumatları;
- ☐ proqnoz məlumatları;

99 Demaliyyələşdirmə nəyi səciyyələndirir:

- ☐ kassada pul vəsaitlərinin azalmasını;
- ☒ kreditor borclarının azalmasını;
- ☐ qısamüddətli maliyyə qoyuluşlarının pul vəsaitlərinin azalmasını.
- ☐ debitor borclarının pul vəsaitlərinin azalmasını;
- ☐ hesablarda pul vəsaitlərinin azalmasını;

100 Maliyyələşdirmə nəyi səciyyələndirir:

- ☐ qısamüddətli maliyyə qoyuluşlarının pul vəsaitlərinin artmasını.
- ☒ kreditor borclarının artmasını;
- ☐ kassada pul vəsaitlərinin artmasını;
- ☐ hesablarda olan pul vəsaitlərinin artmasını;
- ☐ debitor borclarının pul vəsaitlərinin artmasını;

101 xüsusi dövriyyə kapitalının həcmnin dəyişməsi hesablanır:

- ☐ kreditor və debitor borclarının dəyişməsinin fərqi kimi.
- ☒ dövriyyə aktivlərinin və kreditor borclarının həcmnin dəyişməsinin cəmi ümumi məbləği kimi;

- ☐ dövriyyə aktivlərinin və kreditor borclarının həcmnin dəyişməsinin fərqi kimi;
- ☐ dövriyyə aktivlərinin və kreditor borclarının həcmnin dəyişməsinin hasili kimi;
- ☐ dövriyyə aktivlərinin və kreditor borclarının həcmnin dəyişməsinin nisbəti kimi;

102 Gizli maliyyələşdirmə mənbələrinə daxildir:

- ☐ kreditor borcları.
- ☒ müəyyən vaxt kəsiyində xüsusi vəsaitlərə bərabər tutulan vəsait;
- ☐ amortizasiya ayırmaları;
- ☐ məhsul (iş, xidmət) satışından mənfəət;
- ☐ ümumi (balans) mənfəət;

103 Aktiv özünü maliyyələşdirmə səciyyələndirir:

- ☐ borc vəsaitindən istifadəni;
- ☒ xüsusi vəsaitlərdən istifadəni;
- ☐ pul vəsaitlərindən istifadəni.
- ☐ debitor borclarından istifadəni;
- ☐ dövriyyə kapitalından istifadəni;

104 Təşkilatın pul axını təsnifləşdirilir:

- ☐ yalnız investisiya fəaliyyəti çərçivəsində;
- ☐ yalnız cari fəaliyyəti çərçivəsində;
- ☐ yalnız cari və maliyyə fəaliyyəti çərçivəsində.
- ☒ cari, investisiya və maliyyə fəaliyyəti çərçivəsində ;
- ☐ yalnız maliyyə fəaliyyəti çərçivəsində;

105 Pul axını:

- ☐ pul vəsaitləri və onların ekvivalentlərinin daxil olmasıdır;
- ☐ pul vəsaitlərinin xaric olmasıdır;
- ☐ pul vəsaitlərinin və onların ekvivalentlərinin xaric olmasıdır;
- ☒ pul vəsaitləri və onların ekvivalentlərinin daxil olması və çıxmasıdır.
- ☐ pul vəsaitlərinin daxil olmasıdır;

106 Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilir:

- ☒ ümumi mənfəət.
- ☐ investisiya fəaliyyətindən xalis pul vəsaiti;
- ☐ maliyyə fəaliyyətindən xalis pul vəsaiti;
- ☐ marjinal mənfəət;
- ☐ bölüşdürülməmiş mənfəət;

107 Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- ☐ vergi qoymadan əvvəl mənfəət və xərclər.
- ☐ icarə haqqı, fondların dəyəri;
- ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- ☒ satışdan pul gəliri, məhsulun maya dəyəri;
- ☐ digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

108 Təşkilatın mənfəəti səciyyələndirir:

- ☐ kapitalın rentabelliyini.
- ☒ maliyyə nəticələrini;
- ☐ işgüzar aktivliyi;
- ☐ maliyyə vəziyyətini;
- ☐ məcmu aktivlərin dövretməsinə;

109 Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilmir:

- ☐ maliyyə gəliri.
- ☐ ümumi mənfəət;
- ☐ satışın mayadəyəri;
- ☒ marjinal mənfəət;
- ☐ əməliyyat mənfəəti;

110 Satışdan pul gəliri ilə satışın maya dəyəri arasındakı fərq nəyi səciyyələndirir?

- ☐ satışdanakənar mənfəəti.
- ☐ vergitutulana qədər mənfəəti;
- ☒ ümumi mənfəəti;
- ☐ satışdan mənfəəti;
- ☐ xalis mənfəəti;

111 Mənfəətin mahiyyəti nədir?

- ☐ müəssisənin ödəməqabiliyyətini əks etdirir.
- ☐ müflisləşmə prosedurunun başlanması üçün meyardır;
- ☐ istehsalın səmərəliliyinin əsas göstəricisidir;
- ☒ sahibkarlıq fəaliyyətinin məqsədidir;
- ☐ müəssisənin kredit qaytarma bacarığın əks etdirir;

112 Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?

- ☒ hesabat dövründə xalis mənfəəti (zərəri).
- ☐ investisiya fəaliyyətindən xalis pul vəsaitləri;
- ☐ maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
- ☐ marjinal mənfəət;
- ☐ bölüşdürülməmiş mənfəət;

113 Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövrəni əmsalı arasında asılılığın xarakteri:

- ☐ asılılıq yoxdur.
- ☒ birbaşa proporsional;
- ☐ amilli;
- ☐ inteqral;
- ☐ əks proporsional;

114 Aktivlərin rentabelliynin amilli təhlilində hansı metoddan istifadə olunur?

- ☐ balans.
- ☐ inteqral;
- ☐ orta həndəsi;
- ☐ qruplaşdırma;
- ☒ mütləq fərq;

115 Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hansı göstərici hesablanır?

- ☐ investisiyanın rentabelliği.
- ☐ kapitalın rentabelliği;
- ☒ satışın rentabelliği;
- ☐ aktivlərin rentabelliği;
- ☐ istehsalın rentabelliği;

116 Xalis mənfəət məbləğinə birbaşa təsir göstərən amillərə aid edilir:

- ☐ satışın həcmi, quruluşu, məhsulun keyfiyyəti.

- ☐ maliyyə xərcləri, əmək məhsuldarlığı, vergi məbləği;
- ☒ vergitutulana qədər mənfəəti, vergi məbləği;
- ☐ ƏDV və aksizlər, satışın maya dəyəri;
- ☐ satışın maya dəyəri, maliyyə gəlirləri, amortizasiya;

117 Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- ☐ alınmış kredit və borclar.
- ☒ əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;
- ☐ aksizlər, mənfəət vergisi;
- ☐ əlavə dəyər vergisi, kommersiya xərcləri;
- ☐ birbaşa və dolaylı vergilər;

118 Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsəd-lə aparılır?

- ☐ mühasibat balansını tərtib etmək üçün.
- ☐ gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- ☐ ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün
- ☐ ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- ☒ xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün;

119 Adi fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir:

- ☐ kredit və borclar üzrə ödənilmiş faizlər.
- ☒ amortizasiya;
- ☐ satışdan pul gəliri;
- ☐ depozitlər üzrə alınmış faizlər;
- ☐ bank xidmətlərinin ödənilməsi xərcləri;

120 Xalis mənfəətdən istifadənin təhlili hansı informasiya əsasın-da aparılır?

- ☐ uçot siyasəti və izahlı qeydlər üzrə.
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
- ☒ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
- ☐ mənfəət və zərər haqqında hesabat üzrə;
- ☐ mühasibat balansı üzrə;

121 Mühasibat (maliyyə) hesabatının elementinə aid edilmir:

- ☐ aktivlər
- ☐ qısamüddətli öhdəliklər;
- ☐ kapital;
- ☒ işçilərin orta siyahı sayı;
- ☐ uzumüddətli öhdəliklər;

122 Faizlərin örtülməsi əmsalı hesablanır:

- ☐ pul vəsaitlərinin orta qalığının ödənilən faiz məbləğinə nisbəti kimi.
- ☒ faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- ☐ vergitutulan mənfəət məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- ☐ ümumi mənfəəti məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;

123 Qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülmə əmsalı hesablanır:

- ☐ pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının cəminin qısamüddətli öhdəliklərə nisbəti.
- ☐ amortizasiya ayırmalarının qısamüddətli öhdəliklərə nisbəti;
- ☐ xalis mənfəətin qısamüddətli öhdəlikləri nisbəti;
- ☒ xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərə nisbəti;

- ☐ pul vəsaitlərinin orta qalığının qısamüddətli öhdəliklərə nisbəti;

124 Orta günlük pul vəsaiti çıxımı hesablanır:

- ☐ kommersiya xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- ☐ maya dəyərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- ☒ satışın maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri və amortizasiya ayırmalarının cəminin təhlil olunan dövr üçün günlərin sayına nisbəti kimi .
- ☐ orta günlük pul daxilolmalarının orta günlük pul vəsaiti çıxımına nisbəti kimi;
- ☐ idarəetmə xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;

125 Biver əmsalı hesablanır:

- ☐ vergi tutulan mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ xalis mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ debitor borclarının kreditor borclarına nisbəti kimi.
- ☒ xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin uzunmüddətli və qısamüddətli öhdəliklərə nisbəti kimi ;
- ☐ ümumi mənfəətin (balans mənfəətinin) qısamüddətli öhdəliklərə nisbəti kimi;

126 Özünümaliyyələşdirmə intervalı (müddəti) hesablanır:

- ☐ ortagünlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.
- ☒ pul vəsaiti, qısamüddətli maliyyə qoyuluşları və qısamüddətli debitor borclarının cəminin ortagünlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☐ pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☐ qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☐ qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

127 Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məlumatları əsasında ödəmə qabiliyyəti əmsalı hesablanır:

- ☒ dövr ərzində pul daxilolmalarının dövr ərzində pul vəsaiti çıxımına nisbəti kimi .
- ☐ alıcılardan və sifarişçilərdən daxilolmaların pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- ☐ hesabat dövrünün sonuna pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- ☐ hesabat dövrünün əvvəlinə pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- ☐ əsas vəsait obyektlərinin və digər əmlakın satışından pul gəlirlərinin məcmu borclara nisbəti kimi;

128 Təşkilatın maliyyə nəticələrinin strukturunun təhlilində hansı metoddan istifadə olunur:

- ☐ göstəricilərin amilli təhlili.
- ☐ göstəricilərin üfqi təhlili;
- ☒ göstəricilərin şaquli təhlili;
- ☐ göstəricilərin müqayisəli təhlili;
- ☐ göstəricilərin trend təhlili;

129 Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir:

- ☐ doğru cavab yoxdur.
- ☒ aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;
- ☐ satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilə-inin hesablanması ilə;
- ☐ mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
- ☐ xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;

130 Maliyyə riski hansı halda yaranır?

- ☒ müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.
- ☐ xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
- ☐ maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
- ☐ kreditor borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
- ☐ maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;

131 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- ☐ xüsusi kapital : borc kapitalı.
- ☐ xüsusi kapital : aktivlər;
- ☐ (xüsusi kapital – dövriyyədən-kənar aktivlər) : cari aktivlər;
- ☐ (xüsusi kapital – dövriyyədən-kənar aktivlər) : xüsusi vəsait mənbələri;
- ☒ xüsusi vəsait mənbələri : balansın valyutası;

132 Maliyyə riski əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

133 Maliyyələşdirmə əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyuta-sına nisbəti kimi.
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

134 Maliyyə sabitliyi əmsalı hesablanır:

- ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

135 Təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrinə aiddir:

- ☐ xüsusi kapital, əlavə kapital və qısamüddətli kreditlər.
- ☐ əlavə kapital, xüsusi kapital və kreditor borcları;
- ☒ xüsusi kapital, qısamüddətli bank kreditləri və kreditor borcları;
- ☐ nizamnamə kapitalı, xüsusi kapital və qısamüddətli bank kreditləri;
- ☐ kreditor borcları, uzunmüddətli kreditlər və nizamnamə kapitalı;

136 Hansı göstərici təşkilatın fəaliyyətinin səmərəliliyinin maliyyə diaqnostikası üçün əsas hesab olunur?

- ☐ kreditdəmə qabiliyyəti.
- ☐ likvidlik və ödəmə qabiliyyəti;
- ☒ xüsusi kapitalın gəlirliliyi göstəricisi;
- ☐ maliyyə hesabatı məlumatları;
- ☐ əmlak vəziyyəti;

137 Maliyyə sabitliyi pozulmaması üçün müəssisənin dövriyyədən-kənar aktivləri hansı mənbələrdən formalaşmalıdır?

- ☐ yalnız borclar hesabına.
- ☒ xüsusi kapital, uzunmüddətli kredit və borclar hesabına;
- ☐ mənfəət, qısamüddətli kredit və borclar hesabına;
- ☐ xüsusi kapital, qısamüddətli kredit və borclar hesabına;
- ☐ ehtiyat fondu və qısamüddətli öhdəliklər hesabına;

138 Mühasibat balansının məlumatları əsasında hansı məsələ qiymətləndirilir?

- ☐ maliyyə mənbələrinin strukturunu.
- ☐ adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;
- ☐ maliyyə nəticələrinin strukturunu;
- ☒ təşkilatın maliyyə sabitliyini;
- ☐ təşkilatın işgüzar fəallığını;

139 Bank tərəfindən qısamüddətli kreditlərin verilməsində məqsəd:

- ☐ yeni obyektlərin tikintisi.
- ☐ büdcəyə və büdcədən kənar fondlara borcların ödənilməsi;
- ☒ dövriyyə vəsaitlərinin əldə olunması;
- ☐ müəssisənin texniki inkişafının böyük problemlərinin həlli;
- ☐ əsas vəsaitlərin alınması;

140 Balansın passivinin hansı maddəsi daimi passiv hesab olunur.

- ☐ kreditorlarla hesablaşmalar.
- ☒ xüsusi kapital və ona bərabər tutulan vəsaitlər;
- ☐ qısamüddətli bank kreditləri və borclar;
- ☐ vaxtında ödənilməmiş borclar;
- ☐ uzunmüddətli bank kreditləri və borclar;

141 Balansın müqayisəli təhlilinin mahiyyəti nədir?

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ☐ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.

142 Balansın trend təhlilinin mahiyyəti nədir?

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ☒ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.

143 Dövriyyə aktivlərinin tərkib elementləri hansıdır?

- ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
- ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
- ☐ qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;

144 Müəssisənin maliyyə hesabatı üzrə satışdan pul gəliri 7871 manat, balans mənfəəti 1263 manat, xalis mənfəət 780 manat və əmlakın dəyəri 40562 manatdır. Aktivlərin xalis mənfəətə görə rentabelliği əmsalını müəyyən edin?

- ☐ 0,07 .
- ☒ 0,02;
- ☐ 0,08;
- ☐ 0,12;
- ☐ 0,14;

145 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliği təyin edin?

- ☒ 0,028681.
- ☐ 0,033563;
- ☐ 0,072363;
- ☐ 0,021840;
- ☐ 0,032312;

146 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliği əmsalını təyin edin?

- ☐ 0,032312.
- ☐ 0,033563;
- ☐ 0,072363;
- ☐ 0,021840;
- ☒ 0,028681;

147 Maliyyə hesabatında verilən məlumatlara görə satışdan pul gəliri 3502 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Bu halda aktivlərin kapital verimi əmsalını hesablayın.

- ☐ 1,444452 .
- ☐ 1,621822;
- ☒ 1,673996;
- ☐ 2,004241;
- ☐ 1,541623;

148 Maliyyə hesabatında satışdan pul gəliri 3502 min manat, mənfəət -709 min manat, xalis mənfəət 60 min manatdır. Xalis mənfəətə görə satışın rentabelliği səviyyəsi əmsalını təyin edin?

- ☐ 0,013216.
- ☒ 0,017133;
- ☐ 0,021313;
- ☐ 0,019276;
- ☐ 0,021473;

149 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

150 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ☐ ümumi daxili məhsul.
- ☒ xalis mənfəət;
- ☐ kapital ehtiyatları;
- ☐ emissiya gəliri;
- ☐ əsas əməliyyat gəliri;

151 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyəliyəndir?

- ☐ dövriyyə aktivlərinin dövr sürətinin yüksəlməsini.
- ☐ məhsula olan qiymətlərin artmasını;
- ☐ fəaliyyətin səmərəliliyinin yüksəlməsini;
- ☒ fəaliyyətin səmərəliliyinin aşağı düşməsinə;
- ☐ dövriyyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;

152 Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nəzərdə tutur:

- ☐ təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsinə;
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsinə;
- ☐ xərclərin tərkib elementlərinin öyrənilməsinə;
- ☐ mənfəətin tərkib elementlərinin öyrənilməsinə;
- ☐ təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə;

153 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- ☐ məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- ☒ məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəbri məbləğini;
- ☐ gəlir və xərclər arasında fərqi;
- ☐ məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərqi;

154 Müəssisənin investisiya fəaliyyətinə aiddir:

- ☐ əsas vəsaitlərin satışı.
- ☒ qeyri-maddi aktivlərin satışı;
- ☐ bank kreditlərinə görə faizlərin ödənilməsi;
- ☐ dividendlərin ödənilməsi;
- ☐ məqsədli daxilolmalar;

155 Kapital:

- ☐ təşkilatın fəaliyyətinə yönəldilmiş pul vəsaitləridir.
- ☐ kreditör borclandır;
- ☐ kommersiya fəaliyyətini həyata keçirmək üçün təşkilatın vəsaitləridir;
- ☒ təşkilatın bütün öhdəlikləri çıxıldıqdan sonra qalan məbləqdir;
- ☐ təşkilatın xalis mənfəətidir;

156 Öhdəlik:

- ☒ keçmiş hadisələrin nəticəsində yaranan və iqtisadi səmərəni əks etdirən
- ☐ müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə
- ☐ şirkətin aktivlərində paydır.
- ☐ cari fəaliyyətə yönəldilmiş pul vəsaitləridir;
- ☐ kreditör borclandır;

157 Aktivlər:

- ☐ kommersiya əməliyyatlarının aparılması üçün zəruri olan kapitaldır.
- ☐ kommersiya fəaliyyəti üçün zəruri olan təsərrüfat vəsaitləridir;
- ☐ təşkilatın xalis mənfəətidir;
- ☒ müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur;
- ☐ təşkilatın pul vəsaitləridir;

158 Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.
- ☐ ehtiyat kapitalı;
- ☒ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ☐ əlavə kapital;
- ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;

159 İşlək kapital:

- ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
- ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövrüyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;

- ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- ☐ təşkilatın cari aktivləridir;
- ☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

160 Balansın passivinin hansı maddəsi daimi passiv hesab olunur.

- ☐ kreditorlarla hesablaşmalar.
- ☒ xüsusi kapital və ona bərabər tutulan vəsaitlər;
- ☐ qısamüddətli bank kreditləri və borclar;
- ☐ vaxtında ödənilməmiş borclar;
- ☐ uzunmüddətli bank kreditləri və borclar;

161 Maliyyə əmsallarının dinamikasının qiymətləndirilməsində istifadə olunur:

- ☐ maliyyə əmsalları.
- ☐ trend təhlil;
- ☐ şaquli təhlil;
- ☒ üfqi təhlil;
- ☐ proqnoz təhlil;

162 Dəyər formasında təşkilatın əmlakı, onun tərkibi və vəziyyəti əks etdirilir:

- ☐ uçot siyasəti və izahlı qeydlərdə.
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☐ mənfəət və zərər haqqında hesabatda;
- ☒ mühasibat balansında;
- ☐ kapitaldakı dəyişikliklər haqqında hesabatda;

163 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:

- ☒ yuxarıda qeyd olunan bütün tələblər.
- ☐ neytrallıq;
- ☐ əhəmiyyətlik;
- ☐ reallıq (mötəbərlik) və tamlıq;
- ☐ müqayisə edilən olması;

164 Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyəlidir:

- ☒ təşkilatın əsas göstəricilərinin rəqib təşkilatın göstəriciləri ilə müqayisəsini;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini ;
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

165 Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyəlidir:

- ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini ;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

166 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəlidir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması müqayisəsini
- ☒ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən edilməsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini
- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çəkisi) müəyyən edilməsini ;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə edilməsini

167 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyələndirir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması müqayisəsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə
- ☒ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini

168 Mühasibat (maliyyə) hesabatının üfqi təhlili səciyyələndirir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması müqayisəsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamikada qiymətləndirilməsini
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə edilməsi
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini

169 İstehsalın sabitliyi ehtiyatı səviyyəsi necə hesablanır:

- ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;
- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
- ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.
- ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcminə nisbəti kimi;
- ☐ məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;

170 Kommersiya təşkilatın maliyyə sabitliyi ehtiyatı necə müəyyən olunur:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

171 İnvestisiya – nettonun maliyyələşdirilməsi səviyyəsi hesablanır:

- ☐ əvvəlki investisiyaların azaldılması ilə bağlı pul vəsaiti daxil olmalarının yeni investisiya ilə əlaqədar pul vəsaiti çıxımlarına nisbəti kimi
- ☐ xalis mənfəətin investisiya – nettoya nisbəti kimi;
- ☐ vergiyə cəlbolunan mənfəətin investisiya – nettoya nisbəti kimi;
- ☐ balans mənfəətinin investisiya – nettoya nisbəti kimi;
- ☒ yeni investisiya ilə əlaqədar pul vəsaiti çıxımının əvvəlki investisiyaların azaldılması ilə bağlı pul vəsaiti daxil olmalarına nisbəti kimi;

172 xalis investisiyanın örtülməsi səviyyəsi hesablanır:

- ☐ vergiyə cəlb edilən mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- ☐ xalis investisiya məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.
- ☒ cari fəaliyyətdən xalis pul axınının xalis investisiya məbləğinə nisbəti kimi ;
- ☐ balans mənfəətinin xalis investisiyanın məbləğinə nisbəti kimi;

173 İnvestisiya qoyuluşunun ötrülməsi səviyyəsi hesablanır:

- ☒ cari fəaliyyətdən xalis pul axınının investisiyanın ümumi məbləğinə nisbəti kimi ;
- ☐ vergiyə cəlb edilən mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- ☐ balans mənfəətinin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- ☐ investisiyanın ümumi məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.

174 Pul vəsaitlərinin reinvestisiya əmsalı hesablanır:

- ☐ investisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına hasili kimi;
- ☒ investisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;
- ☐ cari fəaliyyətdən xalis pul axınının investisiya fəaliyyətindən xalis pul axınına nisbəti.
- ☐ investisiya fəaliyyətindən xalis pul axını ilə cari fəaliyyətdən xalis pul axınına fərqi kimi;
- ☐ investisiya fəaliyyətindən xalis pul axını ilə cari fəaliyyətdən xalis pul axınına cəmi kimi;

175 Adi səhmlər üzrə dividendlərin ötürülməsi əmsalı hesablanır:

- ☒ dividendlərin ödənilməsinə qədər vergi və faizlərin ödənildikdən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin adi səhmlər üzrə ödəniləcək dividend məbləğinə nisbəti kimi;
- ☐ vergi və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- ☐ dividendlərin ödəni ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- ☐ dividendlərin, vergilərin və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;

176 Bütün növ səhmlər üzrə dividendlərin ötürülməsi əmsalı hesablanır:

- ☐ vergi və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- ☒ dividendlərin ödənilməsindən əvvəl və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi ;
- ☐ xalis mənfəətin dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- ☐ dividendlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- ☐ dividendlərin, vergilərin və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;

177 Borc potensialı əmsalı hesablanır:

- ☐ kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitlərinin fərqinin dividendlərin, faizlərin və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti;
- ☐ bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- ☐ bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- ☐ kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- ☒ kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitinin və qısamüddətli debitor borclarının fərqinin dividendlərin, faizlərin, vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;

178 Borc dərəcəsi – netto hesablanır:

- ☐ bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;
- ☒ kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitlərinin fərqinin dividendlərin, faizlərin, vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi ;
- ☐ bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- ☐ bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- ☐ kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;

179 Borc dərəcəsinin dinamik göstəricisi hesablanır:

- ☐ bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti ;
- ☐ kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- ☒ kreditlərin, borcların və kreditor borclarının cəminin dividendlərin, faizlərin və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi
- ☐ bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- ☐ bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;

180 Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- ☐ 2,0788.

- ☐ 2,1216;
- ☐ 1,7645;
- ☐ 2,1839;
- ☒ 2,0588;

181 Müəssisənin xüsusi kapitalı 1680 min manat, aktivlərin cəmi məbləği 1937 manatdır. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 1,218.
- ☐ 0,9281;
- ☐ 0,93212;
- ☒ 1,153;
- ☐ 1,056;

182 Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- ☐ 2,1839;
- ☐ 1,7645;
- ☐ 2,0788.
- ☐ 2,1216;
- ☒ 2,0588 ;

183 Müəssisənin maliyyə hesabatında ilin sonuna dövriyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksi nə qədər olur?

- ☐ 0,6161.
- ☒ 0,7963;
- ☐ 0,6970 ;
- ☐ 0,7612;
- ☐ 0,5962;

184 Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 2,22
- ☒ 0,63
- ☐ 0,71
- ☐ 1,45
- ☐ 2,05

185 Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- ☐ 1,87
- ☐ 1,89
- ☐ 2,08
- ☐ 2,32
- ☒ 0,53

186 Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövriyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- ☐ 2,39
- ☐ 3,21
- ☐ 2,23
- ☐ 0,92
- ☒ 0,77

187 Hansı halda təşkilatın maliyyə vəziyyəti qeyri sabit hesab edilir:

- ☐ xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;
- ☐ ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- ☒ ehtiyatların və debitor borclarının dövrünün yüksəldilməsi hesabına ödəmə qabiliyyətini bərpa etmək mümkün olduqda;
- ☐ xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduqda;
- ☐ əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.

188 Hansı şərt çərçivəsində təşkilat maliyyə cəhətdən müstəqil hesab edilir:

- ☐ cəlb edilmiş vəsait məbləğinin xalis mənfəətdən çox olması;
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün bütün mənbələrin yetərli olması;
- ☒ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitlərinin mövcudluğu;
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələrin mövcudluğu;
- ☐ mənfəətin artım tempinin maya dəyərin artım tempindən yüksək olması.

189 Maliyyə müstəqilliyi əmsalı necə hesablanır?

- ☐ kapital / məcmu aktivlər;
- ☐ (kapital – uzunmüddətli aktivlər) / cari aktivlər;
- ☐ (kapital – uzunmüddətli aktivlər) / kapital;
- ☒ kapital / kapital və öhdəliklərin cəmi;
- ☐ xüsusi kapital/ borc kapitalı.

190 Maliyyə riski əmsalı necə hesablanır?

- ☐ kapitalın qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi .
- ☐ kapitalın uzunmüddətli öhdəliklərə nisbəti kimi;

191 Maliyyələşdirmə əmsalı necə hesablanır?

- ☐ kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi..
- ☐ borc kapitalın xüsusi kapitalla nisbəti kimi;
- ☐ xüsusi kapitalın uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

192 Maliyyə sabitliyi əmsalı necə hesablanır?

- ☒ kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi.
- ☐ kapital və uzunmüddətli öhdəliklərin cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ kapital və qısamüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi;

193 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- ☒ satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.

194 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər hansılardır?

- ☐ neytrallıq, operativlik.

- ☐ mütəbərlik, dinamiklik;
- ☐ müqayisəlilik, neytrallıq;
- ☒ mütəbərlik, müqayisəlilik;
- ☐ müqayisəlilik, dinamiklik;

195 Maliyyə sabitliyinin hansı növləri vardır?

- ☐ mütləq, normal, nisbi, mütləq.
- ☐ mütləq, normal, perspektiv, böhranlı;
- ☐ mütləq, normal, perspektiv, cari;
- ☐ mütləq, normal, qeyri sabit, cari;
- ☒ mütləq, normal, qeyri sabit, böhranlı;

196 Maliyyə levericinin səviyyəsi nəyi səciyyələndirir?

- ☐ istehsalın artım tempiyərinin qeyri ahəngdarlığı səviyyəsi.
- ☐ xalis mənfəətin dəyişmə tempini;
- ☐ xalis mənfəətin satışdan mənfəətin dəyişməsinə nisbətə dəyişkənliyini;
- ☒ xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını;
- ☐ satışın mənfəətliliyi;

197 Müəssisənin cari xərclərinin və xarici borclarının ödənilməsinə yönəldilmiş vəsaitlərin yetərliyi qiyətləndirmək üçün istifadə edilən göstərici hansıdır?

- ☐ rentabellik səviyyəsi.
- ☒ istehsal-maliyyə levericinin səviyyəsi;
- ☐ maliyyə rıçaqının səviyyəsi;
- ☐ maliyyə sabitliyi;
- ☐ mənfəətlilik səviyyəsi;

198 Maliyyə alətinin səmərəsi hansı halda xüsusi kapitalın rentabelliyyənin yüksəlməsini təmin edir?

- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyyəindən aşağı olduqda.
- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyyəinə bərabər olduqda;
- ☒ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyyəindən aşağı olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyyəindən yüksək olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyyəindən yuxarı olduqda;

199 Sabit mənbələr hesabına maliyyələşdirilən aktivlərin qiymətləndirilməsi üçün hansı əmsaldan istifadə olunur?

- ☐ kapitallaşdırma;
- ☐ kritik likvidlik;
- ☐ manevretmə;
- ☒ maliyyə sabitliyi;
- ☐ maliyyələşdirmə.

200 Xüsusi kapitalın təmərgüzləşməsi əmsalının artması ifadə edir:

- ☒ maliyyə sabitliyi səviyyəsinin artmasını, xarici investorlardan asılılığın azalmasını;
- ☐ ümumi mənbələrdə səhmdarların payının azalmasını;
- ☐ xarici investorlardan asılılığın azalmasını;
- ☐ maliyyə sabitliyi səviyyəsinin artmasını;
- ☐ xarici investorlardan asılılığın artmasını;

201 Maliyyə sabitliyini təmin edən göstəricilər nəyi səciyyələndirir:

- ☐ fondlardan istifadənin səmərəliliyini.
- ☐ təşkilatın fəaliyyətinin gəlirliyini;

- ☐ ödəmə qabiliyyətini;
- ☐ mənbələrin strukturunun keyfiyyətini;
- ☒ xarici mənbələrdən istifadə ilə əlaqədar xərclərin keyfiyyətini;

202 Ehtiyatlar və xərclər hansı vəsaitlər hesabına ödənildiyi halda, təşkilatın maliyyə sabitliyi hansı mənbə hesabına təmin edilir:

- ☒ xüsusi dövrüyyə vəsaitləri, uzunmüddətli borc vəsaitləri hesabına;
- ☐ qısamüddətli bank kreditləri, kreditor borcları hesabına;
- ☐ dövrüyyə vəsaitləri, kreditor borcları hesabına;
- ☐ xüsusi dövrüyyə vəsaitləri hesabına;
- ☐ uzun müddətli və qısamüddətli bank kreditləri hesabına

203 Hansı halda təşkilatın maliyyə vəziyyəti qeyri sabit hesab edilir:

- ☐ əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
- ☒ dövrüyyə aktivlərinin dövr sürətinin yüksəldilməsi hesabına ödəmə qabiliyyətini bərpa etmək mümkündür;
- ☐ ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- ☐ xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduqda;
- ☐ xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;

204 Təşkilat aşağıdakı şərtlər təmin olunduqda maliyyə cəhətdən müstəqil hesab edilir:

- ☐ mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün borc vəsait mənbələri mövcud olduqda;
- ☒ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövrüyyə vəsaitləri mövcud olduqda;
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələri mövcud olduqda;
- ☐ cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;

205 Bazarların, onların ayrı-ayrı seqmentlərin və alıcıların qiymətləndirilməsi üçün istifadə olunan ABC – təhlilinin mahiyyəti:

- ☐ müəssisənin müştəri bazasının qiymətləndirilməsi.
- ☐ mənfəətə təsir göstərən əsas marketing amillərinin müəyyənəşdirilməsi;
- ☐ rəqiblərlə müqayisədə satış zonalarının təsnifləşdirilməsinin aparılması;
- ☒ satışdan əldə edilən gəlir və marjinal mənfəət arasında olan asılılığın qurulması;
- ☐ strateji üstünlüklər və seçilmiş məqsədli bazarlar üzrə təhlilin və planlaşdırmanın əsas istiqamətlərinin müəyyənəşdirilməsi;

206 Pul axını təhlilinin birbaşa metodunun mahiyyəti:

- ☐ pul vəsaitinin sərfinin qiymətləndirilməsi.
- ☐ pul axınının həcmi, tərkibi, strukturunun qiymətləndirilməsi;
- ☐ pul axınının likvidliyinin qiymətləndirilməsi;
- ☒ təhlil aparılan dövrdə daxil olan pul vəsaiti məbləğinin müəyyən edilməsi;
- ☐ pul vəsaitlərinin dəyişilməsi dinamikasının qiymətləndirilməsi;

207 Müəssisənin maliyyə fəaliyyəti üzrə pul axınının hərəkəti:

- ☐ debitorlarla hesablaşmalarla bağlıdır.
- ☐ məhsulun satışı ilə bağlıdır;
- ☐ dövrüyyədənənar aktivlərin əldə edilməsi ilə bağlıdır;
- ☒ qısamüddətli pul kagızlarının əldə edilməsi ilə bağlıdır;
- ☐ büdcə ilə hesablaşmalarla bağlıdır;

208 Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir:

- ☐ istiqrazların buraxılışı;
- ☐ məhsul satışməhsul satışından pul gəliri.

- ☐ maliyyə qoyuluşları;
- ☐ kreditlərin cəlb edilməsi;
- ☒ səhmlərin emissiyası;

209 Aşağıdakı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
- ☒ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;

210 Mühasibat balansının qeyri-pul maddəsinə aid edilir:

- ☐ bank krediti üzrə borclar.
- ☐ qısamüddətli maliyyə qoyuluşları;
- ☐ malsatan və podratçılara qısamüddətli kreditor borcları;
- ☐ alıcıların və sifarişçilərin debitor borcları;
- ☒ təxirə salınmış vergi öhdəlikləri;

211 Mühasibat balansının pul maddəsinə aid edilir:

- ☐ ehtiyatlar.
- ☐ hazır məhsul;
- ☐ təxirə salınmış vergi öhdəlikləri;
- ☒ alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ təxirə salınmış vergi aktivləri;

212 Xüsusi vəsait mənbələrinə daxildir?

- ☐ kreditor borcları;
- ☐ təxirə salınmış vergi öhdəlikləri
- ☐ alınmış avanslar;
- ☒ amortizasiya məbləği;
- ☐ debitor borcları;

213 Uzun müddətli öhdəliklərin kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

214 Təşkilatın aktivlərinin quruluşunun təhlilinin məqsədi?

- ☒ aktivlərin keyfiyyətini qiymətləndirmək
- ☐ təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;
- ☐ təşkilatın işlək kapitalını qiymətləndirmək;
- ☐ xalis dövriyyə kapitalını qiymətləndirmək;
- ☐ təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək.

215 Xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payı səciyyələndirir?

- ☐ maliyyələşdirmə əmsalını.
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ maliyyə sabitliyi əmsalını;
- ☒ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ maliyyə riski əmsalını;

216 Xüsusi vəsait mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələri-nə nisbəti səciyyələndirir?

- ☐ maliyyə riski əmsalını.
- ☒ ümumi maliyyə müstəqilliyi səviyyəsi;
- ☐ maliyyə sabitliyi əmsalını;

- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;

217 Kapitallaşdırma əmsalından istifadənin məqsədi?

- ☐ təşkilatın investisiya fəaliyyətini təmin edən imkanları qiymətləndirmək.
- ☒ təşkilatın vəsait mənbələrinin strukturunu təmin edən imkanları qiymətləndirmək;
- ☐ təşkilatın ödəmə qabiliyyətinin yüksəldilməsi imkanlarını qiymətləndirmək;
- ☐ təşkilatın maliyyə sabitliyinin yüksəldilməsi imkanlarını qiymətləndirmək;
- ☐ təşkilatın işgüzar fəallığının yüksəldilməsi imkanlarını qiymətləndirmək;

218 Kapitalın kapital və öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- ☒ müstəqillik əmsalını.
- ☐ maliyyə sabitliyi əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ maliyyələşdirmə əmsalını;

219 Xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti səciyyələndirir?

- ☐ ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını.
- ☒ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ təşkilatın maliyyə sabitliyini;
- ☐ cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

220 Təşkilatın xüsusi kapitalı, qısamüddətli bank kreditləri və kreditor borcları səciyyələndirir?

- ☐ təşkilatın işçilər qarşısında öhdəliklərinin maliyyələşdirilməsi mənbələrini;
- ☐ təşkilatın investisiya layihələrinin maliyyələşdirilməsi mənbələrini;
- ☒ təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrini;
- ☐ təşkilatın əsas vəsaitlərinin maliyyələşdirilməsi mənbələrini;
- ☐ təşkilatın büdcə qarşısında öhdəliklərinin maliyyələşdirilməsi mənbələrini;

221 Xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti səciyyələndirir?

- ☐ ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını.
- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ təşkilatın maliyyə sabitliyini;
- ☒ cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

222 Dövr ərzində satılmış məhsulun dəyərinin dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyərinə nisbəti səciyyələndirir?

- ☐ maliyyələşdirmə əmsalını.
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☒ dövriyyə aktivlərinin dövretmə əmsalını;
- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ maliyyə sabitliyi əmsalını;

223 Dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsi səciyyələndirir?

- ☐ balansda pul vəsaiti və onların ekvivalentlərinin artımını.
- ☒ balansda ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımını;
- ☐ balansda kreditor borclarının artımını;
- ☐ balansda debitor borclarının artımını;
- ☐ balansda öhdəliklərin artımını;

224 Maliyyə sabitliyi pozulmaması üçün müəssisənin dövrüyyədən–kənar aktivləri hansı mənbələrdən formalaşmalıdır?

- ☐ yalnız borclar hesabına.
- ☒ xüsusi kapital, uzunmüddətli kredit və borclar hesabına;
- ☐ mənfəət, qısamüddətli kredit və borclar hesabına;
- ☐ xüsusi kapital, qısamüddətli kredit və borclar hesabına;
- ☐ ehtiyat fondu və qısamüddətli öhdəliklər hesabına;

225 Məssisənin əmlakının quruluşunu hansı göstəricilər xarakterizə edir:

- ☐ qeyri dövrüyyə aktivləri, ehtiyat kapitalı, uzunmüddətli öhdəliklər, debitor borcları.
- ☐ qeyri dövrüyyə aktivləri, hazır məhsul, qısamüddətli aktivlər;
- ☐ torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, xüsusi vəsaitlər, hesablardakı vəsaitlər;
- ☒ torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, material dövrüyyə aktivləri, hesablarda olan vəsaitlər;
- ☐ qeyri dövrüyyə aktivləri, ehtiyat kapitalı, kreditor borcları, debitor borcları;

226 Aktivlərin strukturunda dəyişiklikləri o vaxtı müsbət qiymətlən–dirmək olar ki, onların ümumi dəyərində aşağıdakı göstəricilərin xüsusi çəkisi artır:

- ☐ əsas istehsal fondlarının;
- ☐ material ehtiyatlarının;
- ☒ yüksək likvidli aktivlərin;
- ☐ hazır məhsulun;
- ☐ debitor borclarının.

227 Hansı aktivlər əsas kapitala aiddir:

- ☐ qısamüddətli maliyyə qoyuluşları, hazır məhsul, bitməmiş istehsal;
- ☐ qeyri-maddi aktivlər, pul vəsaitləri, torpaq, tikili və avadanlıqlar;
- ☒ torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, daşınmaz əmlaka investisiyalar;
- ☐ əsas vəsaitlər, debitor borcları, materiallar, pul vəsaitləri;
- ☐ pul vəsaitləri, debitor borcları, qeyri maddi aktivlər;

228 Hansı vəsait dövrüyyə aktivlərinə aiddir:

- ☐ bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri.
- ☐ materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;
- ☐ kreditor borcları, bank kreditləri, ehtiyatlar;
- ☐ quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;
- ☒ pul vəsaitləri, debitor borcları, ehtiyatlar;

229 Mühasibat balansının məlumatları əsasında müəyyən etmək olar:

- ☐ maliyyə mənbələrinin strukturunu.
- ☐ adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;
- ☐ maliyyə nəticələrinin strukturunu;
- ☒ təşkilatın maliyyə sabitliyini;
- ☐ təşkilatın işgüzar fəallığını;

230 Ehtiyat kapitalının əsas mənbəyi:

- ☐ qısamüddətli kredit.
- ☒ xalis mənfəət;
- ☐ balans mənfəəti;
- ☐ məhsul satışından mənfəət;
- ☐ borc vəsaiti;

231 əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası hansı vəsaitlərin mənbəyidir?

- ☐ debitor borclarının.
- ☐ cəlb olunmuş vəsaitin;
- ☐ borc vəsaitinin;
- ☒ xüsusi vəsaitin;
- ☐ müəssisənin bütün vəsaitinin;

232 Bank tərəfindən qısamüddətli kreditlərin verilməsində məqsəd:

- ☐ yeni obyektlərin tikintisi.
- ☐ büdcəyə və büdcədənəkar fondlara borcların ödənilməsi;
- ☒ dövriyyə vəsaitlərinin əldə olunması;
- ☐ müəssisənin texniki inkişafının böyük problemlərinin həlli;
- ☐ əsas vəsaitlərin alınması;

233 Dövriyyə aktivlərinin xüsusi kapitala nisbəti səciyyələndirir?

- ☒ xüsusi dövriyyə kapitalının manevretmə əmsalını;
- ☐ maliyyələşdirmə əmsalını
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ maliyyə sabitliyi əmsalını

234 Dövriyyə aktivlərinin xüsusi kapitala nisbəti səciyyələndirir?

235 Satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti səciyyələndirir?

- ☒ material ehtiyatların dövretmə əmsalını.
- ☐ maliyyələşdirmə əmsalını;
- ☐ maliyyə sabitliyi əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ maliyyə riski əmsalını;

236 Satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərinə nisbəti səciyyələndirir?

- ☒ dövriyyə aktivlərin dövretmə əmsalını.
- ☐ maliyyələşdirmə əmsalını;
- ☐ maliyyə sabitliyi əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ maliyyə riski əmsalını;

237 Təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərq səciyyələndirir?

- ☐ əsas kapitalı.
- ☐ xüsusi kapitalı;
- ☒ xüsusi dövriyyə aktivləri;
- ☐ işlək kapitalı;
- ☐ borc kapitalını;

238 Təşkilatın cari aktivlərindən cari passivlərini çıxmaqla hansı göstəricini müəyyən etmək olar?

- ☐ əsas kapitalı.
- ☐ xüsusi kapitalı;
- ☒ xalis dövriyyə kapitalını;
- ☐ işlək kapitalı;
- ☐ borc kapitalını;

239 Xüsusi kapital və uzunmüddətli aktivlərin fərqlərinin dövriyyə aktivlərinə nisbəti səciyyələndirir?

- ☐ maliyyələşdirmə əmsalını.

- ☐ maliyyə sabitliyi əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☒ xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalını;

240 Borc kapitalının xüsusi kapitala nisbəti səciyyələndirir?

- ☐ xüsusi kapitalın manevrlik əmsalını.
- ☐ maliyyələşdirmə əmsalını;
- ☐ maliyyə sabitliyi əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☒ maliyyə riski əmsalını;

241 Xüsusi kapitalın borc kapitalına nisbəti səciyyələndirir?

- ☐ xüsusi kapitalın manevrlik əmsalını.
- ☒ maliyyələşdirmə əmsalını;
- ☐ maliyyə sabitliyi əmsalını;
- ☐ əmlakın real dəyəri əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;

242 Xüsusi dövriyyə kapitalının uzunmüddətli aktivlərə nisbəti səciyyələndirir?

- ☒ daimi aktivin indeksi əmsalını.
- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ təşkilatın maliyyə sabitliyini;
- ☐ cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

243 Xüsusi dövriyyə kapitalının əsas vəsaitlərə, əmtəə-material qiymətlilərinə nisbəti səciyyələndirir?

- ☐ xüsusi kapitalın manevrlik əmsalını.
- ☐ təşkilatın ödəmə qabiliyyətini ;
- ☐ təşkilatın maliyyə sabitliyini;
- ☒ əmlakın real dəyəri əmsalını;
- ☐ cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

244 Xalis mənfəət hesabına həyata keçirilir?

- ☐ kommersiya xərclərinin ödənilməsi
- ☐ kreditlər üzrə faizlərin ödənilməsi;
- ☐ kreditör borclarının qaytarılması;
- ☐ büdcəyə vergilərin ödənilməsi;
- ☒ ehtiyat kapitalının yaradılması;

245 Kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- ☐ xüsusi kapitalın manevrlik əmsalını.
- ☐ təşkilatın ödəmə qabiliyyətini ;
- ☒ maliyyə sabitliyi əmsalını;
- ☐ əmlakın real dəyəri əmsalını;
- ☐ cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

246 Xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərinə nisbəti səciyyələndirir?

- ☒ material ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını.
- ☐ xüsusi kapitalın manevrlik əmsalını;
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☐ təşkilatın maliyyə sabitliyini;

- ☐ cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

247 Təşkilatın vəsait mənbələrinin strukturunu təmin edən imkanları qiymətləndirmək üçün hansı əmsaldan istifadə edilir?

- ☐ dövriyyə vəsaitlərinin dövr sürəti;
☒ ödəmə;
☐ kapitallaşdırma;
☐ dövriyyə vəsaitinin dövr sürəti.
☐ təşkilatın vəsaitinin ümumi həcmində xüsusi vəsaitin payı;

248 Təşkilatın vəsait mənbələrinin strukturunu qiymətləndirmək üçün aşağıdakı əmsallardan istifadə etmək məqsəduyğundur:

- ☐ dövriyyə vəsaitlərinin dövr sürəti;
☒ kapitallaşdırma;
☐ örtmə;
☐ təşkilatın vəsaitinin ümumi həcmində xüsusi vəsaitin payı;
☐ həcmində xüsusi vəsaitin payı;

249 Ehtiyatlar və xərclər hansı vəsaitlər hesabına ödənildiyi halda, təşkilatın maliyyə sabitliyi təmin edilir:

- ☐ xüsusi dövriyyə vəsaitləri hesabına;
☒ xüsusi dövriyyə vəsaitləri, uzunmüddətli borc vəsaitləri hesabına;
☐ uzun müddətli və qısamüddətli bank kreditləri hesabına
☐ qısamüddətli bank kreditləri, kreditor borcları hesabına;
☐ dövriyyə vəsaitləri, kreditor borcları hesabına;

250 Təşkilatın maliyyə vəziyyəti qeyri sabit hesab edilir:

- ☒ dövriyyə aktivlərinin dövr sürətinin yüksəldilməsi hesabına ödəmə qabiliyyətini bərpa etmək mümkündür;
☐ ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
☐ xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduqda;
☐ əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
☐ xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;

251 Təşkilat aşağıdakı şərtlər təmin olunduqda maliyyə cəhətdən müstəqil hesab edilir:

- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələri mövcud olduqda;
☒ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitləri mövcud olduqda;
☐ mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.
☐ cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;
☐ ehtiyatların və xərclərin örtülməsi üçün borc vəsait mənbələri mövcud olduqda;

252 Ehtiyatların və xərclərin örtülməsi mənbələrini səciyyələndirmək üçün hansı göstərici haqqında məlumat vacibdir?

- ☐ xüsusi kapital, borc kapitalı.
☐ kapital, öhdəliklər;
☐ debitor borcları, pul vəsaitləri;
☐ aktivlər, qısamüddətli öhdəliklər;
☒ kapital, öhdəliklər, aktivlər;

253 Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir:

- ☐ doğru cavab yoxdur.
☐ mənfəət, aktiv və ya passiv arasında mütənəşiblik göstəricilərinin hesablanması ilə;
☐ satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənəşiblik göstəricilərinin hesablanması ilə;
☒ aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;

- ☐ xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;

254 Maliyyə riski yaranır?

- ☐ maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;
☐ maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
☒ kreditör borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
☐ xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
☐ müəssisədə uzunmüddətli ssuda və bəzilər üzrə faizlərin ödənilməsi üçün vəsait çatışmadıqda.

255 Müstəqillik əmsalı hesablanır:

- ☐ bütün vəsait mənbəyi : borc vəsaiti.
☒ xüsusi vəsait : bütün vəsait məbləği;
☐ borc vəsaiti : bütün vəsait məbləği;
☐ (borc vəsaiti + cəlb edilmiş vəsait) : bütün vəsait məbləği;
☐ xüsusi vəsait : borc vəsaiti;

256 Balansın hansı maddələri müəssisənin vəsait mənbələrini əks etdirir?

- ☐ əsas vəsait, nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondu;
☒ xüsusi, borc və cəlb edilmiş vəsait;
☐ əsas, borc və cəlb edilmiş vəsait;
☐ əsas vəsait, və cəlb edilmiş pul vəsaiti;
☐ bütün cavablar düzgündür.

257 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : cari aktivlər;
☐ xüsusi kapital : aktivlər;
☒ xüsusi vəsait mənbələri : balansın valyutası;
☐ xüsusi kapital : borc kapitalı.

258 Xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır:

- ☐ xüsusi dövriyyə vəsaitləri : xüsusi vəsaitlər.
☐ xüsusi kapital : aktivlər;
☒ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : dövriyyə aktivləri;
☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
☐ xüsusi kapital : balansın valyutası;

259 Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- ☐ xüsusi kapital : aktivlər;
☐ xüsusi kapital : borc kapitalı.
☐ xüsusi kapital : balansın valyutası;
☒ xüsusi dövriyyə aktivləri : xüsusi kapital;
☐ borc kapital : aktivlər;

260 Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

- ☐ dövriyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;
☐ dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu;
☒ dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;
☐ dövr ərzində dövriyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
☐ satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərin orta illik dəyəri.

261 Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir

- ☐ xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində payını
- ☒ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payını
- ☐ kapitalın dövr sürətini;
- ☐ likvidlik səviyyəsini.
- ☐ maliyyə aktivliyinin səviyyəsini;

262 Balansda ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

- ☐ təşkilatın fəaliyyətinin genişləndirilməsi;
- ☐ müəssisənin sabitliyinin azalması;
- ☐ inflyasiya səviyyəsini yüksək olması.
- ☒ dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;
- ☐ əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinə pozulmasını;

263 Material ehtiyatların dövrətmə əmsalı hesablanır:

- ☐ material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;
- ☒ satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- ☐ material ehtiyatların balansın valyutasına nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi.

264 Dövriyyə aktivlərin dövrətmə əmsalı hesablanır:

- ☒ satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərinə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərinə kimi.
- ☐ dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;
- ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

265 Maliyyə riski əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

266 Maliyyələşdirmə əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

267 Maliyyə sabitliyi əmsalı hesablanır:

- ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

268 əmlakın real dəyəri əmsalı hesablanır:

- ☐ dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
- ☐ qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;
- ☒ əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi;

- ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
- ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

269 Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:

- ☐ qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
- ☐ uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☒ uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;

270 Daimi aktivin indeksi hesablanır:

- ☒ qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi;
- ☐ cari passivlərin cari aktivlərə nisbəti kimi;
- ☐ dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
- ☐ qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;

271 Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əm-salı hesablanır:

- ☐ xüsusi dövriyyə kapitalın xüsusi kapitalla nisbəti kimi.
- ☐ xüsusi kapitalın material ehtiyatlarının orta dəyərində nisbəti kimi;
- ☐ material ehtiyatların orta dəyərinin xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- ☐ material ehtiyatların orta dəyərinin xüsusi kapitalla nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərində nisbəti kimi ;

272 Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:

- ☒ xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.
- ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
- ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;

273 Maliyyə sabitliyini təmin edən göstəricilər səciyyələndirir:

- ☐ fondlardan istifadənin səmərəliliyini.
- ☐ təşkilatın fəaliyyətinin gəlirliyini;
- ☐ ödəmə qabiliyyətini;
- ☐ mənbələrin strukturunun keyfiyyətini;
- ☒ xarici mənbələrdən istifadə ilə əlaqədar xərclərin keyfiyyətini;

274 Maliyyə sabitliyinin kapitallaşması göstəriciləri səciyyələndirir:

- ☐ fondlardan istifadənin səmərəliliyini.
- ☐ təşkilatın maliyyə asılılığını
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☒ vəsaitlərin mənbə strukturunu;
- ☐ təşkilatın fəaliyyətinin gəlirliyini;

275 Təşkilata fəaliyyəti üçün avans şəkildə ayrılan vəsaitin ümumi məbləğində təşkilatın – mülkiyyət sahiblərinin payının müəyyən olunması üçün aşağıdakı göstəricidən istifadə olunur:

- ☐ maliyyə sabitliyi əmsalı;
- ☒ xüsusi kapitalın təmərgüzləşməsi əmsalı;
- ☐ xüsusi kapitalın verim əmsalı;
- ☐ məcmu kapitalın dövrəni əmsalı.
- ☐ xüsusi kapitalın manevretmə əmsalı;

276 Xüsusi kapitalın təmərgüzləşməsi əmsalının artması ifadə edir:

- ☒ maliyyə sabitliyi səviyyəsinin artmasını, xarici investorlardan asılılığın azalmasını
- ☐ ümumi mənbələrdə səhmdarların payının azalmasını;
- ☐ xarici investorlardan asılılığın azalmasını;
- ☐ maliyyə sabitliyi səviyyəsinin artmasını;
- ☐ xarici investorlardan asılılığın artmasını;

277 İşlək kapitalın hansı hissəsinin istehsal ehtiyatları və uzunmüddətli debitor borclarında hərəkətsiz qalmasını müəyyən etmək üçün aşağıdakı əmsaldan istifadə olunur:

- ☐ maliyyə sabitliyi əmsalı.
- ☒ işlək kapitalın manevr etmə əmsalı;
- ☐ kritik likvidlik;
- ☐ mütləq likvidlik;
- ☐ maliyyələşdirmə əmsalı;

278 Sabit mənbələr hesabına maliyyələşdirilən aktivlərin qiymətləndirilməsi üçün hansı əmsaldan istifadə olunur?

- ☐ maliyyələşdirmə.
- ☐ manevr etmə;
- ☒ maliyyə sabitliyi;
- ☐ kapitallaşdırma;
- ☐ kritik likvidlik;

279 Təşkilatın fəaliyyətinin hansı hissəsinin xüsusi vəsait hesabına, hansı hissəsinin isə borc vəsait hesabına maliyyələşməsinə göstərən əmsal hansıdır.

- ☐ kritik likvidlik.
- ☐ maliyyə sabitliyi əmsalı;
- ☒ maliyyələşmə əmsalı;
- ☐ kapitallaşma əmsalı;
- ☐ manevrlik əmsalı;

280 Məcmu uzunmüddətli maliyyələşdirmə mənbələrində xüsusi kapitalın payını müəyyən etmək üçün hansı göstəricidən istifadə edilir?

- ☐ xüsusi kapitalın rentabelliği
- ☐ xüsusi vəsaitlərin manevrlik əmsalı;
- ☐ müəssisənin maliyyə sabitliyi əmsalı;
- ☐ müəssisənin maliyyələşmə əmsalı;
- ☒ kapitallaşmış mənbələrin müstəqilliyi əmsalı;

281 Ümumi maliyyə müstəqilliyi səviyyəsi qiymətləndirilir:

- ☐ xüsusi vəsait mənbələrinin cəlb edilmiş vəsaitlərə nisbəti kimi.
- ☐ kapitallaşmış mənbələrin müstəqilliyi əmsalı kimi;
- ☒ xüsusi vəsait mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələrinə nisbəti kimi;
- ☐ xüsusi dövriyyə vəsaiti mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələrinə nisbəti kimi;
- ☐ dövriyyə aktivlərinin məcmu aktivlərdə payı kimi;

282 Xüsusi kapitalın manevrlik əmsalı hesablanır:

- ☐ borc kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi.
- ☐ xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;

283 Xalis dövriyyə aktivləri hesablanır:

- ☐ qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.
- ☒ cari aktivlər və cari passivlər arasında fərq kimi;
- ☐ dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;
- ☐ qeyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;
- ☐ xüsusi və borc kapitalı arasında fərq kimi;

284 Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

- ☐ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
- ☐ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitala nisbəti kimi ;
- ☐ dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;

285 Təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələri-nə aiddir:

- ☐ xüsusi kapital, əlavə kapital və qısamüddətli kreditlər.
- ☐ əlavə kapital, xüsusi kapital və kreditor borcları;
- ☒ xüsusi kapital, qısamüddətli bank kreditləri və kreditor borcları;
- ☐ nizamnamə kapitalı, xüsusi kapital və qısamüddətli bank kreditləri;
- ☐ kreditor borcları, uzunmüddətli kreditlər və nizamnamə kapitalı;

286 Xalis dövriyyə kapitalı hesablanır:

- ☐ xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
- ☐ məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
- ☒ təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
- ☐ təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
- ☐ pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;

287 Müəssisənin maliyyə hesabatında ilin əvvəlinə dövriyyədənəknar aktivlər 1137 min manat, xüsusi vəsait məbləği isə 1680 min manatdır. Bu halda daimi aktivlər indeksini müəyyən edin?

- ☐ 0,6592;
- ☐ 0,6347.
- ☐ 0,6668;
- ☐ 0,6824;
- ☒ 0,6768;

288 Mühasibat balansı məlumatlarına görə müəssisənin aktivləri 70000 manat, xüsusi kapitalı 44000 manat, uzunmüddətli öhdəlikləri 6000 manatdır. Onun maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 0,58.
- ☐ 0,5;
- ☐ 0,77;
- ☒ 0,63;
- ☐ 0,85;

289 Müəssisənin balans məlumatlarına görə balansın valyutası 13200 manat xüsusi dövriyyə kapitalı 2400 manat, dövriyyə kapitalı 7000 manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin?

- ☒ 0,53.
- ☐ 0,84;
- ☐ 0,48;
- ☐ 0,72;
- ☐ 0,66;

290 Balans məlumatlarına görə müəssisənin borc kapitalı 4600 manat, xüsusi kapitalı 6000 manat, dövrüyyə kapitalı 5000 min manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin?

- ☐ 0,95 .
☒ 0,77;
☐ 0,96;
☐ 0,88;
☐ 0,68;

291 Balans hesabatı məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapitalı 12500 min manat, dövrüyyədən kənar aktivlər 10500 min manatdır. Dövrüyyə aktivlərinin xüsusi dövrüyyə vəsaitlə örtülməsi əmsalını müəyyən edin?

- ☐ 0,13.
☐ 0,28;
☒ 0,15;
☐ 0,22;
☐ 0,25;

292 Balans üzrə müəssisənin xüsusi kapitalı 20800 min manat, dövrüyyə kapitalı 23200 manat, balansın valyutası 35700 min manatdır. Daimi aktivin indeksini müəyyən edin?

- ☐ 0,58
☐ 0,68;
☐ 0,78;
☒ 0,60;
☐ 0,65;

293 Hesabat dövründə müəssisənin dövrüyyə aktivləri 84000 manat, o cümlədən ehtiyatların dəyəri 18000 manat, satışdan pul gəliri 250000 manat olmuşdur. Ehtiyatların dövrüyyə əmsalını müəyyən edin?

- ☐ 15,154.
☒ 13,889;
☐ 12,892;
☐ 15,464;
☐ 12,928;

294 Müəssisənin maliyyə hesabatında ilin sonuna dövrüyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksini müəyyən edin?

- ☐ 0,6161.
☐ 0,7612;
☐ 0,6970;
☒ 0,7963;
☐ 0,5962;

295 Müəssisənin hesabatı üzrə ilin sonuna xüsusi vəsaiti 1728 min manat, dövrüyyədən kənar aktivlər isə 1220,5 min manatdır. Bu halda investisiyalaşdırma əmsalını müəyyən edin?

- ☐ 1,4461.
☐ 1,5351;
☐ 1,4284;
☒ 1,416;
☐ 1,3284;

296 Müəssisənin hesabatı üzrə ilin əvvəlinə xüsusi vəsaiti 1680 min manat, dövrüyyədən kənar aktivlər 1137 min manatdır. Bu halda investisiyalaşdırma əmsalını müəyyən edin:

- ☒ 1,4776

- ☐ 1,8812;
- ☐ 1,7214;
- ☐ 1,5672;
- ☐ 1,6464;

297 Hesabat ilinin sonuna müəssisənin xüsusi vəsaiti 1728 min manat, borc vəsaiti 364 min manatdır. Bu halda maliyyələşdirmə əmsalını müəyyən edin?

- ☐ 4,8812.
- ☒ 4,7473;
- ☐ 5,6342;
- ☐ 4,2881;
- ☐ 5,3216;

298 Hesabat ilinin əvvəlinə müəssisənin xüsusi vəsaitin cəmi 1680 min manat, borc vəsaiti 257 min manat olmuşdur. Bu halda maliyyələşdirmə əmsalını müəyyən edin?

- ☐ 6,7614.
- ☐ 6,666;
- ☐ 5,842;
- ☒ 6,537;
- ☐ 5,928;

299 Ötən ilin hesabatı üzrə maliyyələşdirmə mənbələrinin cəmi 1937 min manat, xüsusi vəsait məbləği isə 1680 min manatdır. Bu hada müstəqillik əmsalını təyin edin?

- ☐ 0,8538.
- ☐ 0,8738;
- ☒ 0,8673;
- ☐ 0,8888;
- ☐ 0,8844;

300 Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 2,22.
- ☐ 1,45.
- ☐ 0,71;
- ☒ 0,63;
- ☐ 2,05;

301 Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi (maliyyə riski) əmsalını müəyyən edin?

- ☐ 2,32.
- ☐ 1,89;
- ☐ 2,08;
- ☐ 1,87;
- ☒ 0,53;

302 Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövriyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski) müəyyən edin?

- ☐ 3,21
- ☐ 2,39.
- ☒ 0,77;
- ☐ 0,92;
- ☐ 2,23

303 Balans məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapital – 12500 min manat, dövrüyyədənkənar aktivlər 10500 min manatdır. Dövrüyyə aktivlərinin xüsusi dövrüyyə vasitilə örtülməsi əmsalını müəyyən edin?

- ☐ 0,32.
- ☒ 0,15;
- ☐ 1,19;
- ☐ 0,93;
- ☐ 0,16;

304 Balans məlumatlarına görə ehtiyatlar 6000 min manat, xüsusi kapital - 12500 min manat, dövrüyyədənkənar aktivlər - 10500 min manat, dövrüyyə aktivləri - 13400 min manat təşkil edir. Ehtiyatların xüsusi dövrüyyə vəsaiti ilə təmin olunması əmsalını müəyyən edin?

- ☐ 0,59.
- ☐ 0,48;
- ☐ 2,08;
- ☐ 0,93;
- ☒ 0,33;

305 Balans məlumatlarına görə balansın valyutası 3500 min manat, xüsusi kapital 2000 min manat, dövrüyyə aktivləri – 1800 min manat təşkil edir. Xüsusi kapitalın manevretmə əmsalını müəyyən edin?

- ☐ 0,85
- ☒ 0,90;
- ☐ 0,15;
- ☐ 0,57;
- ☐ 0,67;

306 Balans məlumatlarına görə xüsusi kapital 20800 min manat, dövrüyyə kapitalı 23200 min manat, balansın valyutası – 35700 min manat təşkil edir. Daimi aktivin indeksini müəyyən edin:

- ☐ 0,35
- ☐ 0,58;
- ☐ 0,65;
- ☒ 0,60;
- ☐ 0,47;

307 Təşkilat öz öhdəliklərini xüsusi vəsait hesabına ödəyə bilər, əgər xüsusi vəsaitlərinin payı:

- ☐ 30%-dən azdırsa
- ☐ 20%-dən azdırsa
- ☐ 30-50%-dirsə;
- ☐ 30%-dirsə;
- ☒ 50%-dən çoxdursa.

308 Hesabat dövründə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti haqqında arayış: əsas fəaliyyətdən əldə edilən mənfəət– 420 min man., əsas istehsal fond-larının amortizasiyası – 65 min man., xammal və materiallar 36 min man. artıb, debitor borcları 120 min man. artıb, kreditor borcları 87 min man. azalıb. Hesabat dövründə əldə edilən pul vəsaitlərinin məbləği ?

- ☐ 250 min man.
- ☐ 300 min man.,
- ☒ 232 min man.;
- ☐ 453 min man.;
- ☐ 202 min man.;

309 Müəssisədə: daşınmaz əmlak- 150 min man., uzunmüddətli öhdəliklər - 50 min man. dövrüyyə aktivləri - 100 min man., qısamüddətli öhdəliklər - 70 min man. olduqda xüsusi kapitalın məbləğini müəyyən edin?

- ☐ 150 min man.
- ☐ 30 min man.;
- ☐ 17 min man.;
- ☒ 130 min man.;
- ☐ 100 min man.;

310 Pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının cəminin orta günlük pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ faizlərin örtülməsi əmsalını;
- ☒ özünü maliyyələşdirmə intervalını;
- ☐ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini

311 Təşkilatın özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilməsini səciyyələndirən əmsal?

- ☐ aralıq likvidlik əmsalı;
- ☐ cari likvidlik əmsalı;
- ☐ maliyyə sabitliyi əmsalı.
- ☐ müstəqillik əmsalı;
- ☒ mütləq likvidlik əmsalı.

312 Təşkilatın mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilməsini səciyyələndirən əmsal?

- ☐ maliyyə sabitliyi əmsalı.
- ☐ cari likvidlik əmsalı;
- ☒ aralıq likvidlik əmsalı;
- ☐ mütləq likvidlik əmsalı.
- ☐ müstəqillik əmsalı;

313 Pul vəsaitləri və onların ekvivalentlərinin daxil olması və çıxması adlanır?

- ☐ maliyyə fəaliyyətindən pul axını.
- ☒ pul axını;
- ☐ pul vəsaitlərinin çıxması;
- ☐ pul daxil olmaları;
- ☐ investisiya fəaliyyətindən pul axını;

314 Cari fəaliyyətdən xalis pul axınının xalis investisiya məbləğinə nisbəti səciyyələndirir?

- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☒ xalis investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;
- ☐ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

315 Faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinə nisbəti səciyyələndirir?

- ☐ orta günlük pul vəsaiti çıxımını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☒ faizlərin örtülməsi əmsalını;
- ☐ qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülməsi əmsalını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

316 Özünümaliyyələşdirmə potensialı hesablanır

- ☐ orta günlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☐ qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ☒ cari fəaliyyətdən xalis pul axınının uzunmüddətli kreditör borclarına nisbəti kimi;
- ☐ cari fəaliyyətdən xalis pul axınının investisiya fəaliyyətindən xalis pul axınına nisbəti kimi;
- ☐ qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

317 Məcmu öhdəliklərlə pul vəsaiti və qısamüddətli debitor borclarının fərqinin dividend, faizlər və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti səciyyələndirir?

- ☐ faizlərin örtülməsi əmsalını;
- ☒ borc potensialı əmsalını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ orta günlük pul vəsaiti çıxımını;

318 İnvestisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına nisbəti səciyyələndirir?

- ☐ faizlərin örtülməsi əmsalını;
- ☐ bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☒ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ borc potensialı əmsalını;

319 Cari fəaliyyətdən xalis pul axınının investisiyanın ümumi məbləğinə nisbəti səciyyələndirir?

- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ faizlərin örtülməsi əmsalını;
- ☐ bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☒ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;

320 Pul ekvivalentlərinə aiddir:

- ☐ faizlər və dividendlər;
- ☒ qısamüddətli maliyyə qoyuluşları;
- ☐ hesablama hesabında pul vəsaitləri;
- ☐ kassada pul vəsaitləri;
- ☐ bankda olan pul vəsaitləri;

321 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili imkan verir:

- ☐ investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir;
- ☒ pul axınlarının formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;
- ☐ balansın strukturunun keyfiyyətinə təsir edən amillərin və onların təsirini müəyyən etmək;
- ☐ xalis mənfəətin formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;
- ☐ investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kifayətliliyi müəyyən edilir;

322 Adi fəaliyyət növündən gəlirlərə aiddir:

- ☐ aktivlərin yenidən qiymətləndirilməsi;
- ☐ birgə fəaliyyət üzrə müqavilənin yerinə yetirilməsindən gəlirlər;
- ☒ satışdan pul gəliri;
- ☐ depozit əmanətlər üzrə alınmış faizlər;
- ☐ ödənmə vaxtı ötmüş kreditör borcları;

323 Hansı aktivlər çətin realizə olunan aktivlərə aiddir?

- ☒ əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşu, bitməmiş istehsal.

- ☐ ehtiyat və məsrəflər, qeyri-maddi aktivlər;
- ☐ əsas vəsaitlər və bitməmiş tikinti, debitor borcları;
- ☐ uzunmüddətli maliyyə qoyuluşu, material ehtiyatları;
- ☐ hazır məhsul, əsas vəsaitlər, qeyri-maddi aktivlər;

324 Gələcək məhsul göndərişi hesabına alıcılardan pul daxilolmaları pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir:

- ☐ investisiya fəaliyyətindən müsbət pul axını kimi.
- ☐ cari fəaliyyət üzrə mənfi pul axını kimi;
- ☒ cari fəaliyyət üzrə müsbət pul axını kimi;
- ☐ maliyyə fəaliyyəti üzrə müsbət pul axını kimi;
- ☐ maliyyə fəaliyyəti üzrə mənfi pul axını kimi;

325 Xalis pul axını nədir:

- ☒ mənfi və müsbət pul axınları arasındakı olan fərq;
- ☐ kassada olan pul vəsaiti.
- ☐ hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərin cəmi;
- ☐ müəssisənin hesablaşma hesabında olan pul qalığı;
- ☐ dövrüyyədə olan pul vəsaitlərinin məbləği;

326 Uzunmüddətli aktivlərin daxil olması və çıxması ilə əlaqədar pul axını adlanır:

- ☐ diskret.
- ☐ maliyyə;
- ☐ əməliyyat;
- ☒ investisiya;
- ☐ daimi;

327 Cari fəaliyyətdən pul daxil olmaları öz əksini tapır:

- ☐ avansların alınmasında.
- ☐ əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirində;
- ☒ məhsul satışından pul gəlirində;
- ☐ kreditlərin alınmasında;
- ☐ dividendlərin və faizlərin alınmasında;

328 Səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmalar aid edilir:

- ☐ əməliyyat axınına;
- ☒ maliyyə axınına;
- ☐ investisiya axınına;
- ☐ diskret axınına.
- ☐ daimi axına;

329 İnvestisiya fəaliyyətindən pul gəliri öz əksini tapır:

- ☐ avansların alınmasında;
- ☐ əsas vəsaitlərin satışından pul gəlirində.
- ☐ kreditlərin alınmasında;
- ☐ məhsul satışından pul gəlirində;
- ☒ dividendlərin və faizlərin alınmasında;

330 Maliyyə fəaliyyəti üzrə pul vəsaiti çıxmaları öz əksini tapır:

- ☐ malların, xidmət və işlərin dəyərinin ödənilməsində;
- ☐ inzibati xərclərə məsrəflərdə ;
- ☐ kommersiya xərclərinə məsrəflərdə.

- ☒ qısamüddətli qiymətli kağızların alınmasına, buraxılmasına xərclərdə;
- ☐ tikintidə iştirak payı üzrə ödəmələrdə;

331 Xalis pul axını dedikdə başa düşülür:

- ☒ təşkilatın əməliyyatları üzrə pul vəsaitlərinin müsbət və mənfi hərəkətinin netto-nəticəsi;
- ☐ qeyri dövriyyə aktivlərin satışından daxilolmalar.
- ☐ dövr ərzində satışdan pul gəliri formasında pul vəsaitləri daxilolmaları;
- ☐ cari fəaliyyət üzrə pul vəsaiti daxilolmaları;
- ☐ dövr ərzində satışdan pul gəliri formasında pul vəsaitləri daxilolmaları və dövr ərzində pul vəsaiti çıxmaları arasında fərq ;

332 Müəssisənin likvidliyinin ümumi göstəricisi:

- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti;
- ☐ aralıq (böhranlı) likvidlik əmsalı
- ☒ cari likvidlik əmsalı;
- ☐ xalis dövriyyə vəsaitlərinin monevrlik əmsalı;
- ☐ müstəqillik əmsalı;

333 Pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları səciyyələndirir?

- ☒ yüksək likvid aktivləri;
- ☐ orta riskli aktivləri
- ☐ çətin realizə olunan aktivləri;
- ☐ tez satıla bilən aktivləri
- ☐ ləng satıla bilən aktivləri;

334 Təşkilatın likvidliyini və ödəmə qabiliyyətini səciyyələndirir?

- ☐ təşkilatın maliyyə fəaliyyəti haqqında informasiya.
- ☐ təşkilatın investisiya cəlbəediciliyi haqqında informasiya;
- ☐ təşkilatın maliyyə nəticələri haqqında informasiya;
- ☐ təşkilatın işgüzar aktivliyi haqqında informasiya;
- ☒ təşkilatın maliyyə vəziyyəti haqqında informasiya;

335 Təşkilatın əməliyyatları üzrə pul vəsaitlərinin müsbət və mənfi hərəkətinin netto-nəticəsi nəyi səciyyələndirir?

- ☐ hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmini;
- ☐ müəssisənin hesablaşma hesabında olan pul qalığını;
- ☐ dövriyyədə olan pul vəsaitlərinin məbləğini;
- ☐ kassada olan pul vəsaitini
- ☒ xalis pul axınını.

336 Xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ orta günlük pul vəsaiti çıxımını;
- ☐ faizlərin örtülməsi əmsalını;
- ☒ qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülməsi əmsalını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

337 Cari likvidlik əmsalı?

- ☒ müəssisənin likvidliyinin ümumi göstəricisidir
- ☐ müəssisənin maliyyə sabitliyinin ümumi göstəricisidir;
- ☐ müəssisənin işgüzar fəallığının ümumi göstəricisidir;
- ☐ müəssisənin investisiya fəaliyyətinin ümumi göstəricisidir.

- ☐ müəssisənin maliyyə fəaliyyətinin ümumi göstəricisidir;

338 Dividendlərin ödənilməsinə qədər və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- ☐ borc potensialı əmsalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☒ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ faizlərin ötürülməsi əmsalını;

339 Dividendlərin ödənilməsindən əvvəl və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- ☐ borc potensialı əmsalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;]
- ☐ faizlərin ötürülməsi əmsalını;
- ☒ bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

340 Pul vəsaiti, qısamüddətli maliyyə qoyuluşlarının və debitor borclarının cəminin orta günlük pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- ☐ faizlərin ötürülməsi əmsalını;
- ☐ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- ☒ özünü maliyyələşdirmə intervalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

341 Dövrə aktivlərinin və kreditor borclarının həcmnin dəyişməsinin ümumi məbləği səciyyələndirir?

- ☐ faizlərin ötürülməsi səviyyəsini;
- ☐ pul vəsaitlərinin reinvestisiyasını
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsinə;
- ☒ xüsusi dövrəyə kapitalının həcmnin dəyişməsi
- ☐ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;

342 Dövr ərzində pul daxilolmalarının dövr ərzində pul vəsaiti çıxımına nisbəti səciyyələndirir

- ☐ faizlərin ötürülməsi əmsalını;
- ☒ ödəmə qabiliyyəti əmsalını;
- ☐ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;

343 Cari fəaliyyətdən xalis pul axınının uzunmüddətli kreditor borclarına nisbəti səciyyələndirir?

- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ faizlərin ötürülməsi əmsalını;
- ☐ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- ☒ özünü maliyyələşdirmə potensialını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

344 Özünümaliyyələşdirmə potensialı hesablanır:

- ☐ cari fəaliyyətdən xalis pul axınının investisiya fəaliyyətindən xalis pul axınına nisbəti kimi;
- ☐ orta günlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.
- ☒ cari fəaliyyətdən xalis pul axınının uzunmüddətli kreditor borclarına nisbəti kimi;
- ☐ qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

- ☐ qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

345 Pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları aid edilir?

- ☐ doğru cavab yoxdur.
☒ yüksək likvid aktivlərə;
☐ tez realizə olunan aktivlərə;
☐ zəif realizə olunan aktivlərə;
☐ ləng realizə olunan aktivlərə;

346 Xalis pul axınının pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- ☐ ümumi pul axınını;
☐ investisiya fəaliyyətindən pul axınını;
☒ pul axının səmərəliliyini.
☐ maliyyə fəaliyyətindən pul axınını;
☐ cari fəaliyyətdən pul axınını;

347 Qısamüddətli qiymətli kağızların alınması və buraxılmasına xərclər əks etdirir?

- ☐ kommersiya xərclərinə məsrəfləri;
☐ tikintidə iştirak payı üzrə ödəmələri;
☐ inzibati xərclərə məsrəfləri;
☒ maliyyə fəaliyyəti üzrə pul vəsaiti çıxmalarını
☐ malların, xidmət və işlərin dəyərinin ödənilməsini;

348 Pul vəsaitləri daxil olmaları və çıxmaları arasında fərq səciyyələndirir?

- ☐ ümumi pul axınını;
☐ investisiya fəaliyyətindən pul axınını;
☐ cari fəaliyyətdən pul axınını;
☐ maliyyə fəaliyyətindən pul axınını;
☒ xalis pul axınını.

349 Dövriyyə kapitalının qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- ☐ aralıq likvidlik əmsalını;
☐ müstəqillik əmsalını.
☐ mütləq likvidlik əmsalını;
☐ maliyyə sabitliyi əmsalını;
☒ cari likvidlik əmsalını;

350 Yüksək likvid aktivlər və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- ☐ müstəqillik əmsalını
☐ mütləq likvidlik əmsalını;
☒ aralıq likvidlik əmsalını;
☐ cari likvidlik əmsalını;
☐ maliyyə sabitliyi əmsalını;

351 Yüksək likvid aktivlərin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- ☐ müstəqillik əmsalını.
☒ mütləq likvidlik əmsalını;
☐ aralıq likvidlik əmsalını;
☐ cari likvidlik əmsalını;
☐ maliyyə sabitliyi əmsalını;

352 Aktivlərinin likvidliyinin itirilməsi riski azalır?

- ☐ təşkilatın öhdəliklərinin həcmi azaldıqda.
- ☐ təşkilatın hesablaşma hesabında pul qalığının həcmi artdıqda;
- ☒ xalis dövryyə kapitalının həcmi artdıqda;
- ☐ təşkilatın nizamnamə kapitalı artdıqda;
- ☐ təşkilatın aktivlərinin həcmi artdıqda;

353 Təşkilatın dövryyə aktivlərinin likvidliyinin ümumi qiymətini səciyyələndirən əmsal?

- ☐ maliyyə sabitliyi əmsalı.
- ☐ mütləq likvidlik əmsalı.
- ☐ aralıq likvidlik əmsalı;
- ☒ cari likvidlik əmsalı;
- ☐ müstəqillik əmsalı;

354 Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici;

- ☐ xüsusi kapitalın rentabelliği.
- ☒ cari likvidlik əmsalı;
- ☐ debitor borclarının dövrəni əmsalı;
- ☐ kreditor borclarının dövrəni əmsalı;
- ☐ aktivlərin rentabelliği ;

355 Təşkilatın ən likvid aktivlərinə aid edilir:

- ☐ bitməmiş istehsalat.
- ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları ;
- ☐ qeyri dövryyə aktivləri;
- ☐ gələcək dövrlərin xərcləri;
- ☐ ödəmə müddəti 12 aya qədər olan debitor borcları;

356 Sadalanan parametrlərdən hansıları müəssisənin balansının qənaətbəxş olmasının əyani sübutudur?

- ☐ məhsulun satış həcmi artıb, dövryyədən kənar aktivlərin xüsusi çəkisi azalıb;
- ☐ debitor borclarının artım tempi kreditor borclarının artım tempini üstələyir;
- ☐ kreditor borclarının səviyyəsi azalıb.
- ☒ dövryyə aktivlərin artım tempi dövryyədən kənar aktivlərin artım tempini üstələyir;
- ☐ ilin sonuna olan zərərin məbləği ilin əvvəlinə nisbətən azalıb;

357 Aktivlərin strukturundakı dəyişiklik müsbət qiymətləndirilir:

- ☐ material aktivlərin payı artdıqda.
- ☒ daha likvid aktivlərin payı artdıqda;
- ☐ material dövryyə aktivlərinin payı artdıqda;
- ☐ əsas vəsaitlərin payı artdıqda;
- ☐ debitor borclarının payı artdıqda;

358 Təşkilatın maliyyə vəziyyəti haqqında informasiya səciyyələndirir:

- ☐ təşkilatın kreditor borclarını.
- ☐ təşkilatın pul vəsaitlərinə olan tələbatını;
- ☒ təşkilatın likvidliyini və ödəmə qabiliyyətini ;
- ☐ təşkilatın potensial resurslarından istifadənin səmərəliliyini;
- ☐ təşkilatın debitor borclarını;

359 Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- ☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri.

- ☐ istehsalın texniki-təşkilati səviyyəsi;
- ☐ istehsal resursları;
- ☒ müəssisənin ödəməqabiliyyəti və maliyyə sabitliyi;
- ☐ məsrəflər, məhsulun həcmi, mənfəət;

360 Yüksək likvid aktivlərin payının artması əks etdirir?

- ☒ təşkilatın aktivlərinin quruluşunda müsbət dəyişikliyi.
- ☐ təşkilatın xüsusi kapitalının quruluşunda müsbət dəyişikliyi;
- ☐ təşkilatın öhdəliklərinin quruluşunda mənfi dəyişikliyi;
- ☐ təşkilatın öhdəliklərinin quruluşunda müsbət dəyişikliyi;
- ☐ təşkilatın xüsusi kapitalının quruluşunda mənfi dəyişikliyi;

361 Dividend və faizlərin alınması səciyyələndirir?

- ☐ səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmaları
- ☐ əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- ☐ cari fəaliyyətdən pul daxil olmalarını;
- ☐ maliyyə fəaliyyətindən pul gəlirini;
- ☒ investisiya fəaliyyətindən pul gəlirini;

362 Məhsul satışından pul gəliri səciyyələndirir?

- ☐ avansların alınmasını
- ☐ kreditlərin alınmasını.
- ☒ cari fəaliyyətdən pul daxil olmalarını;
- ☐ əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- ☐ dividendlərin və faizlərin alınmasını;

363 Mənfi və müsbət pul axınları arasında fərq nəyi səciyyələndirir?

- ☒ xalis pul axınını
- ☐ kassada olan pul vəsaitini.
- ☐ hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmini;
- ☐ müəssisənin hesablaşma hesabında olan pul qalığını;
- ☐ dövrüyyədə olan pul vəsaitlərinin məbləğini;

364 Pul axınlarına təsir edən amilləri və onların təsiri hansı informasiya əsasında müəyyən edilə bilər?

- ☐ izahlı qeydlərdə
- ☒ pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ mənfəət və zərər haqqında hesabat;
- ☐ mühasibat balansı;
- ☐ kapitaldakı dəyişikliklər haqqında hesabat;

365 Bina, tikili və avavdanlıqlar aid edilir?

- ☐ doğru cavab yoxdur.
- ☐ ləng satılan aktivlərə;
- ☐ tez satılan aktivlərə;
- ☐ yüksək likvid aktivlərə;
- ☒ çətin satılan aktivlərə;

366 Qısamüddətli maliyyə qoyuluşları aid edilir?

- ☐ səhm üzrə dividendlərə.
- ☒ pul ekvivalentlərinə;
- ☐ hesablaşma hesabında pul vəsaitlərinə;
- ☐ kassada pul vəsaitlərinə;

- ☐ bankda olan pul vəsaitlərinə;

367 Cari likvidlik əmsalı səciyyələndirir?

- ☐ maliyyələşdirmə əmsalını.
☐ maliyyə sabitliyi əmsalını;
☐ müstəqillik əmsalını;
☐ xüsusi kapitalın manevrlik əmsalını;
☒ təşkilatın ödəmə qabiliyyətini;

368 Cari likvidlik əmsalından istifadənin məqsədi nədir?

- ☐ təşkilatın işgüzar aktivliyini qiymətləndirməki.
☒ təşkilatın ödəmə qabiliyyətin qiymətləndirmək;
☐ təşkilatın maliyyə sabitliyini qiymətləndirmək
☐ xüsusi kapitaldan istifadəni qiymətləndirmək;
☐ təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;

369 Maliyyə axını səciyyələndirir?

- ☐ uzunmüddətli bank kreditlərinin alınmasını.
☒ səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmaları
☐ cari fəaliyyətdən pul daxil olmalarını;
☐ əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
☐ təşkilat tərəfindən dividendlərin və faizlərin ödənilməsini;

370 Satışın maya dəyəri, kommersiya xərcləri və idarəetmə xərclərinin cəmi ilə amortizasiya ayırmalarının fərqlərinin təhlil olunan dövr üçün günlərin sayına nisbəti səciyyələndirir?

- ☐ faizlərin örtülməsi əmsalını;
☒ orta günlük pul vəsaiti çıxımını;
☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
☐ Biver əmsalını;

371 Xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin məcmu öhdəliklərə nisbəti səciyyələndirir?

- ☐ faizlərin örtülməsi əmsalını;
☐ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
☒ Biver əmsalını;

372 Məcmu öhdəliklərin dividendlər, faizlər və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti səciyyələndirir?

- ☐ faizlərin örtülməsi əmsalını;
☒ borc səviyyəsi əmsalını;
☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
☐ orta günlük pul vəsaiti çıxımını;

373 Ehtiyatlar və anbarda olan hazır məhsullar aid edilir?

- ☐ doğru cavab yoxdur
☐ ləng realizə olunan aktivlərə;
☒ zəif realizə olunan aktivlərə
☐ tez realizə olunan aktivlərə;
☐ yüksək likvid aktivlərə

374 Pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- ☐ faizlərin örtülməsi əmsalını;
- ☒ özünü maliyyələşdirmə intervalını;
- ☐ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ☐ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ☐ Biver əmsalını;

375 Təhlil olunan dövr üzrə xalis mənfəət məbləğinə düzəliş edilir?

- ☒ pul axınının dolayısı metodla təhlili zamanı.
- ☐ təşkilatın işgüzar aktivliyinin təhlili zamanı;
- ☐ təşkilatın maliyyə vəziyyətinin təhlili zamanı;
- ☐ təşkilatın maliyyə nəticələrinin təhlili zamanı;
- ☐ pul axınının birbaşa metodla təhlili zamanı;

376 İnvestisiya nəyi səciyyələndirir?

- ☐ uzunmüddətli aktivlərin çıxması ilə əlaqədar pul axını.
- ☐ uzunmüddətli aktivlərin daxil olması və çıxması ilə əlaqədar pul axını;
- ☐ qısamüddətli aktivlərin çıxması ilə əlaqədar pul axını;
- ☐ qısamüddətli aktivlərin daxil olması ilə əlaqədar pul axını;
- ☒ uzunmüddətli aktivlərin daxil olması ilə əlaqədar pul axını;

377 Zəif realizə olunan aktivlərə aiddir:

- ☐ əsas vəsaitlər.
- ☐ ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- ☒ ehtiyatlar + hazır məhsul;
- ☐ ehtiyatlar + qeyri maddi aktivlər;
- ☐ pul vəsaitləri + debitor borcları;

378 Aralıq ödəmə (likvidlik) əmsalı əks etdirir:

- ☐ pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına qısamüddətli və uzunmüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər.
- ☒ pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər;
- ☐ pul vəsaitləri vasitəsi ilə bütün öhdəliklərin hansı hissəsini ödəmək olar;
- ☐ bütün dövriyyə aktivlərini səfərbər edildikdə cari öhdəliklərin hansı hissəsi örtülə bilər;
- ☐ pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına uzunmüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər;

379 Hansı aktivlər yüksək likvidliyə malikdir?

- ☐ maşın və avadanlıqlar.
- ☐ ödəmə müddəti 6 aydan yuxarı olan debitor borcları;
- ☐ ödəmə müddəti 6 aya qədər olan debitor borcları;
- ☒ pul vəsaitləri + qısamüddətli maliyyə qoyuluşları;
- ☐ materiallar;

380 Təhlil olunan dövrdə pul axının səmərəliliyi hesablanır:

- ☐ balans mənfəəti : pul vəsaiti sərfi.
- ☐ xalis pul axını: satışdan pul gəliri;
- ☒ xalis pul axını: pul sərfi;
- ☐ xalis mənfəət: pul vəsaiti axını;
- ☐ xalis mənfəət : pul vəsaiti sərfi;

381 Pul axınının dolayısı üsulla qiymətləndirilməsi zamanı debitor borclarının artmasını:

- ☐ balans mənfəətinin üzərinə gəlirlər.
- ☐ xalis mənfəətin məbləğini dəyişmirlər;
- ☐ xalis mənfəətin üzərinə toplayırlar;
- ☒ xalis mənfəətin məbləğindən çıxırlar;
- ☐ balans mənfəətin məbləğindən çıxırlar;

382 Pul axınının dolayı üsulla qiymətləndirilməsi zamanı amortizasiya ayırmaların məbləğini:

- ☐ balans mənfəətinin üzərinə gəlirlər
- ☐ xalis mənfəətin məbləğini dəyişmirlər;
- ☒ xalis mənfəətin üstünə gəlirlər;
- ☐ xalis mənfəətin məbləğindən çıxırlar;
- ☐ balans mənfəətin məbləğindən çıxırlar

383 Təşkilatın ödəmə qabiliyyətli olmaması aşağıdakı göstərici və-sitəsi ilə qiymətləndirilir:

- ☐ maliyyə riski əmsalı.
- ☒ cari likvidlik əmsalı;
- ☐ aralıq (böhranlı) likvidlik əmsalı;
- ☐ mütləq likvidlik əmsalı;
- ☐ müstəqillik əmsalı;

384 Dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətinin nəticə-ləri adlanır:

- ☐ mənfi pul axını.
- ☐ artıq pul axını;
- ☒ pul vəsaitlərinin axını;
- ☐ pul vəsaitlərinin hərəkəti;
- ☐ müsbət pul axını;

385 Pul axınının dolayı metodla təhlili zamanı dövr ərzində kredit-lər üzrə borc qalıqlarının azalması məbləğində;

- ☐ xalis pul axını məbləği azaldılmalıdır.
- ☐ xalis mənfəət göstəricisi dəyişməz saxlanmalıdır;
- ☒ xalis mənfəət məbləği azaldılmalıdır;
- ☐ xalis mənfəət məbləği artırılmalıdır;
- ☐ xalis pul axını məbləği artırılmalıdır;

386 Pul axınının dolayı metodla təhlili zamanı dövr ərzində debitor borcları qalığının artımı:

- ☐ xalis pul axını məbləğindən çıxılmalıdır.
- ☐ xalis mənfəət məbləği dəyişməz qalmalıdır;
- ☒ xalis mənfəət məbləğindən çıxılmalıdır;
- ☐ xalis mənfəət məbləğinə əlavə olunmalıdır;
- ☐ xalis pul axını məbləğinə əlavə olunmalıdır;

387 Xalis pul axını hesablanır:

- ☐ dövrün sonuna və əvvəlinə pul vəsaiti qalığı arasında fərq kimi.
- ☐ pul axını defisiti və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi ;
- ☐ ümumi pul axını və dövrün sonuna pul vəsaitləri qalığı arasında fərq kimi ;
- ☐ ümumi pul axını və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi;
- ☒ pul vəsaitləri daxil olmaları və pul vəsaiti çıxmaları arasında fərq kimi;

388 Cari (ümumi) likvidlik əmsalı hesablanır:

- ☐ məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi
- ☒ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;

- ☐ dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
- ☐ məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

389 Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır:

- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- ☒ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;

390 Mütləq likvidlik əmsalı hesablanır:

- ☐ pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- ☐ pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
- ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;

391 Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski:

- ☐ risk yoxdur.
- ☒ azalır;
- ☐ əvvəl artır, sonra azalır;
- ☐ artır;
- ☐ əvvəl azalır, sonra artır;

392 Cari likvidlik əmsalı səciyyələndirir:

- ☐ uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü.
- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmamasını;
- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmasını;
- ☒ dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
- ☐ qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü;

393 Aralıq (böhranlı) likvidlik əmsalı səciyyələndirir:

- ☐ təşkilat yaxın dövrə bütün öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- ☒ təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına uzunmüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat dövriyyə aktivləri hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- ☐ nə dərəcədə cari aktivlər cari passivləri örtür.

394 Mütləq likvidlik əmsalı səciyyələndirir:

- ☐ təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.
- ☒ Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;

395 Müstəqillik əmsalı hesablanır:

- ☐ aktivlərin öhdəliklərə nisbəti kimi;
- ☒ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;
- ☐ borc kapitalının xüsusi kapitalla nisbəti kimi;
- ☐ borc kapitalının balansın valyutasına nisbəti kimi;

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi.

396 Mütləq likvidlik əmsalının minimal həddi:

- ☐ 2;
☐ 1;
☐ 1,8.
☐ 2,5;
☒ 0,2 – 0,25;

397 Aşağıdakı halda balans likvid hesab olunur:

- ☐ $QA \geq 1P; 2A \leq 2P; 3A \leq 3P; 4A \leq 4P$
☐ $QA \leq 1P; 2A \geq 2P; 3A \geq 3P; 4A \leq 4P$
☒ $QA \geq 1P; 2A \geq 2P; 3A \geq 3P; 4A \leq 4P$
☐ $QA \leq 1P; 2A \leq 2P; 3A \geq 3P; 4A \leq 4P$
☐ $QA \geq 1P; 2A \geq 2P; 3A \leq 3P; 4A \leq 4P$

398 Mütləq, böhranlı və cari likvidlik əmsallarının minimal həddi ardıcıl olaraq verilmişdir:

- ☐ 0,3; 0,5; 1,5;
☐ 0,5; 0,3; 1;
☐ 0,1; 2; 0,5;
☐ 2; 0,2; 0,8.
☒ 0,2; 0,8; 2;

399 Hesabat ilinin mühasibat balansı üzrə müəssisədə maliyyələşdirmə mənbələrinin cəmi 2092 min manat, xüsusi vəsait məbləği 1728 min manat olmuşdur. Bu halda müstəqillik əmsalı nə qədər olur?

- ☐ 0,923;
☐ 0,83.
☐ 0,81;
☐ 0,745;
☒ 0,826;

400 Balans məlumatlarına əsasən ilin əvvəlinə pul vəsaitinin qalığı 910 min manat, bu dövr ərzində daxil olmuş pul vəsaiti 5200 min manat, xərclənmiş pul vəsaiti 6000 min manat. Ödəməqabiliyyəti əmsalını müəyyən edin?

- ☐ 5,71;
☐ 1,15;
☒ 1,02;
☐ 3,21.
☐ 2,23;

401 Pul axınının birbaşa metodla təhlili vasitəsilə:

- ☐ təşkilatın maliyyə sabitliyi əmsalları müəyyən edilir.
☒ investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kafiliyi müəyyən edilir;
☐ investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir;
☐ satışdan mənfəətin formalaşmasına amillərin təsiri hesablanır;
☐ təşkilatın müsbət və mənfi pul axınlarının strukturu qiymətləndirilir;

402 Pul axınının dolaylı metodla təhlili zamanı düzəliş edilir:

- ☐ dövrün sonuna debitor borcları qalığı məbləğinə;

- ☐ dövrün əvvəlinə debitor borcları qalıği məbləğinə;
- ☐ dövrün əvvəlinə pul vəsaitləri qalıği məbləğinə.
- ☒ təhlil olunan dövr üzrə xalis mənfəət məbləğinə;
- ☐ dövrün sonuna pul vəsaitləri qalıği məbləğinə;

403 Pul axınının dolaylı metodla təhlili imkan verir:

- ☐ təşkilatın maliyyə sabitliyi əmsallarını hesablamaq;
- ☐ pul vəsaitlərinin daxil olması və çıxması arasında fərqi müəyyən etmək
- ☐ təşkilatın işgüzar fəallığı əmsallarını müəyyən etmək;
- ☒ təhlil olunan dövrə xalis mənfəət və xalis pul axını göstəricilərinin uyğunsuzluğu səbəblərini qiymətləndirmək ;
- ☐ təşkilatın pul axınlarının müsbət və mənfəi strukturunu qiymətləndirmək;

404 Marjinal gəlirin mənfəətə nisbəti nəyi səciyyələndirir?

- ☐ xüsusi kapitalından istifadənin səmərəliliyini.
- ☐ maliyyə leviricinin səmərəsini;
- ☐ istehsal leviricinin səmərəsini;
- ☒ əməliyyat leviricinin səmərəsini;
- ☐ borc kapitalından istifadənin səmərəliliyini;

405 Xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını səciyyələndirən göstərici?

- ☒ maliyyə leviricinin səviyyəsi.
- ☐ məcmu kapitalın rentabelliği;
- ☐ borc kapitalının rentabelliği;
- ☐ maliyyə sabitliyi ehtiyatının səviyyəsi;
- ☐ istehsal leviricinin səviyyəsi;

406 Məhsulun həcmi və strukturunu dəyişmək yolu ilə mənfəətə təsir etmək imkanı necə adlanır?

- ☐ satışın rentabelliği;
- ☐ xərclərin rentabelliği;
- ☐ maliyyə levirici.
- ☒ istehsal levirici;
- ☐ maliyyə sabitliyi;

407 Marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi hesablanan göstərici?

- ☐ borc kapitalının rentabelliği;
- ☐ məcmu kapitalın rentabelliği;
- ☐ maliyyə levirici.
- ☐ istehsal levirici;
- ☒ əməliyyat levirici;

408 Maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi hesablanan göstərici necə adlanır?

- ☐ istehsal leviricinin səviyyəsi;
- ☐ maliyyə leviricinin səviyyəsi.
- ☐ məcmu kapitalın rentabelliği;
- ☐ borc kapitalının rentabelliği;
- ☒ maliyyə sabitliyi ehtiyatının səviyyəsi;

409 Hansı göstərici məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə reallaşdırılan məhsulun artım tempinə nisbəti kimi hesablanır

- ☒ istehsal levirici;
- ☐ maliyyə levirici.
- ☐ borc kapitalının rentabelliği;

- ☐ məcmu kapitalın rentabelliği;
- ☐ kapitalın dövretmə sürəti;

410 Borc kapitalın rentabelliğinin xüsusi kapitalın rentabelliğindən aşağı olması təmin edir

- ☐ cəlb olunmuş vəsaitdən istifadənin səmərəliliyini.
- ☒ maliyyə leviricinin səmərəsini;
- ☐ istehsal leviricinin səmərəsini;
- ☐ cari aktivlərdən istifadənin səmərəliliyini;
- ☐ borc kapitalından istifadənin səmərəliliyini;

411 Borc kapitalının cəlb edilməsinin səmərəliliyi səciyyələndirir?

- ☒ maliyyə leviricinin səmərəsini.
- ☐ əməliyyat leviricinin səmərəsini;
- ☐ məcmu kapitalın səmərəliliyini;
- ☐ borc kapitalının rentabelliğini;
- ☐ kapitalın dövretmə sürətini;

412 Satışdan pul gəlirinin aktivlərə nisbəti səciyyələndirir?

- ☐ maliyyə leviricini.
- ☐ aktivlərin rentabelliğini;
- ☐ aktivlərin quruluşunu;
- ☒ aktivlərin dövretmə sürətini;
- ☐ əməliyyat leviricini;

413 Aktivlərin rentabelliğinin yüksəlməsi təmin olunur?

- ☐ dövryyə aktivlərinin həcmi artdıqda;
- ☐ məcmu aktivlərin həcmi artdıqda;
- ☒ aktivlərin dövretmə sürəti artdıqda;
- ☐ aktivlərin strukturu yaxşılaşdıqda;
- ☐ uzunmüddətli aktivlərin həcmi artdıqda ;

414 Marjinal gəlirin satışdan mənfəətə nisbəti adlanır?

- ☐ maliyyə levirici;
- ☐ zərərsizlik səviyyəsi;
- ☐ satışın rentabelliği.
- ☐ xərclərin rentabelliği;
- ☒ əməliyyat levirici;

415 Mənfəət məbləğinin artımı təmin olunur?

- ☐ dövryyə aktivlərinin həcmi artdıqda;
- ☐ məcmu aktivlərin həcmi artdıqda;
- ☐ aktivlərin strukturu yaxşılaşdıqda;
- ☒ dövryyə aktivlərinin dövretmə sürəti artdıqda;
- ☐ məcmu aktivlərin dövretmə sürəti artdıqda;

416 Satışın həcmində dəyişməsi ilə əlaqədar satışdan mənfəətin dəyişməsini səciyyələndirən göstərici?

- ☐ ödəmə qabiliyyəti
- ☐ rentabellik;
- ☐ mənfəət;
- ☐ maliyyə sabitliyi;
- ☒ əməliyyat levirici;

417 Hansı göstəricilər müəssisənin işgüzar aktivliyini səciyyələndirir?

- ☒ dövriyyə göstəriciləri
- ☐ rentabellik göstəriciləri;
- ☐ mənfəət göstəriciləri;
- ☐ maliyyə sabitliyi göstəriciləri;
- ☐ ödəmə qabiliyyəti göstəriciləri;

418 əməliyyat levirici (rıçaqı, aləti) səciyyələndirir:

- ☐ sabit xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- ☐ satışdan pul gəlirlərinin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- ☒ satışın həcmnin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- ☐ dəyişən xərclərin dəyişməsi zamanı satışdan pul gəlirlərinin dəyişməsini;
- ☐ dəyişən xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;

419 Maliyyə levirici əsasında qiymətləndirilir:

- ☐ balansın likvidliyi.
- ☐ təşkilatın xərclərinin rentabelliği;
- ☒ təşkilatın maliyyə sabitliyi;
- ☐ məhsul istehsalı və satış üzrə xərclərin strukturu;
- ☐ təşkilatın ödəmə qabiliyyəti;

420 Dövriyyə göstəriciləri səciyyələndirir

- ☐ bazar sabitliyini;
- ☐ ödəməqabiliyyətini;
- ☐ gəlirliliyi.
- ☐ kreditqaytarma qabiliyyətini;
- ☒ işgüzar aktivliyi;

421 Dövriyyə aktivlərinin dövr sürətinin azalması səbəb olur:

- ☐ mənfəət məbləğinin artmasına;
- ☐ balansda aktivlərin qalıqlarının azalmasına;
- ☒ balansda aktivlərin qalıqlarının artmasına;
- ☐ dövriyyə aktivlərinin cəlb olunmasına;
- ☐ balansın valyutasının azalmasına.

422 Dövriyyə aktivlərinin dövr sürətinin artması təmin edir:

- ☐ bank kreditlərinin artımını;
- ☐ məsrəflərin artımını;
- ☐ kreditör borclarının artımını;
- ☒ mənfəət məbləğinin artımını
- ☐ debitor borclarının artımını;

423 Təşkilatın fəaliyyətinin səmərəliliyinin maliyyə diaqnostikası üçün əsas göstərici hesab olunur:

- ☐ maliyyə hesabatı məlumatları;
- ☒ xüsusi kapitalın gəlirliliyi göstəricisi;
- ☐ likvidlik və ödəmə qabiliyyəti;
- ☐ əmlak vəziyyəti;
- ☐ kreditödəmə qabiliyyəti.

424 Xüsusi kapitalın artırılmasının əsas mənbələrinə aiddir:

- ☒ bölüşdürülməmiş mənfəət, sığorta ödəmələri;

- ☐ istiqrazların buraxılışı;
- ☐ əsas fəaliyyətdən mənfəət, mənfəətdən vergi.
- ☐ ümumi mənfəət, vergi, sığorta ödəmələri;
- ☐ kreditlərin cəlb edilməsi;

425 Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:

- ☐ təşkilatın ödəmə qabiliyyətindən.
- ☐ didend çıxımı normalarından;
- ☐ səhmin kurs dəyərindən;
- ☒ kapitalın quruluşundan;
- ☐ balansın likvidliyindən;

426 Aktivlərin dövrünün artması təmin edir:

- ☐ xərclərin rentabelliyyənin azalması.
- ☒ aktivlərin rentabelliyyənin artımını;
- ☐ məhsulun rentabelliyyənin azalması;
- ☐ məhsulun rentabelliyyənin artımını;
- ☐ aktivlərin rentabelliyyənin azalmasını;

427 Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini səciyyələndirən göstərici:

- ☐ kapitalın strukturu;
- ☒ dövriyyə vəsaitlərinin dövr sürəti;
- ☐ dövriyyə vəsaitləri ilə təmin olunma.
- ☐ dövriyyə vəsaitlərinin likvidliyi;
- ☐ dövriyyə vəsaitlərinin strukturu;

428 Dövriyyə vəsaitlərinin dövr sürəti nəyi əks etdirir?

- ☐ dövriyyə vəsaitlərinin strukturunu;
- ☐ təşkilatın dövriyyə vəsaitləri ilə təmin olunması səviyyəsini;
- ☐ dövriyyə vəsaitlərinin ümumi həcmi;
- ☒ dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini;
- ☐ dövriyyə vəsaitlərinin likvidliyini;

429 Maya dəyəri ilə satışın həcmi material ehtiyatlarının orta həcminə nisbəti səciyyələndirir?

- ☐ istifadə olunmuş materialların keyfiyyətini;
- ☐ materiallarla təmin olunma səviyyəsini;
- ☐ materialların rentabelliyyəni
- ☒ materialların dövretmə sürətini;
- ☐ mövcud materialların strukturunu;

430 Satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbətinə əks etdirən göstərici?

- ☒ borc kapitalının rentabelliyyəsi
- ☐ satışın rentabelliyyəsi;
- ☐ kapitalın rentabelliyyəsi;
- ☐ xüsusi kapitalın rentabelliyyəsi;
- ☐ dövriyyə kapitalının rentabelliyyəsi;

431 Debitor borclarının dövr sürəti azaldıqda istehsal həlqəsinin müddəti:

- ☒ doğru cavab yoxdur.
- ☐ uzanır;
- ☐ qısalır;
- ☐ dəyişmir;

- ☐ sabitləşir;

432 Debitor borcların dövr sürəti artdıqda əməliyyat həlqəsinin müddəti:

- ☒ qısalır;
☐ uzanır;
☐ eyni nisbətdə artır;
☐ doğru cavab yoxdur.
☐ dəyişmir;

433 Maliyyə levericinin səviyyəsi səciyyələndirir?

- ☐ istehsalın artım tempərinin qeyri ahəngdarlığı səviyyəsi.
☒ xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını;
☐ xalis mənfəətin satışdan mənfəətin dəyişməsinə nisbətdə dəyişkənliyi- ni;
☐ xalis mənfəətin dəyişmə tempini;
☐ satışın mənfəətliliyi;

434 Müəssisənin cari xərclərinin və xarici borclarının ödənilməsinə yönəldilmiş vəsaitlərin yetərliliyinin qiymətləndirmək üçün hansı göstəricilərdən istifadə edirlər?

- ☐ rentabellik səviyyəsi.
☐ maliyyə sabitliyindən;
☐ maliyyə rıçaqının səviyyəsindən;
☒ istehsal-maliyyə rıçaqının səviyyəsindən;
☐ mənfəətlilik səviyyəsi;

435 əməliyyat leviricinin (rıçaqının) effekti necə müəyyən olunur?

- ☐ satışdan mənfəətin məhsulun maya dəyərinə nisbəti kimi.
☐ daimi xərclərin məhsul vahidinə marjinal gəlirə nisbəti kimi;
☐ sabit və dəyişən xərclərin nisbəti kimi;
☒ marjinal gəlirin mənfəətə nisbəti kimi;
☐ dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;

436 İstehsal levirici (rıçaqı) nədir?

- ☐ istehsal məsrəflərində müstəqim məsrəflərin payı.
☐ məhsulun tam və istehsal maya dəyəri arasındakı fərkdir;
☐ satışdan mənfəətin xərclərə nisbətidir;
☐ borc kapitalının xüsusi kapitalla nisbətidir;
☒ məhsulun həcmi və strukturunu dəyişmək yolu ilə mənfəətə təsir etmək imkanındır;

437 Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) hesablanır:

- ☐ marjinal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;
☐ daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi
☒ maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.
☐ əməliyyat leviricinin (alətinin) satışdan mənfəətə nisbəti kimi;
☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;

438 Maliyyə leviricinin (aləti) səviyyəsi hesablanır:

- ☐ məhsul satışından faktiki mənfəətin xalis mənfəətə nisbəti kimi.
☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
☐ məhsul istehsalının artım tempinin satışın artım tempinə nisbəti kimi;
☒ xalis mənfəətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi;

439 əməliyyat levirici (aləti) hesablanır:

- ☐ mənfəətin artım tempinin istehsalın həcmnin artım tempinə nisbəti kimi.
- ☐ heyətin əmək haqqının satışdan mənfəətə nisbəti kimi;
- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- ☐ satışdan pul gəlirin mənfəətə nisbəti kimi;
- ☐ məhsul satışından mənfəətin üstəlik xərc məbləğinə nisbəti kimi;

440 İstehsal levirici (aləti) səciyyələndirir:

- ☐ reallaşdırılan məhsulun faktiki həcmnin onun satışından pul gəlirinə nisbətini;
- ☐ məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;
- ☐ məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.
- ☒ məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə real-laşdırılan məhsulun artım tempinə nisbətini;
- ☐ məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;

441 İstehsal leverici aşağıdakı qaydada hesablanır:

- ☐ balans mənfəəti : satışdan əldə edilən mənfəət;
- ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
- ☐ xalis mənfəətin artımı : dövrüyyə aktivlərinin artımı;
- ☐ məhsul satışından mənfəət : satışdan pul gəliri.
- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəətə;

442 Maliyyə leviricinin (rıçaqı, aləti) effekti nə vaxtı alınır?

- ☐ aktivlərin rentabelliği > kapitalın rentabelliği.
- ☐ xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliğinə;
- ☒ borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;

443 Maliyyə leviricinin (rıçaqı, aləti) səmərəsi müəyyən olunur:

- ☐ müəssisənin işgüzar fəallığı ilə.
- ☒ borc kapitalının cəlb edilməsinin səmərəliliyi ilə;
- ☐ dövrüyyə aktivlərinin qısamüddətli passivlərə nisbəti ilə;
- ☐ maliyyə nəticələrinin strukturu ilə;
- ☐ müəssisənin gəlirliyi ilə;

444 Maliyyə levirici (aləti) əmsalı əks etdirir:

- ☐ qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövrüyyəsi məbləğini.
- ☒ xüsusi kapitalın hər manatına düşən borc vəsaiti məbləğini;
- ☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
- ☐ məcmu passivlərin hər manatına düşən xüsusi vəsaiti məbləğini;
- ☐ vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;

445 Aktivlərin dövr sürəti hesablanır:

- ☐ aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
- ☒ satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərə nisbəti kimi;
- ☐ cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;

446 Maliyyə alətinin səmərəsi aşağıdakı halda xüsusi kapitalın rentabelliğinin yüksəlməsini təmin edir:

- ☒ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliğindən aşağı olduqda;

- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliindən yüksək olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliindən aşağı olduqda.
- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliindən yuxarı olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyinə bərabər olduqda;

447 əməliyyat levirici (rıçağı) hesablanır:

- ☐ satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- ☐ marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- ☐ satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;
- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;

448 Xammal və material ehtiyatlarının dövrəni əmsalı hesablanır:

- ☐ sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.
- ☐ satışın həcmnin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☒ sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi; xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi; xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;

449 Borc kapitalının rentabelliği əmsalı hesablanır:

- ☐ borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;
- ☒ satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbəti kimi;
- ☐ borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirinə nisbəti.
- ☐ satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərinə nisbəti;
- ☐ gəlirlərin ümumi həcmnin borc kapitalının orta balans dəyərinə nisbəti;

450 Müəssisədə dövrəyə aktivləri 14241 manat, dövrəyədənkənar aktivlər 23231 manat, xüsusi kapital 24222 manat təşkil edirsə borc kapitalını müəyyən edin?

- ☐ 14680 manat.
- ☐ 15242 manat;
- ☒ 13250 manat;
- ☐ 14260 manat;
- ☐ 12200 manat;

451 Hesabat ilində satışdan pul gəliri 3502 min manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu təyin edin?

- ☒ 22,20.
- ☐ 25,36;
- ☐ 22,83;
- ☐ 28,72;
- ☐ 20,20;

452 Müəssisənin hesabatı üzrə keçən ildə debitor borcları 85 min manat, satışdan pul gəliri 2604 min manat olmuşdur. Gün hesabı ilə debitor borclarının bir dövrünün uzunluğunu təyin edin?

- ☐ 14,14.
- ☐ 12,76;
- ☒ 11,75;
- ☐ 14,28;
- ☐ 12,12;

453 Maliyyə hesabatı üzrə keçən ildə xüsusi kapitalın dövr sürəti əmsalı 1,5427 olmuşdur. Gün hesabı ilə xüsusi kapitalın bir dövrünün uzunluğunu müəyyən edin?

- ☐ 240,25.
- ☐ 203,77;
- ☐ 205,38;
- ☐ 236,28;
- ☒ 233,36;

454 Maliyyə hesabatı üzrə keçən ildə satışdan pul gəliri 2604 min manat, onun xüsusi kapitalı 1688 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürətini müəyyən edin?

- ☒ 1,5427;
- ☐ 1,6242;
- ☐ 1,4412.
- ☐ 1,1022;
- ☐ 1,6162;

455 Xalis mənfəətin dəyişməsi tempi – 15%, ümumi gəlirin dəyişmə tempi – 12%. Maliyyə levericinin səviyyəsini müəyyən edin:

- ☐ 2,22.
- ☐ 3,6%;
- ☒ 0,8;
- ☐ 1,85%;
- ☐ 1,25;

456 Ümumi gəlirin dəyişmə tempi – 20%, natural ifadədə satışın həcmnin dəyişmə tempi – 5% olmuşdur. İstehsal alətinin (riçağının) effektini müəyyən edin:

- ☒ 4
- ☐ 12
- ☐ 15
- ☐ 7
- ☐ 10

457 Xalis mənfəətin artım tempi 0,7368 və satışdan mənfəətin artım tempi 0,9737 olan halda maliyyə alətinin (riçağının) səviyyəsi nə qədər olur?

- ☐ 0,5246;
- ☒ 0,7567;
- ☐ 0,7618.
- ☐ 0,7272;
- ☐ 0,6844;

458 Biznes planında satışdan pul gəliri 2604 min manat, xalis mənfəət 50 min manat nəzərdə tutulmuşdur. Bu halda xalis mənfəətə görə satışın rentabelliği əmsalını təyin edin?

- ☐ 0,023042.
- ☐ 0,000050;
- ☐ 0,017234;
- ☒ 0,019201;
- ☐ 0,006054;

459 Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstərici əks etdirilmir:

- ☐ inzibati xərclər;
- ☐ kommersiya xərcləri;
- ☐ satışın maya dəyəri;

- ☐ ümumi mənfəət;
☒ dəyişən xərclər;

460 Sadə və geniş təkrar istehsal məq-sə-di ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edən göstərici:

- ☐ alınmış avanslar və debitor borcları.
☐ pul daxil olmalarının həcmi;
☐ əməliyyat mənfəəti və amortizasiya məbləği;
☐ ümumi mənfəət və amortizasiya məbləği;
☒ xalis mənfəət və amortizasiya məbləği;

461 Xalis mənfəətin xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- ☐ xüsusi kapitalın rentabelliyini;
☐ xərclərin rentabelliyini;
☐ kapitalın rentabelliyini;
☒ investisiyanın rentabelliyini;
☐ satışın rentabelliyini;

462 Səhmlər üzrə dividendlər hansı mənbədən ödənilməlidir:

- ☒ xalis mənfəətdən;
☐ əməliyyat mənfəətindən;
☐ ümumi mənfəətdən
☐ ümumi pul daxil olmalarından
☐ vergitutmaya qədər mənfəətdən;

463 Satışdan mənfəətin əsas istehsal fondları və material dövryyə vəsaitlərinin məbləğinə nisbəti səciyyələndirir?

- ☐ investisiyanın rentabelliyini;
☐ satışın rentabelliyini;
☐ xərclərin rentabelliyini;
☐ kapitalın rentabelliyini;
☒ istehsalın rentabelliyini;

464 Maliyyə nəticələri göstəricilərinin strukturunun qiymətləndirilməsi səciyyələndirir:

- ☐ kapitaldakı dəyişikliklər haqqında hesabatın təhlilinin məqsədini
☒ mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədini;
☐ mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədini;
☐ mənfəət və zərər haqqında hesabatın trend təhlilinin məqsədini;
☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlilinin məqsədini;

465 Ötən dövrlə müqayisədə maliyyə nəticələrinin formalaşmasının strukturunu qiymətləndirilmək üçün mənfəət və zərər haqqında hesabatın:

- ☐ amilli təhlili aparılır
☐ trend təhlili aparılır;
☒ şaquli təhlili aparılır;
☐ üfiqi təhlili aparılır;
☐ müqayisəli təhlili aparılır;

466 Dividendlərin ödənilməsi nəticəsində azalır:

- ☒ təşkilatın xalis mənfəəti;
☐ təşkilatın vergitutmadan qabaq mənfəəti;
☐ təşkilatın əməliyyat mənfəətini;

- ☐ təşkilatın ümumi mənfəəti;
- ☐ təşkilatın vergi məbləğini;

467 Xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti səciyyələndirir?

- ☐ borc kapitalının rentabelliyini;
- ☐ satışın rentabelliyini;
- ☐ xərclərin rentabelliyini;
- ☐ kapitalın rentabelliyini;
- ☒ xüsusi kapitalın rentabelliyini;

468 Mənfəətə hansı amilin təsiri satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi hesablanır?

- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☐ satışın strukturunun dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ məhsulun maya dəyərinin dəyişməsi;

469 Mənfəətə hansı amilin təsiri satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi hesablanır?

470 Mənfəətə hansı amilin təsiri faktiki pul gəliri ilə satışın faktiki həcminə və plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi hesablanır?

- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;
- ☐ satışın strukturunun dəyişməsi;
- ☐ satışın həcmnin dəyişməsi;
- ☐ məhsulun maya dəyərinin dəyişməsi;

471 Mənfəətə hansı amilin faktiki maya dəyəri ilə satışın faktiki həcminə və plan maya dəyərinə görə hesablanmış xərclər arasında fərq kimi hesablanır?

- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☐ satışın strukturunun dəyişməsi;
- ☐ satışın həcmnin dəyişməsi;
- ☒ məhsulun maya dəyərinin dəyişməsi;

472 Satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir?

- ☐ investisiyanın rentabelliyini;
- ☒ satışın rentabelliyini;
- ☐ xərclərin rentabelliyini;
- ☐ kapitalın rentabelliyini;
- ☐ xüsusi kapitalın rentabelliyini;

473 Təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini səciyyələndirən göstərici:

- ☒ aktivlərin rentabelliyi;
- ☐ xərclərin rentabelliyi;
- ☐ satışdan mənfəət
- ☐ ümumi mənfəət;
- ☐ satışın rentabelliyi

474 Ümumi mənfəət hesabına örtülür:

- ☒ kommersiya və inzibati xərclər.
- ☐ büdcəyə olan vergi boreları;
- ☐ malların qablaşdırılması xərcləri;
- ☐ fəhlələrin əmək haqqı xərcləri;
- ☐ kreditə görə faizlər;

475 Əməliyyat mənfəəti və mütləq maliyyə ödəmələrinin dəyişməsi təsir göstərir:

- ☒ vergi tutulan mənfəət məbləğinə;
- ☐ ümumi mənfəət məbləğinə;
- ☐ məcmu öhdəlik məbləğinə;
- ☐ tutulmuş vergi məbləğinə;
- ☐ satışdan mənfəət məbləğinə;

476 Vergi tutmadan əvvəl mənfəətin kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- ☒ investisiyanın rentabelliyini;
- ☐ satışın rentabelliyini;
- ☐ xərclərin rentabelliyini;
- ☐ aktivlərin rentabelliyini;
- ☐ istehsalın rentabelliyini;

477 Vergi tutmadan əvvəl mənfəətin aktivlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- ☐ investisiyanın rentabelliyini;
- ☐ satışın rentabelliyini;
- ☐ xərclərin rentabelliyini;
- ☒ aktivlərin rentabelliyini;
- ☐ istehsalın rentabelliyini;

478 Məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti səciyyələndirir?

- ☐ investisiyanın rentabelliyini;
- ☒ ayrı-ayrı məhsullar üzrə xərclərin rentabelliyini;
- ☐ məcmu xərclərin rentabelliyini;
- ☐ satışın rentabelliyini;
- ☐ istehsalın rentabelliyini;

479 Ötən dövrlə müqayisədə göstəricilərin dəyişməsini qiymətləndirilmək üçün mənfəət və zərər haqqında hesabatın:

- ☐ müqayisəli təhlili aparılır;
- ☐ amilli təhlili aparılır
- ☒ üfqi təhlili aparılır;
- ☐ şaquli təhlili aparılır;
- ☐ trend təhlili aparılır;

480 Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilmir:

- ☐ vergi tutmadan əvvəl mənfəət.
- ☐ ümumi mənfəət;
- ☒ marjinal gəlir;
- ☐ əməliyyat mənfəəti;
- ☐ ümumi pul gəliri;

481 Kapitaldakı dəyişikliklər haqqında hesabat əsasında qiymətləndirilir:

- ☐ bütün cavablar doğrudur

- ☐ nizamnamə kapitalından istifadə;
- ☐ borc kapitalından istifadə;
- ☐ ehtiyat kapitalından istifadə;
- ☒ xalis mənfəətdən istifadə;

482 Amortizasiya daxil edilir

- ☐ kommersiya xərclərinin tərkibinə;
- ☐ maliyyə fəaliyyəti üzrə xərclərin tərkibinə;
- ☐ investisiya fəaliyyəti üzrə xərclərin tərkibinə;
- ☒ adi fəaliyyət üzrə xərclərin tərkibinə;
- ☐ üstəlik xərclərin tərkibinə

483 Mənfəət və zərər haqqında hesabatın trend təhlilinin məqsədi?

- ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- ☒ göstəricilərin dəyişmə meylinin qiymətləndirilməsi;
- ☐ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

484 Maliyyə nəticələri göstəricilərin şaquli təhlili səciyyələndirir:

- ☐ mənfəətin xərclərdən asılılığını;
- ☐ mənfəətin qiymətləndirilməsini;]
- ☐ rentabellik səviyyəsinin qiymətləndirilməsini;
- ☐ mənfəətin satışın həcmindən asılılığını;
- ☒ maliyyə nəticələri göstəricilərin strukturunu.

485 Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir göstərmir:

- ☐ məhsulu maya dəyərinin dəyişməsi.
- ☐ satışın həcmindən dəyişməsi;
- ☐ satışın quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☒ əmək məhsuldarlığının dəyişməsi;

486 Lizing üzrə əldə olunan mənfəətin lizing üzrə xərclərə nisbəti səciyyələndirir?

- ☐ investisiyanın rentabelliğini
- ☐ aktivlərin rentabelliğini;
- ☐ satışın rentabelliğini;
- ☐ xərclərin rentabelliğini;
- ☒ lizingin rentabelliğini;

487 Məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin qiymətinə nisbəti səciyyələndirir?

- ☐ investisiyanın rentabelliğini;
- ☐ satışın rentabelliğini;
- ☐ məcmu xərclərin rentabelliğini;
- ☐ ayrı-ayrı məhsullar üzrə xərclərin rentabelliğini;
- ☒ ayrı-ayrı məhsullar üzrə satışın rentabelliğini;

488 Satışdan mənfəətin cari aktivlərə nisbəti səciyyələndirir?

- ☒ cari aktivlərin rentabelliğini;
- ☐ xərclərin rentabelliğini;
- ☐ kapitalın rentabelliğini;

- ☐ satışın rentabelliyni;
- ☐ investisiyanın rentabelliyni;

489 Üfiqi, şaquli və trend təhlilindən istifadə olunur?

- ☒ bütün cavablar doğrudur.
- ☐ mənfəət və zərər haqqında hesabatın təhlilində;
- ☐ mühasibat balansının təhlilində;
- ☐ kapitaldakı dəyişikliklər haqqında hesabatın təhlilində;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlilində;

490 əməliyyat mənfəəti hesablanır:

- ☒ ümumi mənfəət ilə kommersiya və inzibati xərclərin fərqi kimi;
- ☐ satışdan pul gəliri ilə kommersiya xərcləri arasında fərq kimi;
- ☐ satışdan pul gəliri ilə inzibati xərclər arasında fərq kimi;
- ☐ satışdan pul gəliri ilə satışın maya dəyəri arasında fərq kimi;
- ☐ ümumi mənfəət ilə kommersiya və inzibati xərclərin cəmi kimi

491 Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövrə-nı əmsalı arasında asılılığın xarakteri:

- ☐ asılılıq yoxdur.
- ☒ birbaşa proporsional;
- ☐ amilli;
- ☐ inteqral;
- ☐ əks proporsional;

492 Multiplikativ determinləşdirilmiş modeldən istifadə etməklə aktivlərin rentabelliynə amillərin təsirini aşağıdakı metodla hesablamaq olar:

- ☐ balans.
- ☐ inteqral;
- ☐ orta həndəsi;
- ☐ qruplaşdırma;
- ☒ mütləq fərq;

493 Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hesablamaq olar:

- ☐ investisiyanın rentabelliyni.
- ☐ kapitalın rentabelliyni;
- ☒ satışın rentabelliyni;
- ☐ aktivlərin rentabelliyni;
- ☐ istehsalın rentabelliyni;

494 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- ☐ satışın həcmi və quruluşu.
- ☐ əmək məhsuldarlığı, vergi məbləği;
- ☒ əməliyyat (balans) mənfəəti, mütləq maliyyə ödəmələri;
- ☐ ƏDV və aksizlər;
- ☐ satışın maya dəyəri;

495 Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- ☐ alınmış kredit və borclar.
- ☒ əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;
- ☐ aksizlər, mənfəət vergisi;
- ☐ əlavə dəyər vergisi, kommersiya xərcləri;
- ☐ birbaşa və dolaylı vergilər;

496 Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsədlə aparılır;

- ☐ mühasibat balansını tərtib etmək üçün.
- ☐ gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- ☐ ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;
- ☐ ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- ☒ xalis mənfəətin artırılması amili kimi digər gəlir və xərclərin əhəmiyyətliliyini müəyyən etmək üçün;

497 Adi fəaliyyət üzrə xərclərin tərkibinə daxildir:

- ☐ kredit və borclar üzrə ödənilmiş faizlər.
- ☒ amortizasiya;
- ☐ satışdan pul gəliri;
- ☐ depozitlər üzrə alınmış faizlər;
- ☐ bank xidmətlərinin ödənilməsi xərcləri;

498 Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

- ☐ uçot siyasəti və izahlı qeydlər üzrə.
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
- ☒ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
- ☐ mənfəət və zərər haqqında hesabat üzrə;
- ☐ mühasibat balansı üzrə;

499 Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi:

- ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☒ ötən dövrə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

500 Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☒ ötən dövrə müqayisədə maliyyə nəticələrinin formalaşmasının strukturunun qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

501 Mənfəət və zərər haqqında hesabatın təhlilində istifadə olunur:

- ☐ müqayisə üsulundan, balans metodundan;
- ☐ proqnoz təhlilindən, funksional dəyər təhlilindən;
- ☒ üfiqi, şaquli və trend təhlilindən;
- ☐ iqtisadi-riyazi üsullardan;
- ☐ statistik təhlildən, evristik üsullardan.

502 Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillə—rə aid edilir:

- ☒ satışın həcmnin, satış qiymətinin, maya dəyərinin dəyişməsi.
- ☐ məhsulun orta satış qiymətinin, avadanlıqların intensiv yüklənməsinin, işçilərin sayının dəyişməsi;
- ☐ istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmnin dəyişməsi;
- ☐ əsas fondların aktiv hissəsinin, əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun satış qiymətinin, fondveriminin, material sərfinin dəyişməsi;

503 Ayır-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

- ☐ məhsulun əmək tutumu, əsas fondların dəyəri.

- ☐ işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;
- ☒ satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;
- ☐ əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondutumu;
- ☐ məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;

504 Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

- ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- ☒ məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
- ☐ gəlir və xərclər arasında fərq kimi;
- ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;

505 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin ümumiləşdirici gös-təricisinə aid edilir:

- ☐ maliyyə levirici.
- ☐ ödəmə qabiliyyəti, likvidlik;
- ☒ mənfəət və rentabellik;
- ☐ maya dəyəri, məhsulun qiyməti;
- ☐ əməliyyat levirici;

506 Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- ☐ göstəricilərin amilli təhlili.
- ☐ göstəricilərin üfiqi təhlili;
- ☒ göstəricilərin şaquli təhlili;
- ☐ göstəricilərin müqayisəli təhlili;
- ☐ göstəricilərin trend təhlili;

507 Mənfəət və rentabellik göstəriciləri səciyyələndirir:

- ☐ təşkilatın maliyyə sabitliyini
- ☐ təşkilatın ödəmə qabiliyyətini;
- ☒ təşkilatın maliyyə nəticələrini;
- ☐ təşkilatın maliyyə vəziyyətini;
- ☐ təşkilatın işgüzar fəallığını;

508 Satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri birbaşa təsir göstərir:

- ☐ təşkilatın maliyyə vəziyyətinə;
- ☒ məhsul növləri üzrə satışdan mənfəətə;
- ☐ təşkilatın ödəmə qabiliyyətinə;
- ☐ təşkilatın işgüzar fəallığına;
- ☐ təşkilatın maliyyə sabitliyinə

509 Maliyyə nəticələri göstəricilərinin dəyişmə meylinin qiymətləndirilməsi səciyyələndirir:

- ☐ kapitaldakı dəyişikliklər haqqında hesabatın təhlilinin məqsədini
- ☐ mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədini;
- ☐ mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədini;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlilinin məqsədini;
- ☒ mənfəət və zərər haqqında hesabatın trend təhlilinin məqsədini;

510 Ümumi mənfəət hesablanır:

- ☐ əməliyyat mənfəəti ilə maliyyə gəlirlərinin cəmi kimi
- ☐ əməliyyat mənfəəti ilə satışın maya dəyəri arasında fərq kimi;
- ☐ satışdan pul gəliri ilə kommersiya xərcləri arasında fərq kimi;
- ☐ satışdan pul gəliri ilə inzibati xərclər arasında fərq kimi;

- ☒ satışdan pul gəliri ilə satışın maya dəyəri arasında fərq kimi;

511 Mənfəət və zərər haqqında hesabatda aşağıdakı maliyyə nəticələri göstəriciləri əks etdirilir:

- ☐ maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
☐ marjinal mənfəət;
☒ hesabat dövründə xalis mənfəəti (zərəri).
☐ bölüşdürülməmiş mənfəət;
☐ investisiya fəaliyyətindən xalis pul vəsaitləri;

512 Mənfəət:

- ☐ müəssisənin kredit qaytarma bacarığın əks etdirir;
☐ istehsalın səmərəliliyinin əsas göstəricisidir;
☒ sahibkarlıq fəaliyyətinin məqsədidir;
☐ müflisləşmə prosedurunun başlanması üçün meyardır;
☐ müəssisənin ödəməqabiliyyətini əks etdirir.

513 Satışdan pul gəliri ilə satılmış malların (iş, xidmət) maya dəyəri arasında fərq səciyyələndirir:

- ☐ satışdanakənar mənfəəti.
☒ ümumi mənfəəti;
☐ vergitutulana qədər mənfəəti;
☐ xalis mənfəəti;
☐ satışdan mənfəəti;

514 Kommersiya və inzibati xərclər örtülür:

- ☐ satışdankənar mənfəət hesabına.
☐ xalis mənfəət hesabına;
☐ satışdan mənfəət hesabına;
☒ ümumi mənfəət hesabına;
☐ vergitutulana qədər mənfəət hesabına;

515 Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilmir:

- ☐ satışın mayadəyəri;
☒ marjinal mənfəət;
☐ əməliyyat mənfəəti;
☐ maliyyə gəliri.
☐ ümumi mənfəət;

516 Məcmu kapitalın rentabelliyyəsinin hesablanması aşağıdakı göstəricidən istifadə olunur:

- ☐ ümumi daxili məhsul.
☐ ümumi mənfəət;
☒ vergiyə cəlb olunan mənfəət;
☐ sair əməliyyat gəlirləri;
☐ maliyyə gəliri;

517 Xüsusi kapitalın rentabelliyyətini hesablayanda hesablaşmaya hansı göstərici daxil edilir?

- ☐ ümumi daxili məhsul.
☒ xalis mənfəət;
☐ vergiyə cəlb olunan mənfəət;
☐ satışdan əldə edilən mənfəət;
☐ maliyyə gəliri;

518 Təşkilatın mənfəəti səciyyələndirir:

- ☐ kapitalın rentabelliyini.
- ☒ maliyyə nəticələrini;
- ☐ işgüzar aktivliyi;
- ☐ maliyyə vəziyyətini;
- ☐ məcmu aktivlərin dövretməsinə;

519 Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- ☐ vergi qoymadan əvvəl mənfəət və xərclər.
- ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- ☒ satışdan pul gəliri, məhsulun maya dəyəri;
- ☐ digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

520 Təşkilatın xalis mənfəəti ilk növbədə yönəldilir:

- ☐ inzibati xərclərinin örtülməsinə.
- ☒ səhmlər üzrə dividendlərin ödənilməsinə;
- ☐ xeyriyyəçilik məqsədlərinə;
- ☐ itgi və xərclərin örtülməsinə;
- ☐ kommersiya xərclərinin örtülməsinə;

521 Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilir:

- ☒ ümumi mənfəət.
- ☐ investisiya fəaliyyətindən xalis pul vəsaiti;
- ☐ maliyyə fəaliyyətindən xalis pul vəsaiti;
- ☐ marjinal mənfəət;
- ☐ bölüşdürülməmiş mənfəət;

522 Xalis mənfəət yönəldilir:

- ☐ itkilərin örtülməsinə.
- ☐ mənfəət vergisinin ödənilməsinə;
- ☒ istehsalın inkişafına, ehtiyat fonduna;
- ☐ inzibati xərclərin örtülməsinə;
- ☐ kommersiya xərclərinin örtülməsinə;

523 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- ☐ məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- ☒ məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəbri məbləğini;
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- ☐ gəlir və xərclər arasında fərq;
- ☐ məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərq;

524 Hansı halda istehsalın səmərəliliyi artır:

- ☒ mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım temp-lərinin ardıcıl qaydada bir birindən üstün olması;
- ☐ pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduqda;
- ☐ mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduqda;
- ☐ satışdan pul gəlirin artım tempi maya dəyərinin artım tempini üstə-

525 Mənfəətin dəyişməsinin daxili amillərinə aid edilmir:

- ☐ düzgün cavab yoxdur.

- ☒ istehsal ehtiyatlarının qiymətləri;
- ☐ keyfiyyət tələblərinin pozulması;
- ☐ xərclərin nomenklaturası;
- ☐ satışın həcmi;

526 Satışdan mənfəətin amilli təhlili zamanı nəzərə alınmır:

- ☐ məhsul vahidinin qiyməti.
- ☐ məhsulun maya dəyəri;
- ☒ ödəniləcək faizlər;
- ☐ satılmış məhsulun fiziki həcmi;
- ☐ satılmış məhsulun nomenklaturası;

527 Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir edir:

- ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
- ☐ istehsalın texniki-təşkilati səviyyəsi, idarə heyətinin əmək haqqı, əmək məhsuldarlığı və əmək haqqının artım templəri arasında nisbət;
- ☒ satışın həcmi, quruluşu, məhsulun maya dəyəri, orta satış qiyməti;
- ☐ məhsul buraxılışının həcmi, satışın həcmi, ixtisaslaşma səviyyəsi;
- ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;

528 Satışdan mənfəətin məhsulların tam maya dəyərinə nisbəti səciyyələndirir?

- ☐ investisiyanın rentabelliğini;
- ☐ satışın rentabelliğini;
- ☒ xərclərin rentabelliğini;
- ☐ kapitalın rentabelliğini;
- ☐ xüsusi kapitalın rentabelliğini;

529 Xalis mənfəət hesabına həyata keçirilir?

- ☐ kommersiya xərclərinin ödənilməsi
- ☐ kreditlər üzrə faizlərin ödənilməsi;
- ☐ kreditor borclarının qaytarılması;
- ☐ büdcəyə vergilərin ödənilməsi;
- ☒ ehtiyat kapitalının yaradılması;

530 . Müəssisənin biznesa planında balans mənfəəti 524 min manat, əsas kapitalın orta illik məbləği 1137 min manat, dövriyyə kapitalın orta illik məbləği 800 min manatdır. Məcmu aktivlərin rentabelliği əmsalını müəyyən edin?

- ☐ 0,2525.
- ☒ 0,2705;
- ☐ 0,3155;
- ☐ 0,3347;
- ☐ 0,2218;

531 Müəssisənin hesabat məlumatlarına görə balans mənfəəti 707 min manat, əsas kapitalın orta illik məbləği 1220,5 min manat, dövriyyə kapitalın orta illik məbləği 871,5 min manatdır. Məcmu aktivlərin rentabelliği səviyyəsini təyin edin?

- ☒ 0,338 .
- ☐ 0,2929;
- ☐ 0,3132;
- ☐ 0,3830;
- ☐ 0,3213;

532 Maliyyə hesabatında satışdan pul gəliri 3502 min manat, mənfəət -709 min manat, xalis mənfəət 60 min manatdır. Xalis mənfəətə görə satışın rentabelliği səviyyəsi əmsalını təyin edin?

- ☐ 0,013216.
- ☐ 0,019276;
- ☐ 0,021313;
- ☒ 0,017133;
- ☐ 0,021473;

533 Biznes – planında aktivlərin dəyəri 1937 min manat, satışdan pul gəliri 2604 min manat nəzərdə tutulmuşdur. Bu halda aktivlərin kapital verimi əmsalını hesablayın.

- ☐ 1,032814;
- ☒ 1,344347;
- ☐ 1,234412.
- ☐ 1,293207;
- ☐ 1,282618;

534 Maliyyə hesabatında verilən məlumatlara görə satışdan pul gəliri 3502 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Bu halda aktivlərin kapital verimi əmsalını hesablayın.

- ☐ 1,541623;
- ☒ 1,673996;
- ☐ 2,004241;
- ☐ 1,621822;
- ☐ 1,444452 .

535 Biznes planında verilən məlumatlara görə aktivlərin orta illik dəyəri 1937 min manat, xalis mənfəət məbləği 50 min manatdır. Bu halda aktivlərin iqtisadi rentabelliği əmsalını təyin edin?

- ☐ 0,033628;
- ☐ 0,0432613;
- ☐ 0,033345;
- ☐ 0,072836.
- ☒ 0,025813;

536 İnflyasiya şəraitində ehtiyatların LIFO metodu ilə qiymətləndirilməsi mənfəətə necə təsir edir:

- ☒ mənfəət azalır;
- ☐ istehsalın rentabelliği artır;
- ☐ istehsalın rentabelliği azalır.
- ☐ mənfəət dəyişmir;
- ☐ mənfəət artır;

537 əDV hansı mənbədən ödənilir?

- ☐ xalis mənfəətdən;
- ☐ marjinal mənfəətdən.
- ☐ ümumi mənfəətdən;
- ☒ məhsul satışından əldə olunan gəlirdən;
- ☐ vergitutulan mənfəətdən;

538 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ☐ əsas əməliyyat gəliri;
- ☐ ümumi daxili məhsul.
- ☒ xalis mənfəət;
- ☐ kapital ehtiyatları;
- ☐ emissiya gəliri;

539 İnflyasiyaya korrektə edilmiş mənfəət:

- ☐ vergiyə cəlb olunan mənfəətə daxil edilir
- ☐ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- ☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- ☒ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- ☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;

540 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- ☐ dövriyyə aktivlərinin dövriyyəsinin aşağı düşməsinə;
- ☐ dövriyyə aktivlərinin dövriyyəsinin yüksəlməsinə.
- ☐ məhsula olan qiymətlərin artmasını;
- ☒ müəssisə fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;
- ☐ müəssisə fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə;

541 Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- ☐ səhmdarların gəlirləri.
- ☐ ehtiyat kapitalı;
- ☐ müəssisə işçilərinin mükafatları;
- ☐ xüsusi dövriyyə vəsaitləri;
- ☒ nizamnamə kapitalı;

542 Dövriyyə kapitalının rentabelliği hesablanır:

- ☐ xalis mənfəət : satışdan pul gəliri.
- ☐ satışdan mənfəət : debitor borclarının orta məbləği;
- ☐ satışdan mənfəət : aktivlərin orta məbləği;
- ☐ xalis mənfəət : kapitalın orta məbləği;
- ☒ satışdan mənfəət : dövriyyə kapitalının orta məbləği;

543 İnvestisiyaların rentabelliği hesablanır:

- ☐ xüsusi kapital : hesabat dövrünün mənfəəti.
- ☐ hesabat dövrünün mənfəəti : xüsusi kapital;
- ☒ xalis mənfəət : (xüsusi kapital + uzunmüddətli öhdəliklər);
- ☐ balans mənfəəti : xalis aktivlər;
- ☐ xalis mənfəət : (əsas vəsait + dövriyyə aktivləri);

544 Aktivlərin (məcmu kapitalın) rentabelliği hesablanır:

- ☐ xüsusi kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☒ vergitutulana qədər mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi
- ☐ xalis mənfəətin ilin sonuna kapitalın həcminə nisbəti kimi ;
- ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;

545 İstehsalın rentabelliği hesablanır:

- ☐ balans mənfəətinin əsas fondların orta dəyərində nisbəti kimi;
- ☒ xalis mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;
- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi;

546 Qısamüddətli aktivlərin rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin məcmu aktivlərin orta məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
- ☒ satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;

547 Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi.
- ☒ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi;
- ☐ aktivlərin ortda məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;

548 Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.
- ☒ məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti kimi ;
- ☐ məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərinə nisbəti kimi;
- ☐ məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- ☐ məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;

549 Xərclərin rentabelliği hesablanır:

- ☐ satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- ☒ satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
- ☐ xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;
- ☐ satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;

550 İnvestisiyanın rentabelliği hesablanır:

- ☒ xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
- ☐ balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
- ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;
- ☐ vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
- ☐ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;

551 Xüsusi kapitalın rentabelliği hesablanır.

- ☐ xalis mənfəətin aktivlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☒ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;

552 Məhsulun maya dəyərinin dəyişməsinin satışdan mənfəətin həcminə təsiri hesablanır:

- ☐ maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi.
- ☐ istehsal maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;
- ☐ maya dəyəri göstəricisi üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;
- ☒ faktiki maya dəyəri ilə satışın faktiki həcminə və plan maya dəyərinə görə hesablanmış xərclər arasında fərq kimi;
- ☐ inzibati və kommersiya xərcləri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;

553 Orta satış qiymətinin dəyişməsinin məhsul (iş, xidmət) satışın-dan mənfəət məbləğinə təsiri hesablanır:

- ☐ faktiki mənfəət məbləği ilə satışın faktiki həcminə, plan qiyməti və maya dəyərinə görə hesablanmış mənfəət məbləği arasında fərq kimi .
- ☐ satışın faktiki həcminə və qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;

- ☐ məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcminə hasili kimi;
- ☒ faktiki pul gəliri ilə satışın faktiki həcminə və plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi;
- ☐ satışın plan həcminə və maya dəyərinə, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;

554 Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

- ☐ faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
- ☐ satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;
- ☐ satışın faktiki həcminə və strukturuna, plan üzrə satış qiymətinə və maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
- ☒ satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
- ☐ satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;

555 Mənfəətin təhlili zamanı nəzərə alınmır:

- ☐ kommersiya xərcləri.
- ☐ əmək haqqının ödənilməsi ilə bağlı xərclər;
- ☐ xidmət və təmir xərcləri;
- ☐ şirkətin nəzarət siyasəti;
- ☒ reklam xərcləri;

556 Xalis mənfəətin amilli təhlili hansını ehtiva edir?

- ☐ xərclrin səviyyəsinin qiymətləndirilməsi.
- ☐ real vergitutma səviyyəsinin müəyyən olunması;
- ☐ vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;
- ☒ mövcud vergi dərəcəsinin dəyişilməsinin mənfəətə təsirinin müəyyən olunması;
- ☐ uçot siyasətinin qiymətləndirilməsi;

557 Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amillər:

- ☐ gələcək dövrlərin xərcləri.
- ☐ konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;
- ☐ maliyyə nəticələri ilə bağlı vergilər;
- ☐ kommersiya xərcləri;
- ☒ qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.

558 Aktivlərin rentabelliği səciyyələndirir:

- ☐ bazar sabitliyini.
- ☐ kapitalın strukturunu;
- ☐ cari likvidliyi;
- ☒ təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;
- ☐ işgüzar fəallığı;

559 Xalis mənfəətin satışdan pul gəlirinə nisbəti aşağıdakı göstəricini səciyyələndirir:

- ☐ borc kapitalının rentabelliği.
- ☐ xüsusi kapitalın rentabelliği;
- ☐ aktivlərin rentabelliği;
- ☒ satışın rentabelliği;
- ☐ istehsal fondlarının rentabelliği;

560 Xərclərin rentabelliğinə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ fondverimi, material tutumu, əmək məhsuldarlığı.
- ☐ məhsul vahidinin qiyməti, fondverimi, material tutumu ;
- ☐ məhsul vahidinin qiyməti, fondverimi, material tutumu ;
- ☒ satışın həcmi, quruluşu, satış qiyməti, maya dəyəri;

- ☐ əmək haqqı, kommersiya xərcləri, inzibati xərclər;

561 Xalis mənfəət və amortizasiya məbləği:

- ☒ bütün variantlar doğrudur.
☐ xalis mənfəət ilə pul vəsaitinin dəyişməsi arasında əlaqəni səciyyələndirir;
☐ pul vəsaitinin hərəkətinin dolayı metodla təhlili zamanı istifadə olunur;
☐ sadə və geniş təkrar istehsal məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;
☐ özünümaliyyələşdirmənin mümkün-lüyünü xarakterizə edən əmsal kimi hesablanır;

562 Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur:

- ☒ yuxarıda qeyd olunan bütün variantlar üçün.
☐ maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyyə təsirinin qiymətləndirilməsi üçün;
☐ investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliliyinin qiymətləndirilməsi üçün;
☐ öhdəlikləri örtən və mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmi xarakterizə edən qiymətləndirilməsi üçün;
☐ borclara xidmət üzrə xərclərin ötürülməsi əmsalının əhəmiyyətinin qiymətləndirilməsi üçün;

563 Ümumi mənfəət hesablanır:

- ☐ satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
☐ satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
☐ ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
☒ əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmətin) maya dəyəri arasında fərq kimi;
☐ satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;

564 Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

- ☐ bölüşdürülməmiş mənfəət.
☒ adi fəaliyyətdən gəlir və xərclər, əməliyyat gəlirləri və xərcləri;
☐ satışdan pul gəlirləri, əzamiyyə xərcləri;
☐ kapital ehtiyatları, xalis mənfəət;
☐ emissiya gəliri;

565 Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

- ☒ yuxarıda qeyd olunan bütün şərtlər.
☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;
☐ pul gəliri məbləği müəyyən edilə bilər;
☐ təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;
☐ məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;

566 Xərclərin tanınması şərtlərinə aid edilir:

- ☒ yuxarıda qeyd olunan bütün şərtlər.
☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
☐ xərclərin məbləği müəyyən edilə bilər;
☐ xərclərin konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;
☐ baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;

567 Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:

- ☐ pul gəliri və kommersiya xərclərin arasındakı pul gəliri və kommersiya xərclərin arasında fərq kimi.
☐ sair satışın nəticəsi və məhsulların maya dəyəri arasında fərq kimi;
☒ pul gəliri (netto) ilə satışın maya dəyəri, inzibati xərclər və kommersiya xərclərinin fərqi kimi ;
☐ ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;
☐ pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;

568 Lizinqin rentabelliği necə müəyyən edilir?

- ☒ əldə olunan mənfəətin lizinq üzrə xərclərə nisbəti kimi
- ☐ mənfəətin əsas fondların dəyərində nisbəti kimi;
- ☐ mənfəətin məhsul buraxılışı üzrə xərclərə nisbəti kimi;
- ☐ lizinq üzrə xərclərin mənfəətə nisbəti kimi;
- ☐ dəyər ifadəsində işlərin həcmində əsas vəsaitlərə nisbəti kimi;

569 Aktivlərin rentabelliynə təsir edən hansı əsas amillər Du Pont modelinə daxil edilmişdir:

- ☐ xalis mənfəət, cari likvidlik əmsalı, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı.
- ☐ debitor borclarının dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın rentabelliği;
- ☐ məhsul satışından pul gəliri, xüsusi kapitalın rentabelliği, xalis mənfəət;
- ☐ dövriyyə aktivlərinin dövrəni, xalis mənfəət, məhsul satışından pul gəliri
- ☒ satılmış məhsulun rentabelliği, xüsusi kapitalın dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı;

570 Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?

- ☐ düzgün variant yoxdur.
- ☒ dividendlərin ödənilməsi;
- ☐ əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
- ☐ ehtiyat fondunun yaradılması;
- ☐ sosial sferalar fondunun artırılması.

571 Biznes planında verilən məlumatlara görə aktivlərin orta illik dəyəri 1937 min manat, xalis mənfəət məbləği 50 min manatdır. Bu halda aktivlərin iqtisadi rentabelliği əmsalını təyin edin?

- ☐ 0,072836.
- ☒ 0,025813;
- ☐ 0,033628;
- ☐ 0,0432613;
- ☐ 0,033345;

572 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliği əmsalını təyin edin?

- ☐ 0,032312.
- ☐ 0,033563;
- ☐ 0,072363;
- ☐ 0,021840;
- ☒ 0,028681;

573 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliğini təyin edin?

- ☒ 0,028681.
- ☐ 0,033563;
- ☐ 0,072363;
- ☐ 0,021840;
- ☐ 0,032312;

574 Ötən il satışdan pul gəliri 6000 min manat, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat və mənfəətdən vergi dərəcəsi 20 % olmuşdur. Bu halda mənfəətdən vergi məbləğini müəyyən edin?

- ☐ 426.
- ☒ 400;
- ☐ 278;
- ☐ 380;

☐ 384;

575 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, kreditlərə görə ödəmə məbləği 260 min manat, reallaşdırılan maya dəyəri 4000 min manat mənfəətdən vergi dərəcəsi 20% olmuşdur. Bu halda mənfəətdən vergi məbləğini müəyyən edin?

- ☐ 382,8.
☐ 402,0;
☐ 448,3;
☐ 461,2;
☒ 348,0;

576 Hesabat məlumatlarına görə satışdan pul gəliri 6000 min manat, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, borc kapitalı 1000 min manat kredit və borclardan istifadəyə görə faiz dərəcəsi 0.26 olmuşdur. Bu halda satışdan mənfəət məbləğini müəyyən edin?

- ☐ 1842 min manat.
☐ 1632 min manat;
☒ 1740 min manat;
☐ 1230 min manat;
☐ 1535 min manat;

577 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, borc borc kapitalı 1500 min manat, kredit və borclara görə faiz dərəcəsinin payı 0,26, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat olmuşdur. Bu halda satışdan mənfəət məbləğini müəyyən edin?

- ☐ 1295,8 min manat;
☐ 1198,6 min manat;
☒ 1610,0 min manat;
☐ 1381,5 min manat.
☐ 1972,6 min manat;

578 Hesabat məlumatlarına görə satışdan pul gəliri 6000 min manat, reallaşdırılan maya dəyəri 2000 min manat, borc vəsaiti 1500 min manat, borca görə faiz dərəcəsinin payı 0,26, mənfəətdən vergi dərəcəsi 20% olduğunu nəzərə alsaq mənfəətdən vergi məbləğini müəyyən edin?

- ☐ 488,0 min manat.
☒ 722,0 min manat;
☐ 394,7 min manat;
☐ 288,8 min manat;
☐ 399,9 min manat;

579 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, satılmış məhsulun maya dəyəri 4000 min manat, satışdan mənfəətdən vergi dərəcəsi 20% olmuşdur. Bu halda xalis mənfəəti müəyyən edin?

- ☐ 1880 min manat.
☐ 1485 min manat;
☐ 1345 min manat;
☐ 1680 min manat;
☒ 1600 min manat;

580 Müəssisənin xüsusi kapitalın cəmi 1500 min manat, borc vəsaiti 1500 min manat, kredit və borclara görə faiz dərəcəsi 26%, satışdan pul gəliri 6000 min manat və reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olan halda xalis mənfəətə görə xüsusi kapitalın rentabelliğini müəyyən edin?

- ☒ 85,86 %.
☐ 69,76 %;
☐ 78,14 %;

- ☐ 66,75 %;
- ☐ 70,70 %;

581 Müəssisənin maliyyə hesabatı üzrə satışdan pul gəliri 7871 manat, balans mənfəəti 1263 manat, xalis mənfəət 780 manat və əmlakın dəyəri 40562 manatdır. Aktivlərin xalis mənfəətə görə rentabelliği əmsalını müəyyən edin?

- ☐ 0,07
- ☒ 0,02;
- ☐ 0,08;
- ☐ 0,12;
- ☐ 0,14;

582 Şirkətin əməliyyat mənfəəti 11250 manat, məcmu aktivlərin məbləği isə 40.000 manat olmuşdur. Aktivlərin rentabelliği əmsalını müəyyən edin?

- ☐ 0,2284 .
- ☐ 0,2616;
- ☐ 0,0764;
- ☐ 0,0821;
- ☒ 0.2813;

583 Xüsusi kapitalın həcmi 3000 min manat, satışdan pul gəliri 4000 min manat, reallaşdırılan məhsulun maya dəyəri 2300 manat və mənfəətdən vergi dərəcəsi 20% olduğunu nəzərə alsaq xalis mənfəətə görə xüsusi vəsaitin rentabelliğini hesablayın.

- ☐ 0,5545.
- ☒ 0,4533;
- ☐ 0,3847;
- ☐ 0,7264;
- ☐ 0,7218;

584 Xalis mənfəət məbləği 652,08 min manat, vergi dərəcəsi 20% və xüsusi kapitalın məbləği 1200 min manat olduqda xüsusi kapitalın rentabelliği nə qədər olar?

- ☐ 0,5918
- ☐ 0,4216;
- ☐ 0,3818;
- ☒ 0,5434;
- ☐ 0,6127;

585 Təşkilatın hesabat məlumatlarına əsasən satışdan əldə olunan vəsait 2300 min manat təşkil etmişdir. İstehsal, idarəetmə və satış xərcləri 1800 min manat təşkil etmişdir, o cümlədən realizə edilən məhsulun maya dəyəri – 1700 min manat olmuşdur. Satışın rentabelliği neçə faiz təşkil edir?

- ☐ 32,40%.
- ☐ 26,08%;
- ☐ 35,29%;
- ☒ 21,74%;
- ☐ 20,85%;

586 Satışdan mənfəət 970 min man, borc vəsait məbləği 700 min manat, bu vəsaitdən istifadə görə % dərəcəsi 16% olduğunu nəzərə alsaq vergi tutulan mənfəət məbləği hesablayın:

- ☐ 756 min manat.
- ☐ 960 min manat;
- ☐ 832 min manat;
- ☐ 644 min manat;
- ☒ 858 min manat;

587 Satışdan pul gəliri 6000 min manat, reallaşdırılan məhsulun maya dəyəri 2000 min manat, mənfəətdən vergi dərəcəsi 20 % olduğunu nəzərə alsaq xalis mənfəət məbləği nə qədər olur?

- ☐ 982 min man .
- ☒ 3200 min man;
- ☐ 1960 min man;
- ☐ 2810 min man;
- ☐ 2814 min man;

588 Reallaşdırılan məhsul vahidinin maya dəyərinin 2% və satışın həcmnin 10% artması səbəbindən məhsul istehsalına məsrəflər?:

- ☐ dəyişilməz qalacaq.
- ☒ 11,1% artacaq;
- ☐ 6,4 % artacaq;
- ☐ 8% artacaq;
- ☐ 3,37% artacaq

589 Satışdan pul gəliri 3000 min manatdan 3700 min manata, satışdan əldə olunan mənfəət isə 1000 min manatdan 1200 min manata qədər artdıq-da satışın rentabelliği:

- ☐ düzgün cavab yoxdur.
- ☐ dəyişməmişdir;
- ☐ artmışdır;
- ☒ azalmışdır;
- ☐ rentabelli olmur;

590 Hesabat ilinin yekunlarına görə satışdan pul gəliri 6000 min manat, satışın rentabelliği 22% - dir. Bu halda məhsul istehsalı və satışına məsrəflər nə qədər olur?

- ☒ 4680 min manat;
- ☐ 1320 min manat;
- ☐ 2290 min manat.
- ☐ 3920 min manat;
- ☐ 1750 min manat;

591 Hesabat ilinin yekununa görə satışdan pul gəliri 6000 min manat, satışın rentabelliği 22%-ə bərabərdir. Satışdan əldə olunan mənfəət neçə manat təşkil edir?

- ☐ düzgün cavab yoxdur.
- ☐ 3210 min manat
- ☐ 4680 min manat;
- ☒ 1320 min manat;
- ☐ 2230 min manat

592 Reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, satışdan pul gəliri 6000 min manat və xalis mənfəət məbləği 1520 min manat olduğunu hesaba alsaq mənfəətdən vergi məbləği nə qədər olur?

- ☐ 492 min man.
- ☐ 425 min man;
- ☒ 480 min man;
- ☐ 530 min man;
- ☐ 525 min man;

593 Xüsusi kapitalın həcmi 2000 min manat, borc kapitalın həcmi 1000 min manat, kredit və borclardan istifadəyə görə faiz dərəcəsi 0.26, satışdan pul gəliri 5000 min manat, satılmış məhsulun maya dəyəri 2000 min man. təşkil edərsə satışdan mənfəət məbləğini hesablayın:

- ☐ 1120 min manat.

- ☐ 1840 min manat;
- ☐ 1630 min manat;
- ☒ 1740 min manat;
- ☐ 985 min manat;

594 Xüsusi kapitalın həcmi 3000 min manat, satışdan pul gəliri 4000 min manat, reallaşdırılan məhsulun maya dəyəri 2300 manat və mənfəətdən vergi dərəcəsi 20% olduğunu nəzərə alsaq xalis mənfəətə görə xüsusi vəsaitin rentabelliği əmsalını hesablayın.

- ☐ 0,5545.
- ☒ 0,4533;
- ☐ 0,3847;
- ☐ 0,7264;
- ☐ 0,7218;

595 Müəssisədə ümumi gəlirin artım tempinin dəyişilməsi 20 %, natural ifadədə satışın həcmində dəyişilməsi 5 % olmuşdur. Bu göstəricilərə əsasən istehsal leviricinin (alətinin) effektivliyini təyin edin?

- ☐ 6
- ☒ 4
- ☐ 7
- ☐ 15;
- ☐ 8

596 Reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, satışdan pul gəliri 6000 min manat, borclara görə faiz ödəmələri 390 min manat, mənfəət vergisi dərəcəsi 20% təşkil edərsə xalis mənfəət məbləği nə qədər olur?

- ☒ 1288,0 min man.
- ☐ 1146,6 min man;
- ☐ 1222,2 min man;
- ☐ 1420,0 min man;
- ☐ 1342,4 min man;

597 Satışdan pul gəliri 8000 min manat, onun maya dəyəri 4000 min manat, bank kreditinə görə faiz ödəmələri 260 min manat, mənfəətdən vergi dərəcəsi 20% olarsa xalis mənfəət məbləğini hesablayın?

- ☐ 1138,9 min manat.
- ☒ 2992,0 min manat;
- ☐ 1630,4 min manat;
- ☐ 1322,4 min manat;
- ☐ 1264,5 min manat;

598 Məhsul satışından pul gəliri 6000 min manat, maya dəyəri 4000 min manat və xalis mənfəət məbləği 1322,4 min manat olduğunu nəzərə alsaq mənfəətdən vergi dərəcəsi neçə % olur?

- ☐ 26,9 % .
- ☐ 41,0 %;
- ☐ 32,4 %;
- ☐ 23,3 %;
- ☒ 33,8 % ;

599 Satışdan pul gəliri məbləği 6000 min manat, məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi məbləği 480 manat olduğunu nəzərə alsaq vergi dərəcəsini hesablayın:

- ☐ 16 % .
- ☐ 19 %;
- ☐ 22 %;
- ☐ 12 %;

☒ 24 %;

600 Xüsusi kapitalın həcmi 2000 min manat, borc kapitalın həcmi 1000 min manat, kredit və borclara görə faiz dərəcəsi 0, 26, satışdan pul gəliri 6000 min manat, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat olduğunu nəzərə alsaq satışdan mənfəət məbləği nə qədər olur?

- ☐ 1645 min manat.
☐ 2000 min manat;
☐ 1630 min manat;
☒ 1740 min manat;
☐ 2014 min manat;

601 Müəssisənin xüsusi kapitalı 2100 min manat, satışdan mənfəət məbləği 520 min manat, vergi dərəcəsi 20%-dir. Xüsusi kapitalın rentabelliğini tapın:

- ☐ 25,84 %.
☒ 19,81 %;
☐ 18,45 %;
☐ 21,14 %;
☐ 22,12 %;

602 Satışdan mənfəət 380 min manat, mənfəətdən vergi dərəcəsi 20% və müəssisənin xüsusi vəsaiti 1200 min manat olarsa xüsusi kapitalın rentabelliği nə qədər olar?

- ☐ 37,03 %.
☐ 31,42 %;
☒ 25,83 %;
☐ 23,21 %;
☐ 35,52 %;

603 Vergiyə cəlb olunan mənfəətin məbləği 200 min manatdır. Mənfəət vergisi hesablanarkən güzəştli məbləğ 18 min. man. təşkil etdi. Vergi tutulan mənfəətin məbləğini hesablayın.

- ☐ 90 min manat.
☐ 3600 min manat;
☐ 218 min manat;
☒ 182 min manat;
☐ 11 min manat;

604 MMUS şəraitində məhsul növləri üzrə satışın rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

605 MMUS şəraitində məhsul növləri üzrə satışın rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.
☐ əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;
☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;
☐ məhsulun keyfiyyətinin dəyişməsi; əmək məsrəflərinin dəyişməsi
☒ satışın həcmnin dəyişməsi, sabit xərclərin dəyişməsi ;

606 MMUS şəraitində məhsul növləri üzrə satışın rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi
☐ məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;;
☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;
☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi
☐ əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;

607 MMUS şəraitində kapitalın rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☒ sabit xərclərin dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi, satış qiymətinin dəyişməsi
- ☐ satışın həcmnin dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ materialtutumunun dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;

608 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;

609 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;

610 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

611 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;

612 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ sabit xərclərin dəyişməsi.
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi dəyişməsi

613 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi .
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

614 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☒ satış qiymətinin dəyişməsi;

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

615 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın quruluşunun dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

616 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

617 Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nəzərdə tutur:

- ☐ təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsinə.
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsinə;
- ☐ xərclərin tərkib elementlərinin öyrənilməsinə;
- ☐ mənfəətin tərkib elementlərinin öyrənilməsinə;
- ☐ təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə;

618 MMUS şəraitində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi, məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi;
- ☐ satışın həcmnin dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi,;
- ☐ materialtutumunun dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;

619 MMUS şəraitində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi, məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi, satış qiymətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi, satışın quruluşunun dəyişməsi;
- ☐ materialtutumunun dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;

620 MMUS-in tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- ☐ əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;
- ☒ satışın quruluşunun və qiymətinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi
- ☐ materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi

621 MMUS şəraitində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir göstərmir:

- ☐ sabit dəyişən xərclərin dəyişməsi
- ☐ məhsulun qiymətinin dəyişməsi;
- ☒ məhsulun keyfiyyətinin dəyişməsi
- ☐ satışın həcmnin dəyişməsi,
- ☐ dəyişən xərclərin dəyişməsi;

622 MMUS şəraitində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☒ satışın rentabelliyyənin dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi, satış qiymətinin dəyişməsi;
- ☐ satışın həcmnin dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ materialtutumunun dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;

623 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

624 MMUS şəraitində məhsul növləri üzrə xərclərin rentabelliyyə təsir göstərmir:

- ☐ sabit dəyişən xərclərin dəyişməsi;
- ☐ məhsulun qiymətinin dəyişməsi;
- ☐ dəyişən xərclərin dəyişməsi
- ☐ satışın həcmnin dəyişməsi,
- ☒ satışın quruluşunun dəyişməsi;

625 MMUS şəraitində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir göstərməyən amil:

- ☐ sabit dəyişən xərclərin dəyişməsi
- ☐ məhsulun qiymətinin dəyişməsi
- ☒ məhsulun keyfiyyətinin dəyişməsi
- ☐ satışın həcmnin dəyişməsi
- ☐ dəyişən xərclərin dəyişməsi;

626 MMUS şəraitində məhsul növləri üzrə satışın rentabelliyyə təsir göstərmir:

- ☐ məhsulun qiymətinin dəyişməsi;
- ☒ satışın quruluşunun dəyişməsi;
- ☐ sabit dəyişən xərclərin dəyişməsi;
- ☐ satışın həcmnin dəyişməsi,
- ☐ dəyişən xərclərin dəyişməsi

627 Satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsinə əsaslanan sistem necə adlanır?

- ☐ doğru cavab yoxdur;
- ☒ direkt-kostinq;
- ☐ istehsalın səmərəlilik səviyyəsini;
- ☐ maliyyə risk zonasını;
- ☐ normativ uçot;

628 MMUS-ın tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir göstərməyən amil:

- ☐ satışın quruluşunun dəyişməsi;
- ☐ dəyişən xərclərin dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☒ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ sabit xərclərin dəyişməsi;

629 MMUS-ın tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir göstərməyən amil:

- ☐ satışın qurluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☒ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ dəyişən xərclərin dəyişməsi;
- ☐ satışın həcmnin dəyişməsi;

630 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

631 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

632 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- ☐ əmək məsrəflərinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;

633 MMUS şəraitində məcmu satış üzrə rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;

634 MMUS şəraitində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;;
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi
- ☐ əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;

635 MMUS şəraitində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi; əmək məsrəflərinin dəyişməsi
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi, sabit xərclərin dəyişməsi ;

636 MMUS-in tətbiqi şəraitində məhsul növləri üzrə satışından mənfəətə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- ☐ materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi
- ☐ məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;
- ☒ sabit və dəyişən xərclərin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;

637 MMUS-in tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- ☐ məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;
- ☒ satışın quruluşunun və dəyişən xərclərin dəyişməsi;

638 MMUS-in tətbiqi şəraitində məhsul növləri üzrə satışından mənfəətə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- ☒ satışın həcmnin və qiymətinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;
- ☐ əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi

639 MMUS şəraitində məcmu satış üzrə rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ sabit xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi;
- ☐ avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- ☐ materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi
- ☐ məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;
- ☐ əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;

640 MMUS şəraitində məcmu satış üzrə rentabelliyyə birbaşa təsir göstərməyən amil:

- ☐ dəyişən xərclərin dəyişməsi;
- ☒ məhsulun keyfiyyətinin dəyişməsi
- ☐ satışın həcmnin dəyişməsi,
- ☐ məhsulun qiymətinin dəyişməsi;
- ☐ sabit xərclərin dəyişməsi

641 MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi
- ☒ məhsulun həcmnin dəyişməsi, satışın quruluşunun dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;

642 MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi
- ☐ əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;;
- ☐ inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;

643 MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- ☒ məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;

- ☐ əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;
- ☐ sabit xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi

644 MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir göstərməyən amil:

- ☐ sabit xərclərin dəyişməsi
- ☐ satışın həcmnin dəyişməsi,
- ☒ məhsulun keyfiyyətinin dəyişməsi
- ☐ məhsulun qiymətinin dəyişməsi;
- ☐ dəyişən xərclərin dəyişməsi;

645 MMUS-ın tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- ☐ məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;
- ☐ əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi
- ☒ satışın həcmnin və sabit xərclərin dəyişməsi;

646 MMUS-ın tətbiqi şəraitində maliyyə nəticələrinin təhlili metodikası səciyyələndirir:

- ☐ təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsini.
- ☐ təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsini;
- ☐ mənfəətin tərkib elementlərinin öyrənilməsini;
- ☐ xərclərin tərkib elementlərinin öyrənilməsini;
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsini;

647 Direkt-kostinq sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi.
- ☐ əmək məsrəflərinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

648 Direkt-kostinq sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

649 Direkt-kostinq sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

650 Direkt-kostinq sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☒ satışın quruluşunun dəyişməsi;

651 Direkt-kostinq sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi,;

652 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi.
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

653 Direkt-kostinq sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

654 Direkt-kostinq sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

655 Direkt-kostinq sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın quruluşunun dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

656 Direkt-kostinq sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi,;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

657 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- ☐ inzibati xərclərin dəyişməsi;

658 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi
- ☒ satış qiymətinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

659 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi.

660 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmının dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;

661 Direkt-kostinq sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ kapitalın dövr sürətinin dəyişməsi.
- ☐ əmək məsrəflərinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;

662 Direkt-kostinq sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ sabit xərclərin dəyişməsi.
- ☐ əmək məsrəflərinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

663 Direkt-kostinq sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

664 Direkt-kostinq sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

665 Direkt-kostinq sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ kommersiya xərclərinin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

- ☒ satışın quruluşunun dəyişməsi;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

666 Direkt-kostinq sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;;
- ☐ materiallardan istifadə səviyyəsinin dəyişməsi;

667 Səhmin bazar bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti necə adlanır?

- ☐ dividend çıxımı əmsalı;
- ☐ səhmin dəyərlili əmsalı;
- ☒ səhmin katirovka əmsalı;
- ☐ səhmin rentabelliği;
- ☐ səhmin gəlirliliği əmsalı;

668 Səhmin kurs qiyməti səciyyələndirir:

- ☐ səhm blankında göstərilən qiyməti;
- ☒ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- ☐ ilkin bazarda səhmin satış qiyməti;
- ☐ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;

669 Səhmin ləğv qiyməti səciyyələndirir:

- ☐ ilkin bazarda səhmin satış qiyməti;
- ☐ səhm blankında göstərilən qiyməti;
- ☒ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;

670 Səhmin balans qiyməti səciyyələndirir:

- ☐ səhm blankında göstərilən qiyməti;
- ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- ☐ ilkin bazarda səhmin satış qiyməti;
- ☒ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;

671 Səhmin emissiya qiyməti səciyyələndirir:

- ☐ səhm blankında göstərilən qiyməti;
- ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- ☐ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- ☒ ilkin bazarda səhmin satış qiyməti;

672 Səhmin nominal qiyməti səciyyələndirir:

- ☒ səhm blankında göstərilən qiyməti;
- ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- ☐ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- ☐ ilkin bazarda səhmin satış qiyməti;

673 Balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti necə adlanır?

- ☐ səhmin emissiya qiyməti;
- ☐ səhmin ləğv qiyməti;
- ☒ səhmin balans qiyməti;
- ☐ səhmin nominal qiyməti;
- ☐ səhmin kurs qiyməti;

674 Səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləğinə nisbəti necə adlanır

- ☒ səhmin gəlirliyi əmsalı;
- ☐ dividend çıxımı əmsalı;
- ☐ səhmin dəyərliyi əmsalı;
- ☐ səhmin katirovka əmsalı;
- ☐ səhmin rentabelliği;

675 Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiymət necə adlanır?

- ☒ səhmin kurs qiyməti;
- ☐ səhmin emissiya qiyməti;
- ☐ səhmin ləğv qiyməti;
- ☐ səhmin balans qiyməti;
- ☐ səhmin nominal qiyməti;

676 İlkin bazarda səhmin satış qiymətini necə adlanır?

- ☐ səhmin kurs qiyməti;
- ☐ səhmin ləğv qiyməti;
- ☐ səhmin balans qiyməti;
- ☐ səhmin nominal qiyməti;
- ☒ səhmin emissiya qiyməti;

677 Səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti necə adlanır?

- ☒ səhmin dəyərliyi əmsalı;
- ☐ dividend çıxımı əmsalı;
- ☐ səhmin gəlirliyi əmsalı;
- ☐ səhmin rentabelliği;
- ☐ səhmin katirovka əmsalı;

678 Kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsəsi necə adlanır?

- ☐ səhmin emissiya qiyməti;
- ☐ səhmin balans qiyməti;
- ☒ səhmin ləğv qiyməti;
- ☐ səhmin nominal qiyməti;
- ☐ səhmin kurs qiyməti;

679 Səhm blankında göstərilən qiymət nəyi səciyyələndirir?

- ☐ səhmin emissiya qiymətini;
- ☐ səhmin ləğv qiymətini;
- ☐ səhmin balans qiymətini;
- ☒ səhmin nominal qiyməti;
- ☐ səhmin kurs qiymətini;

680 Xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlərinin adi səhmlərin miqdarına nisbəti necə adlanır?

- ☒ dividend çıxımı əmsalı;
- ☐ səhmin rentabelliği;
- ☐ səhmə düşən gəlir;
- ☐ səhmin katirovka əmsalı
- ☐ səhmin dəyərliliği əmsalı;

681 Səhmə düşən dividendin səhmə düşən gəlirə nisbəti necə adlanır?

- ☐ səhmin dəyərliliği əmsalı;
- ☒ dividend çıxımı əmsalı;
- ☐ səhmin gəlirliliği əmsalı;
- ☐ səhmin rentabelliği;
- ☐ səhmin katirovka əmsalı;

682 Səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti necə adlanır?

- ☐ səhmin dəyərliliği əmsalı;
- ☐ dividend çıxımı əmsalı;
- ☐ səhmin gəlirliliği əmsalı;
- ☒ səhmin rentabelliği;
- ☐ səhmin katirovka əmsalı;

683 Səhmə düşən gəlir necə hesablanır:

- ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- ☒ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlərinin adi səhmlərin miqdarına nisbəti kimi.
- ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
- ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;

684 Dividend çıxımı hesablanır:

- ☒ səhmə düşən dividendin səhmə düşən gəlirə nisbəti kimi.
- ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;

685 Səhmin dəyərliliği yi hesablanır:

- ☐ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlərinin adi səhmlərin miqdarına nisbəti kimi.
- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- ☒ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;

686 Səhmin rentabelliği hesablanır:

- ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- ☐ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlərinin adi səhmlərin miqdarına nisbəti kimi.
- ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
- ☒ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;

687 Katirovka əmsalı hesablanır:

- ☐ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlərinin adi səhmlərin miqdarına nisbəti kimi.

- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- ☒ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi
- ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbətikimi;

688 Səhmin gəlirliyi hesablanır:

- ☐ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.
- ☒ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;

689 Ssenarilərin təhlili metodundan istifadə olunur?

- ☐ pul vəsaitlərinin hərəkətinin təhlilində;
- ☒ risklərin təhlilində
- ☐ maliyyə sabitliyinin təhlilində
- ☐ mənfəətin təhlilində;
- ☐ balansın təhlilində;

690 əsas növ risklərin təhlilində istifadə olunan metodlar?

- ☐ dialektik
- ☐ müqayisə
- ☐ balans əlaqələndirmə
- ☒ həssaslığın təhlili;
- ☐ əksikliklərin vəhdəti;

691 Diversifikasiya nəticəsində?

- ☐ qeyri-sistematik risklər qismən aradan qalxır
- ☐ qeyri-sistematik risklərin ortalaşır;
- ☐ qeyri-sistematik risklər artır;
- ☒ qeyri-sistematik riskləri azalır;
- ☐ qeyri-sistematik risklər tam aradan qalxır.

692 Investisiya risklərinin yaranması mənbəyidir?

- ☐ maliyyə vəziyyətinin pisləşməsi;
- ☐ mübadilə məzənnəsinin tərəddüdləri.
- ☐ pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi;
- ☒ faiz dərəcələrinin artması;
- ☐ maliyyə nəticələrinin pisləşməsi;

693 Riskin aşağı salınması metodlarına aiddir?

- ☒ bütün cavablar doğrudur
- ☐ özünüsığortalama.
- ☐ diversifikasiya;
- ☐ limitləşdirmə;
- ☐ hecirləmə

694 Riskin aşağı salınması metodlarına aiddir?

695 Aşağıdakılardan hansı gəlirlilik vahidinə düşən riski ölçməyə imkan verir?

- ☐ reqressiya əmsalı.
- ☒ dispersiya;

- ☐ korrelyasiya əmsalı
- ☐ variasiya əmsalı.
- ☐ gəlirliliyin orta kvadratik kənarlaşması;

696 Kredit riskinin aşağı salınması metodudur?

- ☐ müəssisənin gəlirliyinin qiymətləndirilməsi;
- ☒ müxtəlif valyutalarda kreditlərin alınması.
- ☐ müəssisənin tədiyyə qabiliyyətinin müntəzəm qiymətləndirilməsi;
- ☐ vergilərdən yayınma;
- ☐ müəssisənin maliyyə sabitliyinin qiymətləndirilməsi;

697 Qeyri – sistemik investisiya riskinə aid edilir?

- ☐ gözlənilən gəlirin əldə olunmaması riski
- ☐ kreditin ödənilməməsi riski;
- ☐ bazar qiymətlərinin düşməsi riski;
- ☐ likvidliyin itirilməsi riski;
- ☒ inflyasiya riski.

698 Faiz riski nədir?

- ☐ istehlak tələbatının azalması təhlükəsidir.
- ☒ müəssisə tərəfindən əsas borcun və faizin ödənilməməsi təhlükəsidir;
- ☐ müəssisənin xeyrinə olmayan valyuta məzənnəsinin dəyişməsi təhlükəsidir;
- ☐ kreditin dəyərinin artması ilə bağlı itki təhlükəsidir.
- ☐ pulun alıcılıq qabiliyyətinin azalması təhlükəsidir

699 Riskin investorun üzərində saxlanması?

- ☐ hecirləmədir
- ☐ riskin ötürülməsidir.
- ☒ riskin saxlanmasıdır;
- ☐ riskdən kənarlaşmadır;
- ☐ riskin sığortalanmasıdır;

700 Riskin aşağı salınması metodlarına aiddir?

701 Risk – menecmentin obyektlərinə aiddir?

- ☒ riskli kapital qoyuluşları;
- ☐ idarəetmə prosesinin texnologiyası.
- ☐ material resursları;
- ☐ maliyyə resursları;
- ☐ riskin mahiyyəti

702 İnflyasiya şəraitində:

- ☐ həm nominal və həm də real gəlir azalır.
- ☐ nominal gəlir real gəlirə bərabərdir;
- ☐ nominal gəlir real gəlirdən daha azdır;
- ☒ nominal gəlir real gəlirdən daha çoxdur;
- ☐ nominal və real gəlirlərin artımı olmur;

703 Müəssisə fəaliyyətinin istehsal nəticəsini hansı göstərici xarakterizə edir?

- ☐ istehsal heyətinin sayı.
- ☐ investisiyaların həcmi;
- ☐ satılmış məhsulun həcmi;

- ☐ texnoloji tsikl;
- ☒ buraxılmış məhsulun həcmi;

704 əməliyyat riski səviyyəsinin arması əlaqədardır?

- ☐ normal gəlir əldə etmək məqsədi
- ☐ pulun alıcılıq qabiliyyətinin yüksəlməsi
- ☐ maliyyə sabitliyinin artması
- ☐ tədiyyə qabiliyyətinin artması.
- ☒ yüksək gəlir əldə etmək məqsədi;

705 İnflyasiya nədir?

- ☐ dövriyyədə pul kütləsinin azalması.
- ☐ alıcılıq qabiliyyətinin eyni səviyyədə qalması;
- ☐ pulun alıcılıq qabiliyyətinin artması;
- ☒ pulun alıcılıq qabiliyyətinin azalması;
- ☐ dövriyyədə pul kütləsinin çoxalması;

706 İstehlak qiymətlərinin indeksi necə hesablanır?

- ☐ istehlak zənbilinin dəyərinin ÜDM nominal dəyərinə nisbəti kimi.
- ☐ nominal ümumi daxili məhsulun real nominal ümumi daxili məhsulun məbləğinə nisbəti kimi;
- ☐ bazis dövründəki istehlak zənbilinin dəyərinin hesabat dövründəki istehlak zənbilinin dəyərinə nisbəti kimi;
- ☒ hesabat dövründəki istehlak zənbilinin dəyərinin bazis dövründəki istehlak zənbilinin dəyərinə nisbəti kimi;
- ☐ ərzaq məhsullarının orta artım tempi kimi;

707 İstehlak səbəti indeksi səciyyələndirir?

- ☐ istehlak səbətinə daxil olan məhsullara tələbin artmasını;
- ☒ istehlak səbətinə daxil olan məhsulların qiymətlərinin dəyişməsinə;
- ☐ əhalinin pul gəlirlərinin qeyri bərabər artmasını
- ☐ istehlak səbətinə daxil olan məhsullara tələbin artmasını;
- ☐ istehlakçıların ödəmə qabiliyyətinin artmasını;

708 Hansı halda diversifikasiya portfelin ümumi riskinin daha aşağı salınmasına imkan verir?

- ☐ qiymətli kağızların gəlirliliyi korrelyasiya qaydasında ifadə olunursa
- ☐ qiymətli kağızların gəlirliliyi sərbəst təsadüfi kəmiyyətlərlə ifadə olunmuş-dursa.
- ☐ qiymətli kağızların gəlirliliyi orta kvadratik kənarlaşma ilə ifadə olunursa;
- ☐ qiymətli kağızların gəlirliliyi mənfi korelyasiya olunmuşdursa;
- ☒ qiymətli kağızların gəlirliliyi müsbət korelyasiya olunmuşdursa;

709 İnflyasiya şəraitində hansı metoddan istifadə etməklə maliyyə hesabat göstəricilərinə düzəliş edilir:

- ☐ balans metodundan.
- ☐ orta həndəsi metodundan;
- ☐ mütləq fərq metodundan;
- ☐ zəncirvari yerdəyişmə metodundan;
- ☒ pulun daimi alıcılıq qabiliyyəti metodundan;

710 İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- ☐ əmtəə kütləsinin artım tempinin pul kütlələrinin artım tempindən yüksək olmasını.
- ☒ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
- ☐ pul vəsaitinin çatışmazlığını;
- ☐ təşkilatın xüsusi kapitalının azalmasını;
- ☐ pula kütləsinin qiymətinin bahalaşması və aşağı düşməsinə;

711 Təsadüfi kəmiyyətin ehtimallarının bölüşdürülməsi mərkəzi?

- ☐ korrelyasiya əmsalı
- ☐ gəlirliliyin orta kvadratik kənarlaşması;
- ☒ təsadüfi kəmiyyətin riyazi ölçülməsi;
- ☐ təsadüfi kəmiyyətin orta kvadratik kənarlaşması;
- ☐ variasiya əmsalı.

712 Risklərin aradan qaldırılması üsulu?

- ☐ riskdən qaçmaq;
- ☐ riski ləğv etmək;
- ☐ riski seyrəltmək;
- ☐ riski kompensasiya etmək.
- ☒ bütün cavablar doğrudur

713 Maliyyə risklərinə aşağıdakı risk növləri aiddir?

- ☐ əmlak;
- ☐ müflisləşmə;
- ☐ siyasi;
- ☒ bazar riski
- ☐ nəqliyyat;

714 Maliyyə risklərinə aşağıdakı risk növləri aiddir?

715 Maliyyə risklərinə aşağıdakı risk növləri aiddir?

716 Risklərin əsas cizgilərinə aiddir?

- ☐ müqayyisəlik
- ☒ zidiyyətlilik
- ☐ obyektivlik;
- ☐ sistemlilik;
- ☐ elmlilik;

717 İtkilər və nəzərdə tutulan gəlirin əldə olunmaması ehtimalı adlanır:

- ☐ tədiyyə qabiliyyətli olmaması.
- ☐ müflisləşmə;
- ☐ pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi
- ☒ risk;
- ☐ maliyyə sabitliyin pozulması

718 Risk – menecmentin mahiyyəti?

- ☐ riskin azaldılması sistemidir;
- ☐ risk şəraitində gəlirin artırılması sistemidir
- ☐ konkret şəraitdə yaşamaq konsepsiyasıdır.
- ☒ riskin idarə olunması sistemidir;
- ☐ riskin qiymətləndirilməsi sistemidir;

719 Mütəxəssislərin sorğusu əsasında riskin qiymətləndirilməsi metodu?

- ☐ müqayisə;
- ☐ hesablama – analitik.
- ☒ ekspert;
- ☐ statistik;
- ☐ sorğu;

720 Məhsulun reallaşdırılması ilə bağlı risk?

- ☐ maliyyə riski;
- ☒ kommersiya riski;
- ☐ kredit riski
- ☐ istehsal riski;
- ☐ investisiya riski

721 Maliyyə riski yaranır?

- ☐ materialların tədarükü prosesində.
- ☐ istehsal prosesində;
- ☒ banklarla münasibətlərdə;
- ☐ satış prosesində
- ☐ malgöndərənlərlə hesablaşmalarda;

722 İmtiyazlı səhmlərin nominal dəyəri 2000 manat, elan edilmiş dividend səviyyəsi 8 faiz, investor üçün tələb olunan mənfəət norması 12 %-dir. Bu halda həmin səhmlərin cari dəyərini təyin edin?

- ☐ 1264 manat.
- ☐ 1318 manat;
- ☐ 1284manat;
- ☐ 1262 manat;
- ☒ 1333 manat;

723 Səhmlərin bazar qiymətinin bir səhmə düşən mənfəətə nisbəti oxşar firmalarda 1,8- dir, firmada buraxılan səhmlərin sayı 3500 ədəddir. Bir səhmə düşən gözlənilən mənfəət 37 manatdır. Bu məlumatlardan istifadə etməklə firmanın bazar dəyərini təyin edin?

- ☐ 326420 manat.
- ☒ 233100 manat;
- ☐ 296720 manat;
- ☐ 312650 manat;
- ☐ 301200 manat;

724 Səhmdar cəmiyyətində qeydə alınan 40 min adi səhmdən 37 min ədədi səhmdarlara satılmışdır. Sonralar 2,7 min səhm onların sahiblərindən satın alınıb. İlin yekunları üzrə çağırılan iclasda 180 min manat xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi qərara alınmışdır. Dövriyyədə olan səhmə düşən dividend məbləğini müəyyən edin?

- ☐ 4,36 manat;
- ☐ 6,08 manat.
- ☐ 6,12 manat;
- ☐ 5,88 manat;
- ☒ 5,24 manat;

725 Xalis mənfəətin 22%-nin adi səhmlər üzrə dividendlərin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Adi səhmlərin sayı 900 ədəd, dəyəri 1000 manat, bölüşdürüləcək mənfəət məbləği 8000 min manatdır. Bu halda bir səhmə düşən dividend səviyyəsini təyin edin?

- ☐ 18,18% .
- ☐ 20,26% ;
- ☒ 19,56 % ;
- ☐ 16,42% ;
- ☐ 14,28% ;

726 İllik məbləğə və ya əvvəlki dövrdə artırılmalarla birlikdə məbləğə tətbiq edilən faiz dərəcəsi adlanır:

- ☐ orta faiz;

- ☒ mürəkkəb;
- ☐ kombinəlaşdırılmış;
- ☐ qarışıq
- ☐ sadə;

727 İlk məbləğə borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır?

- ☐ orta faiz.
- ☐ qarışıq;
- ☒ sadə;
- ☐ mürəkkəb;
- ☐ kombinəlaşmış;

728 Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir:

- ☐ kapitalın ödənilməsi əmsalı;
- ☐ mürəkkəb faizlərin hesablanması əmsalı;
- ☐ variasiya əmsalı.
- ☒ diskontlaşdırma əmsalı;
- ☐ keçid əmsalı;

729 Diskontlaşdırma metodunun mahiyyəti nədir?

- ☐ gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.
- ☒ pul daxilolmalarının dondurulması;
- ☐ pul vəsaitlərinin faizlə əks etdirilməsi;
- ☐ müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;
- ☐ bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəətin müəyyən edilməsi;

730 Müəssisənin maliyyəsi səciyyələndirir:

- ☐ büdcə resursları, büdcə kreditləri.
- ☐ müəssisənin pul axınlarının idarə olunması sistemini;
- ☒ maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini;
- ☐ cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
- ☐ müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;

731 Xalis pul aktivləri nədir?

- ☒ pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- ☐ balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- ☐ balansın pul və qeyri pul maddələrinin cəmi.
- ☐ balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;
- ☐ balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;

732 Maliyyə təhlilinin daxili subyektlərinə aiddir:

- ☒ menecerlər;
- ☐ səhmdarlar;
- ☐ mühasiblər
- ☐ debitorlar;
- ☐ kreditorlar;

733 Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

- ☒ maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması;
- ☐ maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
- ☐ məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.
- ☐ məhsul satışı kanallarının təhlili və planlaşdırılması;

- ☐ istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;

734 Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda toplanmış borc məbləği təşkil edir:

- ☐ 168 min manat.
☐ 156 min manat;
☐ 128 min manat;
☒ 186 min manat;
☐ 145 min manat;

735 Fəaliyyətin maliyyələşdirilməsi üçün təşkilata illik 22% olmaqla 150 gün müddətinə 900 min manat tələb olunur. Ödəniləcək kreditin məbləği təşkil edəcək:

- ☒ 982,5 min manat.
☐ 865,7 min manat;
☐ 585,9 min manat;
☐ 672,5 min manat;
☐ 723,8 min manat;

736 Maliyyə resurslarına aiddir:

- ☐ müxtəlif səviyyəli büdcə resursları
☒ pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
☐ mənfəət, vergi, sığorta ödəmələri;
☐ büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
☐ müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;

737 Maliyyə təhlilinin məqsədi:

- ☐ müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.
☐ müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
☐ məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi
☐ biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi

738 Təşkilat iki il müddətinə 1200 min manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Müqavilə şərtlərinə əsasən sadə faz dərəcələri tətbiq olunur, faizlərin hesablanması qaydası aşağıdakı kimidir: birinci yarım il 10%, növbəti yarım illərdə illik dərəcə 2% artırılır. Qaytarılacaq borc məbləğini müəyyən edin.

- ☐ 1322 min manat;
☐ 1388 min manat;
☐ 1556 min manat;
☐ 1472 min manat;
☒ 1512 min manat.

739 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş (fiksiya edilmiş) kəmiyyəti necə adlanır?

- ☐ kombinəlanmış.
☐ dəyişən;
☐ sürüşkən;
☐ mürəkkəb;
☒ sabit;

740 Lizing bank kreditindən nə ilə fərqlənir?

- ☒ yüksək dəyəri ilə.
☐ lizing yalnız büdcə təşkilatlarına verilir;
☐ lizing ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;

- ☐ istifadə müddətinə görə;
- ☐ lizinq müəssisənin əmlakını müəyyən edir;

741 Kommersiya uçotunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır?

- ☒ ssuda müddətinin sonunda;
- ☐ ssudanın ilk başlanğıcından;
- ☐ ildə iki dəfə
- ☐ hər rübdə;
- ☐ hər ayda;

742 İnvestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür:

- ☐ diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.
- ☒ diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
- ☐ xalis cari dəyərə və investisiyaların rentabelliyyəsinə əsaslanan;
- ☐ layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
- ☐ statistik və uçot dərəcələrinə əsaslanan;

743 Kontraktlarda göstərilən, lakin sazişin real səmərəliliyini əks etdirməyən və müqayisə üçün istifadə edilə bilməyən faiz dərəcəsi necə adlanır:

- ☐ orta aylıq faiz dərəcəsi.
- ☐ faizlərin fasiləsiz hesablanması zamanı tətbiq olunan illik faiz dərəcəsi;
- ☐ səmərəli illik faiz dərəcəsi;
- ☒ nominal faiz dərəcəsi;
- ☐ ilin günlərinə yaxınlaşdırılmış adi faiz;

744 Amillər arasında asılılıq bu düsturla göstərilmişdir: $Y = A / (B + C)$. Hansı amillənin təsiri aşağıdakı nisbəti müəyyən edir: $\Delta Y(\dots) = A_1 / (B_1 + C_0) - A_1 / (B_0 + C_0)$;

- ☒ B;
- ☐ A;
- ☐ nisbət səhvdir.
- ☐ A və C;
- ☐ C;

745 Amillər arasında asılılıq bu düsturla göstərilmişdir: $Y = A / (B + C)$. Hansı amilin təsiri aşağıdakı nisbəti müəyyən edir: $\Delta Y(\dots) = A_1 / (B_1 + C_1) - A_1 / (B_1 + C_0)$;

- ☐ B;
- ☐ A;
- ☐ səhv nisbətdir
- ☐ A və C;
- ☒ C;

746 Bank uçotu əməliyyatı tətbiq olunmuşdursa, onda kredit müəssisəsi ödəniş öhdəliyini onun sahibindən bu qiymətə alır:

- ☒ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən az;
- ☐ öhdəlik məbləğində;
- ☐ razılaşdırılmış qiymətlə
- ☐ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən yüksək;
- ☐ ilkin dəyərində;

747 Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

- ☐ normativ kəmiyyətlərdən;
- ☐ mütləq kəmiyyətlərdən

- ☐ nisbi kəmiyyətlərdən;
- ☒ öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
- ☐ orta kəmiyyətlərdən;

748 Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir:

- ☐ satıcılar üçün.
- ☐ alıcılar üçün;
- ☐ kreditorlar üçün;
- ☐ banklar üçün;
- ☒ borclular üçün;

749 Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda sadə faiz üzrə artım məbləği təşkil edir:

- ☐ 63 min manat.
- ☒ 36 min manat;
- ☐ 42 min manat;
- ☐ 58 min manat;
- ☐ 52 min manat;

750 Veksellərin uçotu zamanı tətbiq olunur:

- ☐ idarəetmə uçotu
- ☐ kombinə edilmiş uçot.
- ☐ statistik uçot;
- ☐ riyazi diskontlaşdırma;
- ☒ kommersiya uçotu;